

MİLLİ BESTSELLER

QANUN NƏŞRİYYATI – BİZNES, ÖZÜNÜINKİŞAF KİTABLARI

# BİZNES İDARƏÇİLİYİ

## ANAR BAYRAMOV İLƏ

- İdarəcilik haqqında ümumi məsələlər
- Menecerin işi
- Liderlik və motivasiya
- Strategiya, strateji idarəetmə
- Performans menecmenti, hədəfqoyma
- Turnaround, dəyişiklik menecmenti
- Sistem, sistem, sistem!!!
- Azgranata'ya qayıdımış
- İdarəcilik alətləri



111902

# BİZNES İDARƏÇİLİYİ – ANAR BAYRAMOV İLƏ

Azərbaycan Mili  
Kitabxanası

58(2A)21-21

**BİZNES İDARƏCİLİYİ – ANAR BAYRAMOV İLƏ**  
Bakı, QANUN nəşriyyatı, 2018, 184 səhifə, 1000 tiraj

ISBN 978-952-36-537-5

© Anar Bayramov, 2018  
© QANUN nəşriyyatı, 2018

QANUN nəşriyyatı  
Bakı, Azərbaycan, AZ1102, Tbilisi pros., 76  
Tel.: (+994 12) 431-16-62; 431-38-18  
Mobil: (+994 55) 212 42 37  
e-mail: info@qanun.az  
[www.qanun.az](http://www.qanun.az)  
[www.fb.com/Qanunpublishing](http://www.fb.com/Qanunpublishing)  
[www.instagram.com/Qanunpublishing](http://www.instagram.com/Qanunpublishing)

Kitab biznes sahibləri, biznes rəhbərləri,  
menecerlər, idarəciliklə maraqlanan  
hər kəs üçün nəzərdə tutulmuşdur.

ARXIV

## MÜNDƏRİCAT

Müəllif haqqında .....	7
Giriş .....	9
<b>1-ci fəsil. İdarəcilik haqqında ümumi məsələlər .....</b>	<b>11</b>
İdarəcilik nödürü? .....	13
Yaxşı idarəcilik necə olur? .....	15
"Korporativ xasiyyət" olmayanda şəxslərin xasiyyəti önə çıxır .....	21
Vahid düstur .....	23
<b>2-ci fəsil. Menecerin işi .....</b>	<b>25</b>
Menecer kimdir? .....	27
Menecerdən nə tələb olunur? .....	27
Balanslaşdırma bilən adam .....	29
Keyfiyyət an vacib şeydirmi? .....	31
İntuisiyaya əsaslanıb qərar vermək yalnız rəhbərlərə aid məsələdir? .....	33
Biznesdə maliyyə-risk-nəzarət mexanizmləri .....	34
<b>3-cü fəsil. Liderlik və motivasiya .....</b>	<b>35</b>
Lider kimdir? .....	37
Yaxşı liderlik necə olur? .....	38
Lider nəyə çalışır? Necə nail olur məqsədinə? .....	39
İşçiləri nə motivasiya edir? Nə demotivasiya edir? .....	39
Liderlik sınağı .....	41
Motivasiyanın kökü şirkətin dəyərləri olmalıdır .....	43
İşə gecikəndə cərimə olmalıdır? .....	45
İşçiyyə sərbəstlik verəndə sui-istifadə edir? .....	47
İş-həyat balansı .....	49

Şirkətlərdə «pis adam» rolunu kimsə oynamalıdır mı? mütlöq? .....	49
Şirkətdəki siyasətçilər .....	51
<b>4-cü fəsil. Strategiya, strateji idarəetmə .....</b>	<b>53</b>
Strategiya nödürü? .....	55
Strategiyanın hazırlanması .....	56
Kritik uğur faktorları ilə hesablaşmaq önemlidir .....	61
Strategiyanın yüksək səviyyədə icrası nədən asılıdır? .....	63
Əlavə oxu üçün: Inbound marketing strategiyası .....	69
<b>5-ci fəsil. Performans menecmenti, hədəfqoyma .....</b>	<b>71</b>
Performans menecmenti nə deməkdir? Nəyə lazımdır? .....	73
Performans menecment sistemi necə işləyir? .....	75
KPI təkcə ölçmək üçün deyil .....	77
Performans menecment sisteminin biznesə əsas faydaları .....	77
Yaxşı performans menecment sistemi biznesdən nə istəyir? .....	79
Balanced Scorecard – performans menecment aləti kimi .....	82
Marketerlərin işi necə ölçülür? KPI-lar necə qoyulmalıdır? .....	84
Satış planlaması .....	92
Müşətti portfelinin dəyəri necə ölçülür? .....	100
<b>6-ci fəsil. Turnaround, dəyişiklik menecmenti .....</b>	<b>103</b>
Dəyişiklik zərurətdir? .....	105
Biznesdə optimizm qərəzi və sevgi qərəzi .....	110
Dəyişiklik zamanı işçilərin müqavimətinin idarə olunması .....	111
Turnaround nə deməkdir? .....	112
Turnaround prosesi .....	120
Daxili motivasiya .....	127
<b>7-ci fəsil. Sistem, sistem, sistem!!! .....</b>	<b>129</b>
Sistem nödürü? Sistemli biznes necə olur? .....	131

Sistem niyə vacibdir?.....	132
Böhranın bəzi müsbət dərsləri .....	134
Biznes konsultant möcüzə yarada bilirmi? .....	135
Data menecment sistemi .....	136
<b>8-ci fəsil. Azgranata'ya qaydışım.....</b>	<b>141</b>
Giriş.....	143
İllkin vəziyyət .....	144
Hardan başladıq?.....	145
Şirkət dəyərlərinin mühafizəsi .....	154
Nələr etdik və nələrə nail olduq? .....	157
Həyəcanı qorumaq vacibdir!.....	160
Yekun Nəticələr.....	161
Çıxardığım bəzi dərslər.....	162
<b>9-cu fəsil. İdarəçilik alətləri.....</b>	<b>163</b>
Dünyada qəbul olunmuş əsas idarəçilik alətləri.....	165
İdarəçilik trendləri.....	168
İdarəçilik alətlərinin izahı .....	170

## MÜƏLLİF HAQQINDA

Anar Bayramov 1985-ci ildə İsmayıllıda anadan olmuşdur. İqtisad Universitetini (XİQ) bakalavr və magistr üzrə bitirmiştir. 10 ildən çox top menecment təcrübəsi var. Müller İnteryer, Idea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti işləmişdir. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi Dəmirbank ASC-nin Marketinq Departamentinin Direktoru kimi çalışmışdır. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.

Müəllif eyni zamanda SAT Group şirkətinin həmtəsisçisidir. SAT Group satış, marketinq, idarəçilik üzrə ixtisaslaşmış təlim və konsalting şirkətidir.

Anar Bayramov biznes idarəçisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA programında menecment tədrisi ilə məşğul olmuşdur. Bu vaxta qədər “Biznes və Menecmentin Əsasları” (2011) və “Biznes nə istəyir?” (2015) kitablarını çap etmişdir.

Praktiki marketinq təlimləri olan “Marketinq AİR”-in, Azərbaycanda hər il keçirilən Milli Marketinq Forumunun, SAT Forumun təsisçilərindən biridir.

Twitter: @abayramov

Facebook: @anarbayramovpage

## GİRİŞ

Əziz dost!

3-cü kitabımı sizə təqdim edirəm. Bundan əvvəl 2011-ci ildə “Biznes və menecmentin əsasları”, 2015-ci ildə isə “Biznes nə istəyir?” kitabı ilə görüşünüzə gəlməmişdim. Həmin kitablarda da biznesin idarə olunmasına xüsusi yer verilsə də, qərara aldım ki, sərf idarəcilikdən bəhs edən kitabımız olsun.

Kitab “Biznes idarəciliyi – Anar Bayramov ilə” adlanır. Adın bu cür seçilməsi onunla bağlıdır ki, biznesin idarə olunması mənim baxış bucağından təqdim olunur.

Kitabda “idarəetmə” deyil, əsasən “idarəcilik” sözündən istifadə olunur. Bu, onunla bağlıdır ki, bir peşə, məslək adı olaraq “idarəcilik”i daha uyğun hesab edirəm. Amma bütün hallarda “idarəetmə” də doğrudur və o cür də istifada oluna bilər.

Kitabda idarəcilik təcrübəmdə rastlaşdığını, effektivliyinə inandığım idarəcilik texnikalarını, alətlərini sizinlə bölüşürəm.

Kitab biznesdə çalışan menecerlər, sahibkarlar, bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.

Kitab ümumilikdə 9 fəsildən ibarətdir.

Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəcilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəcilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır.

“Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəcidən nə tələb olunur?” suallarına cavab axtarılır.

3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdən bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılması na sistemli yanaşma söhbət mövzusudur.

4-cü fəsil biznesin strategiyasının hazırlanması haqqadır. Strategiyanın hazırlanma prosesi addım-addım göstərilir, Strategiyanın uğurlu olması üçün tələb olunan şərtlər praktiki misallarla izah olunur.

5-ci fasılda isə performans menecment sisteminin tətbiqi, üstünlükleri, faydaları haqda ətraflı məlumat verilir, KPI-ların müəyyən olunması, satış planlaşması haqda praktiki misallar göstərilir.

6-ci fəsil bütünlükə ən aktual idarəcilik mövzularından olan “dəyişikliyin idarə olunması” haqqadır. Biznesdə ən radikal dəyişiklik akti olan “Turnaround prosesi” ətraflı şəkildə təsvir olunur.

7-ci fəsil “Sistem, sistem, sistem!!!” adlanır. Biznesdə sistemin əhəmiyyəti, sistemli işləməyin biznesdə yaratdığı fərq əsas mövzudur.

8-ci fəsil bu kitabı yazımağım üçün əsas səbəbimdir. Bir il əvvəl Azgrana şirkətinə yenidən dəvət olunmağımdan sonra etdiklərimizi az qala “gündəlik təqvim” kimi təsvir etmişəm. Komandamızla yaşadığımız həyəcanı, uğurları oxuculara da ötürməyə çalışmışam. Real praktikanı paylaşmışam. Yüzlərlə işçimiz şahiddir. Təcrübəmiz kimlərə faydalı olacaqsə, böyük fəxr olar bizim üçün. Yazmasam olmaz, şirkətə yenidən dəvət olunanandan sonra özümə söz vermişdim ki, bu çətin hədəflərin öhdəsindən golub bu haqda kitab yazmaliyam. Həmin kitabı sizlərə təqdim etməyimdən çox şadam.

Sonuncu fəsil olan 9-cu faslin mövzusu ən effektiv, populär hesab olunan idarəcilik alətləridir.

Kitabı oxuduqca və oxuyandan sonra fikirlərinizi Twitter, Facebook və digər sosial şəbəkələrdə #bizneskitabim həştəq ilə yazmağınızı xahiş edirəm.

Çox sağ olun oxuduğunuz üçün!

## I fəsil

### İdarəcilik haqqında ümumi məsələlər

#### Nədən danışırıq?

- İdarəcilik nadir?
- Yaxşı idarəcilik necə olur?
- “Korporativ xasiyyət” olmayanda şəxslərin xasiyyəti önə çıxır
- Vahid düstur

## İdarəcilik – dəyər yaratmaq fəaliyyətidir

Əvvəlcə qeyd edək ki, bu kitabda «idarəcilik» və ya «idarəetmə» dedikdə biznesin idarə olunması nəzərdə tutulur. İdarəcilik (menecment) – biznesin malik olduqlarından (ressurslardan) daha düzgün şəkildə (effektiv və səmərəli) istifadə etməklə biznesin məqsədlərinə çatmaq üçün fəaliyyətdir.

Bəs biznesin əsas məqsədi nödir? Biznesin bir nömrəli məqsədi **səhmdar üçün dəyər yaratmaqdır**. Klassik olaraq biznesin əsas məqsədi olaraq **mənfiət** vurgulansa da, bu gün səhmdar dəyəri daha ona çıxıb. Düzdür, mənfiət qazanılması da səhmdar dəyərini artırır. Amma bu gün menecerlərdən, şirkət rəhbərliyindən təkcə mənfiət qazanılması göznlənilmir – davamlı olaraq şirkətin bazar dəyəri (səhmdar dəyəri) artmalıdır. Şirkətin brend dəyəri, səhmlərin bazar qiyməti, müştəri portfelinin dəyəri, insan resurslarının dəyəri və s. – bütün bular şirkətin səhmdar dəyərini formalasdır.

Burdan yola çıxaraq əminliklə deyə bilərik ki, idarəcilik (menecerlik) **dəyər yaratmaq** fəaliyyətidir. Menecer gördüyü bütün işlərin, verdiyi bütün qərarların, atdığı bütün addımların biznes üçün nə dərəcədə dəyər yaratdığını anلامalıdır. Misal çəkmək istəyirəm. Bizim şirkət rəhbərlərinin bir çoxu elə bilirlər ki, əsas işləri bütün günü işçiləri kameradan güldürməkdir. Özlərinə görək sual versinlər ki, bu hansı dəyəri yaradır şirkət üçün? Həmin vaxtda bəlkə daha böyük dəyər yaranan işlə məşğul olmaq olar?

Biznes konsalting layihələrində olub ki, heç nəyə vaxt tapmamaqdan şikayət edən rəhbərin işini təhlil etmişəm. Nəticədə görmüşəm ki, adam məsələn 100 adda işlə (müştərilərlə görüşmək, yeni işçi götürmək, istehsal planının hazırlanma-

si, qiymət qoymaq və s.) məşguldursa, 30-u ümumiyyətlə mənəsiz işdir, 50-si tabeçilikdəki işçilərə ötürülməlidir (deleqisiyə edilməlidir yəni), 15-i həqiqətən rəhbərin etməli olduğu və kifayət qədər dəyər yaradan işdir, 5-i isə daha fərqli şəkildə edilsə, effektli olar (dəyər yaranar). Hər bir rəhbər, meneçer gördüyü işləri bu şəkildə təhlil etməlidir. Bir də görürsən ki, 5000 AZN maaş alan rəhbər elə iş görür ki, onu 500 AZN maaş alan işçisi etməlidir. Bu, israfdır. Rəhbərin həmin işi görməsi nəinki dəyər yaratır, şirkətə ziyan vurur.

Bəzən də “sevimli iş problemi” buna səbəb olur. Başqa sözlə desək, “işdən həzz almaq təhlükəsi”. Adamı vəzifədə böyüdürsən, yenə əvvəl gördüyü sevimli işlərindən el çəkmək istəmir. Ay qardaş, sən böyütmüşük, daha böyük işlərlə məşğul olmalısan, başqa işlər görməli, şirkət üçün daha böyük dəyər yaratmalısan. O sevdiyin işi qoy işçin eləsin. Hətta sən o işi ən yaxşı edirsənə belə, o demək deyil ki, sən etməlisən onu hələ də.

Türkiyədə böyük bir şirkətə qonaq getmişdim 2009-cu ildə. Fabrikdə makinaların içində işləyən, əli mazutlu, 70 yaşı şirkət sahibini təqdim etdilər biza. Təəccübə soruşduq ki, bu mexanikin görəcəyi işlərdir, siz niyə edirsiniz? Cavabı o oldu ki, belə etməsəydi, işin üstündə olmasaydıq, şirkət bugünkü inkişaf səviyyəsinə gəlməzdi. Olduqca emosional yanaşmadır, fikrimcə. Sahibkar biznesinə dəstək olmaq istəyirə, həqiqi dəyər yaradan işlərlə məşğul olmalıdır. Sahibkarın, şirkət rəhbərinin vaxtı bahadır – mexanikin görməli olduğu işi görməməlidir.

Bir də “alternativ dəyər” məsələsini heç vaxt unutmamalıyıq. Yəni hansısa işi görməyimiz başqa görə biləcəyimiz işləri qurban verməyimiz hesabına olur. Dəyərmi qurban verdiyimiz işlərə? Başqa daha dəyərli işi qurban veririksə, israfa yol veririk. Alternativ dəyərlə həmişə hesablaşmalyıq idarəci olaraq.

Özünüzə hər zaman sual verin. Həqiqi dəyər yaradan işlərlə məşğulammi? Təkcə biznesdə deyil, şəxsi həyatda da belədir bu. Məsələn, əlaqələr qurmaq, şəxsi networking baxımından. Kimlərlə görüşə bilərəm? Kimlərlə tanış olmalıyam? Hər istəyənlə görüşmək, vaxt keçirmək sadəcə israf olar. Prioritetlər düzgün seçilməlidir ki, insan həm öz şəxsi brendi adına, həm də işlədiyi biznes üçün dəyər yarada bilsin.

## Yaxşı idarəcilik necə olur?

Yuxarıda qeyd etdik ki, idarəcilik – biznesin malik olduğularından (resurslardan) daha düzgün şəkildə istifadə etməklə biznesin məqsədlərinə çatmaq üçün fəaliyyətdir. Burdan görünür ki, yaxşı idarəcilik mövcud şəraitdə, mövcud resurslarla daha çoxunu əldə etməkdir. Buna **effektivlik** deyilir. Yəni mövcud resurslarla daha çoxuna nail olmaq. Resurslar müxtəlifdir – insan resursları, maliyyə resursları, informasiya resursları, fiziki resurslar. Effektivliyə misal çəkək. Təsəvvür edin ki, siz bir reklam şirkətinin rəhbərisiniz. Əsas işiniz şirkətlər üçün reklam mətnləri yaratmaqdır. Bəlli resurslarınız var – 10 işçiniz, 200 kvadrat metr ofisiniz və s. Tutaq ki, eyni resurslarla keçən ay 50 mətn hazırlaya bilmisiniz. Bu ay isə 70 mətn (eyni əhəmiyyətli mətnlər). Bu, o deməkdir ki, ikinci ay daha effektli çalışmışdır şirkət.

Yaxşı idarəcılər qoyulan hədəfə daha az resurs istifadə etməklə çatmağa çalışırlar. Buna **səmərəlilik** deyilir. Məsələn, şirkətiniz ofis mebeli istehsal edir. Bir bankın filiallarını mebellə təmin edirsiniz 20 gün içində. Yeni rəhbər gəlir, işləri elə cür planlayır və idarə edir ki, növbəti filialların mebeli 20 günə deyil, 14 günə təhvil verilmiş olur. Yəni daha səmərəli şəkildə. Daha səmərəli idarə etmək o deməkdir ki, is-

raf az olur. Şirkətin vaxtı, digər resursları qalır ki, ay ərzində daha çox iş görsün, daha çox pul qazansın.

- **Effektivlik** – daha çoxa nail olmaq
- **Səmərəlilik** – daha azla nail olmaq

Effektivlik və səmərəlilik yaxşı idarəetmənin ümumi göstəriciləridir. Aşağıda daha detallı şəkildə baxaq ki, effektivlik və səmərəliliyi nail olmaq üçün nələrdən, hansı alətlərdən, texnikaldan istifadə olunur.

**Yaxşı idarəçilik** o deməkdir ki, şirkətdə yaxşı iş mühiti var. Elə motivasiya mühiti var ki, işçilər bütün potensiallarını ortaya qoysurlar. İşçilər özlərini evlərindəki kimi rahat hiss edirlər. Hami sənin şirkətində işləmək istəyir. 3-cü fəsildə motivasiya, iş mühiti haqda daha ətraflı danışacağı.

**Yaxşı idarəçilik** o deməkdir ki, bütün işçilər vahid vizyon və missiya uğrunda, ortaq hədəflərin dəliyicə bir yumruq kimi yürüyürələr. Buna effektiv strateji idarəetmə ilə nail olunur. İslədiplen terminləri mümkün qədər açmağa çalışıram, hansı aydın olmasa, mənimlə əlaqə saxlayın və ya başqa resurslardan (internet və s.) axtarın. Vizyon bir növ şirkətin böyük arzusudur – korporativ arzu da deyə bilərik. Vizyon o deməkdir ki, biznes hara doğru istiqamət götürüb, yəni günlərin birində harda olmaq istəyir. Məsələn, dil kursu açmışınız və düşüñürsünüz ki, günlərin birində qlobal şirkət çevriləsiniz və nə vaxtsa xarici dillər üzrə ixtisaslaşan universitetiniz olsun. Bu, sizi o istiqamətdə işləməyə sövq edəcək. Ola bilər heç vaxt qlobal şirkətə çevrilmədiniz, amma bu vizyonla yola çıxməq və işləmək sizi yaxşı yerlərə aparacaq. Məşhur şeirdə deyildiyi kimi, "Orda bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur".

Həmin o yola, vizyonla doğru gedən uzunmüddətli yol xəritəsinə – STRATEGİYA deyilir. Bəzən strategiyaya uzunmüddətli plan deyirlər. Yanlışdır. Strategiya sizin ümumi yol

xəritənizdir – bu xəritə həm bu günde aiddir, həm sabaha, həm də uzun müddətə. Sizin bugünkü qərarlarınız da strategiyani dəstəkləməlidir. Strategiya sizə kömək edir ki, vizyonu doğru yol gedərkən yoluñuzdan sapmayısanız. Məsələn, siz strateji olaraq düşünürsünüz ki, qlobal şirkət ola bilmək üçün bəlli keyfiyyət standartlarını qorumaq lazımdır. Əgər bu standartlara riayət etməsəniz, deməli yoluñuzdan çıxmısınız, yoldan sapmısınız, strategiyanıza uyğun getmirsiniz. Belə getsəniz, vizyon istiqamətində deyil, fərqli yerlərə gedəcəksiniz.

**Yaxşı idarəçilik** o deməkdir ki, şirkətdə düzgün planlama var. Plansız, "neca geldi" işləməkə heç hara çıxməq olmaz. Məşhur deyim var, "if you fail to plan, you plan to fail". Yəni planlamada uğursuzluq uğursuzluğunu planlamaq deməkdir. Plansızlıq həm də sistemsziliyin birinci şərtidir. Plansızlıq olan yerdə effektivlikdən danışmaq olmaz. Plansızlıq olanda öünü görə bilmirsən. Bu, «geçənlər yatmağa qoymur» adamı. Planlayanda isə bilirsən ki, nə vaxt nə edəcəksən. Məsələn, düşünün ki, bazarın imkanlarına və şirkətin potensialına uyğun olaraq növbəti il üçün satışı planlamışan. Bilirsən ki, hansı ayda hansı məshuldan nə qədər satacaqsan və nəyin (hansı kampaniyaların məsələn) hesabına. Belə olanda bütün resurslarını ona uyğun ayıracasən. Məsələn, baxırsən ki, yanvar ayında potensial zəifdir. Deməli yanvarda kampanyalara aşırı pul xərcləmək lazım deyil. Doğru olanı budur. Önünü görürsən, ağıllı şəkildə işləyirsin.

**Yaxşı idarəçilik** o deməkdir ki, şirkətdə "saat kimi işləyən" sistem qurulub. Bu halda şirkətin fərdlərdən asılılığı azalır. Rəhbərlik dəyişəndə hər şeyi sıfırdan qurmaq lazım gəlmir. Rəhbər məzuniyyətdə olanda iş iflic olmur. Çünkü sistem var – hər öz işini bilir, strategiyadan irəli gələrək biznes modelin, biznes proseslərin səmərəli və effektiv çalışması təmin edilib. Sistem olanda hər dəqiçə rəhbərin fikrini öyrənməyə

ehtiyac qalmır. Sistem güclü olanda şirkət daha dayanıqlı olur. Dövlətlər kimi. Necə ki, həmisi ABŞ haqda deyirlər ki, nə qədər pis rəhbər olsa da, ABŞ dövlətinin dayaqlarını sarsıda biməz – sistem güclüdür. Sistem “immunitet” yaradır – sistemin güclüdürsə, kənar təsirlərə qarşı daha döyümlüsən. Məsələn, böhran vaxtı sistemi güclü olan şirkətlər daha yaxşı ayadqa dura bilirlər.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətin maraqları ilə işçilərin maraqları uzaşdırılıb. Bu ona görə vacibdir ki, işçilər əmin olsunlar ki, şirkətin inkişafı həm də özlərinin fərdi maraqlarına xidmət edir. Bunu təmin etməyin yollarından biri performans menecment sisteminin yaradılmasıdır. Performans menecment sisteminde şirkətin strateji hədəflərində hər bir bölmənin, filialın, işçinin rolu müəyyən edilir. Hər bir işcindən gözənlətilər dəqiq müəyyən olunur, effektli bonus – KPİ sistemi ilə işçinin həmin istiqamətdə işləməsi təmin edilir. Başqa sözlə, işçilərin performansı elə yönəldilir ki, şirkətin strateji hədəflərinə çatılmış olsun. Performans menecmentdə KPİ-lərin (əsas performans göstəricilərinin) düzgün qoyulması şərtidir. Yəni hər bir işçi dəqiq bilməlidir ki, yaxşı işçi olmaq necə olur, hansı hədəflərə çatmalıdır, nə etməlidir və s.

**Yaxşı idarəcilik** o deməkdir ki, işçiye aydın karyera inkişaf planı təqdim edilir. Bu da işçinin maraqlarını şirkətin maraqları ilə uzaşdırmaq baxımından qiymətlidir. İşçi görür ki, şirkətin inkişafı üçün çalışdıqca özü də inkişaf edir. Aydın şəkildə işçilər anlamalıdır ki, inkişaf etməyin, vəzifədə qalxmağın, məmək haqqının qalxmasının yolu nədir? İşçi bunu aydın şəkildə göründə daha həvəslə yürüyür o hədəflərin dəriyə. Bilir ki, nə öyrənməlidir, hansı təlimlərə ehtiyacı var, hansı iş tələblərini yerinə yetirməlidir və s. Şirkət bu prosesdə “yaxasını kənara çökəməməlidir”. İşçilərini öyrətməli, təlimlər təşkil etməli, kitabla təmin etməli və s. Şirkət anlamalıdır ki,

işçinin inkişafı təkcə işçinin özünə lazım deyil. Şirkətin inkişafı üçün işçilər də inkişafı vacibdir. Bəzi şirkətlərdə bu işlər yarımcıq olduğu üçün işçini təlimə göndərməyə qorxurlar ki, öyrənib qaçar gedər başqa şirkətə. Çıxış yolu qorxməq yox, elə şərait yaratmaqdır ki, işçi getməsin – hər gün daha çox bağlangsın şirkətə. Motivasiya sistemi, bonus sistemi – hamısı uzaşdırılmalıdır. Kompleks olmalıdır idarəcilik. Şirkət düşünnün, hansı ki, yerində sayır, inkişaf etmir. Bu şirkət hər şeyi bir qıraqa qoyub işçilərin təliminə diqqət yetirərsə, albəttə o halda işçinin getmə ehtimalı çox olacaq. Çünkü kompleks yanaşma yoxdur, birtərəfliidir. İşçi görür ki, öyrəndiklərini tətbiq edə bilmir, şirkət böyümür – bu halda təbii ki gedə bilər. İşçi hər gün daha böyük şirkətdə işlədiyini görürsa, işlədiyi şirkətin xoşbəxt gələcəyini görürsa və özünün də o inkişafda rolunu anlayırsa, şirkətdə yaxşı iş mühiti yaradılıbsa, rəqabətli əmək haqqı sistemi varsa – bu halda işçi niyə getsin ki? Əksinə, öyrənib şirkətin inkişaf sürətinə uyğunlaşmağa çalışacaq.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətdə güclü maliyyə, mühəsibatlıq sistemi var. Sistemlə yanaşı, idarəcilərin maliyyə savadının olması da önemlidir. Maliyyənin əsas prinsiplərini bilmədən yaxşı idarəçi olmaq çox çətindir. Şirkətin pul qazanma prosesini, şirkətin balans vəziyyətini anلامadan məsələlərə strateji yanaşmaq müşkül məsələdir. Tutaq ki, marketing direktorsan. Yeni məhsulu bazara çıxarmaq təşəbbüsü ilə çıxış edirsin. Bunun üçün şirkətin imkanlarını, prioritətlərini bilmək lazımdır. Əks halda şirkətin imkanlarına, gücüne, maliyyə vəziyyətinə uyğun olmayan təşəbbüsler ortaya çıxa bilər.

Burda söhbət ondan getmir ki, menecer maliyyənin dərinliklərini öyrənməlidir. Xeyr. Ümumi konseptual mahiyyətini anlamalıdır – balans hesabatı necə ortaya çıxır, dövriyyə vəsaitinin idarə olunması, şirkətin mənşətliliyi, məhsulun maya dəyərinin ortaya çıxması, xərclərin xərc mərkəzləri üzrə

bölüşdürülmesi, kapitalın artıb-azalması mekanizmi, kassa hesabatı, mənfəət-zərər hesabatı, zərərsizlik nöqtəsi, pulun zaman dayarı, investisiyanın geridönüşünün hesablanması və s. Bunları öyrənmək üçün ya qeyri-maliyyəçilər üçün maliyyə təlimlərinə müraciat etməli, ya da müvafiq ədəbiyyatlardan yararlanmaq lazımdır.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətdə güclü hesabatlıq və nəzarət sistemi var. Şirkətdə aydın struktur olmalı, kimin kimə hesabatlı olması dəqiq müəyyən edilməli, səlahiyyətlər aydın şəkildə bilinməlidir. Belə olanda nəzarətsizlik və xaos olmur. Hadisə baş verəndən sonra deyil, əvvəldən bilinir ki, filan sahələrdə müdaxiləyə ehtiyac var ki, problem yaranmasın. Təbii ki, güclü nəzarət deyəndə səhbət ondan getmir ki, işçiləri birbaşa rəhbəri güdməlidir, təzyiq göstərməlidir bütün günü. Qətiyyən. Əksinə, işçilərə islamək üçün meydan və səlahiyyət verilməlidir ki, potensiallarını ortaya qoya bilsinlər. Burada yalnız sistemli nəzarətdən, sistemli hesabatlıqdan səhbət gedir.

Hesabatlıq və nəzarət sisteminin islaməsi bütün işçiləri də daha məsuliyyətli olmağa çağırır normalda. İşçilər bilirlər ki, gördükleri işlərin nəticəsi olmalıdır, hesabatlılığı olmalıdır. Bu halda hamı nəticəyə köklənir, daha məqsədyönlü olur işlər.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətdə düzgün “data menecment” sistemi var. “Data menecment” dedikdə şirkətə aid məlumatların saxlanması, emalı və istifadəsi nəzərdə tutulur. Bununla təmin olunur ki, qərarlar sistemli data, analitik təhlillərə əsaslanaraq verilsin. Bununla korkoranə deyil, daha köklü, əsaslı qərarvermə mühiti formalasılır. Bir də data menecment şirkəti daha yaxşı “görməyə” imkan verir. Görə bilirsən ki, hansı sahələrdə (məhsul, region, işçi və s.) axsamalar var, hansı sahələrdə vəziyyət yaxşıdır və s. Yaxşı data menecment

olanda dataya əsaslanaraq daha doğru planlaya bilirsən biznesini.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətdə yaxşı, cəlbedici korporativ mədəniyyət formalasdırıra bilirsən. Şirkətin dəyərlər sistemini, xarakterini formalasdırırsan. O dəyərlər və prinsiplər şirkəti hər zaman gücləndirir, bütünləşdirir. Korporativ mədəniyyət haqqda fikirlərimi aşağıda ayrıca, daha ətraflı şəkildə qeyd etmişəm.

**Yaxşı idarəcilik** o deməkdir ki, şirkətdə müştəri-mərkəzli mədəniyyət formalasdırılmağa nail olunub, müasir, işlək CRM (müştərilərlə münasibətlərin idarə olunması) sistemi var. CRM sistemi sənə imkan verir ki, müştərilərlə münasibətləri daha yaxşı idarə edə biləson. Nəzərə alsaq ki, yeni müştəri qazanmaq mövcud müştəriləri qorumaqdan dəfələrlə çətindir, bu fakt da CRM-in aktuallığını hər gün artırır.

**Yaxşı idarəcilik** o deməkdir ki, ...

Bu siyahını çox uzatmaq olar əslində. Kitabın sonrakı hissələrində yaxşı idarəcilik üçün tələb olunanlar haqqda daha ətraflı səhbət açırıq.

## “Korporativ xasiyyət” olmayanda şəxslərin xasiyyəti önə çıxır

Bizim şirkətlərdə işçilərin (və ya namızədlərin) şəxsiyyəti, xasiyyəti daha çox səhbət mövzusu olur, nöinkı peşəkarlığı.

Bu niya belədir? Çünkü şirkət xas sistemli korporativ mədəniyyət, sistem formalasdırıra bilmirlər (yaxşı halda) və ya daha pisi, o haqqda düşünmürlər heç. Bu halda təbii ki, şəxslərin xarakteri, özü ilə götirdiyi mədəniyyət, dəyərlər önə çıxacaq. Ümumiyyətlə, həmişə sistem olmayanda fərdlərin dominantlığı yaranır, fərdlər, onların xasiyyəti daha aktual olur.

Sistemli bir korporativ mədəniyyət (şirkətin dəyərlərə topluluşu) olanda isə hər kəs o dəyərlərə hörmət edir, ya da özünə o şirkətdə yer tapa bilmir. Nə qədər güclü fərd olsan da bu belədir. Ulduz futbolçu Cristiano Ronaldo fərd olaraq Real Madridin dəyərlərinə hörmət etməsə, bir gün də orda qala bilməz. Cristiano Ronaldo deyil, Real Madridin korporativ mədəniyyəti hakimdir orda.

Şirkətin strategiyası o vaxt işlək olur ki, strategiya şirkətdə hamı tərəfdən qəbul edilmiş, dərk edilmiş olsun. Bu, o vaxt mümkün olur ki, şirkətin dəyərlər sistemi, ideologiyası olsun. Bu halda hamının eyni nöqtəyə vurması təmin olunmuş olacaq.

Arzuolunan motivasiyaya, işçilərin şirkətə bağlılığını o vaxt nail ola bilərsiniz ki, işçilərlə şirkət arasında ideoloji bağ yaranmış olsun. Bu mənada korporativ mədəniyyət çox əhəmiyyətlidir. Güclü korporativ mədəniyyət və motivasiya sistemi olan şirkətlərdə işçi dövriyyəsi də aşağı səviyyədə olur.

Korporativ mədəniyyət formallaşmayana kimi fəndlərin şəxsiyyəti önə çıxacaq. Elə bir mühit formallaşdırılsan ki, hər bir şəxs korporativ mədəniyyətlə hesablaşın.

Korporativ mədəniyyəti yaşatmaq üçün şirkətin dəyərlərinin müqəddəsliliyi hər zaman əməldə sübut edilməli, hər zaman həmin dəyərlər töblig edilməlidir. Korporativ mədəniyyət təkcə şirkətin daxili işi deyil. Həm müştərilərlə, həm tədarükçülərlə, vətəndaş cəmiyyəti ilə – bütün steykholderlərlə (maraqlı tərəflərlə) münasibətlərdə şirkətin dəyərləri əsas götürülməlidir.

Korporativ mədəniyyəti işçilərin “beyninə yeritmək” üçün böyük şirkətlər bəzən hekayələrə üz tuturlar. Həmin hekayələr vasitəsilə şirkətin vazkeçilməz dəyərləri, prinsipləri yaşadılmış olur. Korporativ mədəniyyət özünü “korporativ xasiyyət”də göstərir. Məsələn, “CocaCola xasiyyəti”, “Azer-

cell xasiyyəti”, “Unilever xasiyyəti”, “P&G xasiyyəti”, “ADA xasiyyəti” və s.

“Korporativ xasiyyət” sistemlisiz şəkildə də ortaya çıxa bilir. Sistemlisiz şəkildə ortaya çıxan xasiyyət yaxşı da ola bilər, pis də. Risklidir. Ona görə on yaxşısı şirkət özünə uyğun bildiyi, nail olmaq istədiyi dəyərlər toplusunu, mədəniyyəti, xasiyyəti formalaşdırmalıdır.

Korporativ mədəniyyət websaytda yazmaq üçün deyil. Sən ona nail olmamışsan, heç bir şirkət mədəniyyətindən söhbət gedə bilməz.

Korporativ mədəniyyət yalnız böyük şirkətlər üçündürmü? Xeyr əlbəttə. Korporativ mədəniyyət strateji məsələdir və şirkətin strategiyasının ayrılmaz hissəsidir. Bütün ölçülü şirkətlər üçün vacibdir – necə ki strategiya bütün şirkətlər üçündür.

Şirkət rəhbərliyi çalışmalıdır ki, şirkətin korporativ mədəniyyəti zədələnməsin, yıpranmasın. Bütün istiqamətlərdə diqqət yetirilməlidir. Həm yeni işçi işə götürəndə, yeni tərəfdəşərlər müqavilə bağlayarkən, bütün biznes qərarlarının veirləməsində korporativ dəyərlər “konstitusiya” rolunu oynamalıdır. Şirkətin “olmazları” olmalıdır, tərəpnəməz prinsipləri olmalıdır.

### Vahid düstur

Çox maraqlıdır ki, dünyadakı bütün bizneslər eyni düsturla işləyir. «Mənfəət = Gəlir – Xərc» düsturu ilə işləyirlər hamısı. Bu düstur bütün bizneslərin eyni mənTİqlə işləməsini təmin edir. Bütün bizneslər mənfəəti artırmaq üçün gəliri (satışı) artırmağın və xərcləri azalmağın yollarını arayırlar həmişə. Ona görə də **fərqli sektorlarda olan bizneslərin ana prinsipləri eynidir**. İdarəetməni bacaran şəxslər, köklü bilən şəxslər başqa biznes sahəsinə keçəndə çətinlik çəkmirlər.

Biznes məsləhətçilik (konsultinq) fəaliyyəti ilə məşğul olduğum üçün tez-tez fərqli sektorlardan olan şirkət sahibləri ilə, rəhbərləri ilə görüşürük. Cox vaxt ön-yarğı ilə yanaşırlar ki, bu səninçün sok deyil, və ya bu səninçün mebel deyil. Yəni ola bilər sok və ya mebel satan şirkətdə uğurlu olmusan, bizdə başqadır. :) Bunu dilə gətirməsələr də, o cür düşünməkləri üzlərindən oxunur. Hər dəfə əlavə səy (enerji, vaxt və s.) tələb olunur izah etməyə ki, fərqi yoxdur hansı biznes sektorunda olmağınız.

Təbii ki, əgər biznesi, idarəciliyi köklü bilmirsənsə, nəzəri əsaslarını bilmirsənsə, çətin olacaq başqa sektora keçəndə. Çünkü baxıb öyrənib, kökünü bilmir. Baxıb öyrənənlər heç hazırda işlədikləri sektor üçün də yaxşı idarəçi sayılmazlar. Çünkü yalnız keçmiş təcrübəsinə əsaslanır, yeni situasiya baş verən kimi özünü itirəcək, bilməyəcək nə etsin. Ona görə də idarəciliyi dərindən, kökündən öyrənmək lazımdır. Kökündən bilirsənsə, bütün sektorlarda (inşaat, bank, sigorta, turizm, geyim və s.) uğurlu ola biləcəksən.

Öz təcrübəmdən deyim. Bir-biri ilə əlaqəsi olmayan mebel, elektronika, gündəlik istehlak malları (meyvə şirəsi, spirtli içkilər, mineral sular və s.), bank, təlim sektorlarında olmuşam, hamisində idarəciliyin prinsiplərinin eyni olduğunu görmüşəm. Hər birində eyni rahatlıqla işləmişəm. Cox önemli məsələ özünü sektoral deyil, ixtisas üzrə mövqeləndirməkdir. Məsələn, uzun müddət mebel şirkətlərinə rəhbərlik etsəm də, çalışmışam mebelçi kimi tanınmayım. Çalışmışam ki, idarəcilik üzrə tanınım.

Qısaçı, idarəciliyin ana prinsipləri bütün bizneslər üçün keçərlidir.

## II fəsil

### Menecerin işi

#### Nədən danışırıq?

- Menecer kimdir?
- Menecerdən nə tələb olunur?
- Balanslaşdırıcı bilən adam
- Keyfiyyət ən vacib şeydirmi?
- İntuisiyaya əsaslanıb qərar vermək yalnız rəhbərlərə aid məsələdir?
- Biznesdə maliyyə-risk-nəzarət mexanizmləri

## **Menecer kimdir?**

Menecer – adından göründüyü kimi, biznesi idarə edən şəxsdir. Menecerlərin 3 əsas səviyyəsi olur şirkətdə.

- 1) Top menecer
- 2) Orta menecer
- 3) Aşağı menecer

Top menecerlər şirkətin rəhbərliyini təşkil edən menecerlərdir. Baş direktor, baş menecer, prezident, vitse-prezident, CEO, CFO, CMO, COO, idarə heyəti və s. Bu menecerlər daha həllədici qərarların qəbulunda iştirak edirlər.

Orta menecerlər şirkətin rəhbərliyində olmasalar da, onlara başqa menecerlər də tabedir. Şirkətdən asılı olaraq department direktoru, satış müdürü, fabrik direktoru və s. ola bilər.

## **Menecerdən nə tələb olunur?**

Menecerdən bir nömrəli tələb olunan bacarıq təmumi idarəetmə bacarıqlarıdır.

Məhsul bilikləri, sektor bilikləri yaxşıdır, lazımdır və faydalıdır. Amma yaxşı idarəetmə üçün təkcə o biliklər yetəri deyil. Biznesin idarə olunmasını, idarəetmə principlərini, müasir idarəetmə trendlərini öyrənmək lazımdır.

Birinci fəsildə vurğuladığımız kimi, baxıb öyrənməklə biznesi köklü, dərindən öyrənmək olmur.

Yaxşı menecer olmaq üçün təmumilikdə 3 cür bacarıqlar lazımdır:

**1) Konseptual bacarıqlar.** Bu, biznesi təmumi olaraq dərk etmə bacarığıdır. Şirkətə yuxarıdan, "quşbaxışı" baxa bilmək bacarığıdır. Şirkətin böyük "portretini" görə bilmək üçün strateji düşünmə bacarığı olmalıdır. Konseptual bacarığı yüksək

olan menecerlər biznesi yaxşı “göro” bilir, çevik şəkildə təhlil edib nəticə çıxara bilir, proqnoz verə bilir. Bu mənada deyə bilərik ki, konseptual bacarıq baxmaq ilə görmək arasındaki fərqlidir. Hər kəs baxa bilir, görmək üçün isə konseptual bacarıqların olması lazımdır.

Təkcə rəhbərlidən, top menecerlərdən tələb olunmur konseptual bacarıqlar. Bütün menecerlərdən tələb olunur. Bütün menecerlər qararlarında, davranışlarında biznesə strateji təsirləri nəzərə almayı bacarmalıdır.

**2) Emosional bacarıqlar.** Başqa sözlə, insanlarla “dil tapmaq” bacarıqları. Hər bir menecer işində müxtəlif xasiyyəti, müxtəlif baxış bacığı olan, müxtəlif savad soviyyəsi olan insanlarla üz-üzə gəlməli olurlar. O insanlar işçilər də ola bilər, iş yoldaşları ola bilər, müştərilər ola bilər, rəqiblər ola bilər, rəhbərlik ola bilər, sahibkarlar ola bilər və s. İnsanlarla “dil tapa” bilməyən menecerlərin böyük problemləri olur hər zaman, buna ciddi diqqət yetirmək lazımdır. Yəni menecerlik “başını aşağı salıb işləyəcəm” işi deyil.

Digər tərəfdən, menecer emosiyalarını, hissələrini cilovlaya bilməlidir.

**3) Texniki bacarıqlar.** Texniki bacarıqlar konkret hansısa işi görmək üçün tələb olunan spesifik bacarıqlardır. Buraya kompüter proqramları ilə iş, təqdimat hazırlanma bacarığı, sənədləşmə işləri, email ilə iş və s. tipli çoxlısaylı bacarıqlar daxildir ki, peşəkar menecerlər bunlarsız işləyə bilməzlər.

Menecer dəyişiklik edən adamdır. Başını aşağı salıb eyni cür işləyən adam menecer deyil. Baxın, biznes mühitində bizim əlimizdə olmayan bir çox dəyişikliklər baş verir

- Rəqiblər dəyişikliklər edir – yeni məhsul buraxır, qiyməti dəyişir və s.
- Yeni rəqiblər peydə olur
- Müştərilər daha tələbkar olurlar

- Əhalinin gəlir soviyyəsi dəyişir
- Siyasi dəyişikliklər baş verir
- Zövqlər dəyişir
- Kapitalın dəyəri dəyişir
- Yeni texnoloji dəyişikliklər baş verir və s.

Bu qədər dəyişiklik baş verdiyi halda sən necə əvvəlki kimi işləməklə uğurlu ola bilərsən ki? Daim hərəkətdə olmalı, daim dəyişikliklər etməlisən mühitə uyğun olaraq. Bu zaman heç təkcə dəyişikliklərə cavab verməkdən də getmir səhəbət. Özün fərqli yaratmalısan, situasiya yaratmalısan. Rəqabət bunu tələb edir səndən.

Eyni cür işləməklə menecer özünü də inkişaf etdirə bilməz. Eyni cür, şablonlarla işləmək administratorluğudur. Hər şeyin öz adı var. Bir daha qeyd edirəm, menecer dəyişiklik edən, hər an dəyişiklik etməyə hazır olan şəxsdir.

Menecer davamlı öyrənən adamdır. Davamlı olaraq öyrənməsən, özünü təkmilləşdirməsən, tezliklə köhnəlirsən. Bunu nəzərə almalıdır hər bir menecer, hər bir biznes peşəkarı.

## Balanslaşdırıcı bilən adam

İdarəçi hər zaman müxtəlif seçimlərlə üzləşir.

- İşçinin maaşını artıranda sahibkarın mənfəəti azalır,
- Vergini vaxtında ödəmək üçün işçinin əmək haqqını gecikdirməli olursan
- Məhsulun keyfiyyətini artıranda xərclər də artır
- Sifarişi müştəriyə vaxtında çatdırmaq üçün daha çox pul xərcləməli olursan
- Keyfiyyəti aşağı salmaqla qısa müddətdə satışı artırırsan, uzun müddətdə müştəri geri qaytmır.

Bu seçimləri azı 3 perspektivdən qiymətləndirmək olar.

1. Steykholderlərin (maraqlı tərəflərin) maraqlarının münaqışası

2. Şirkətin məqsədləri perspektivindən

3. Qişamüddətli və uzunmüddətli perspektivdən.

Steykholderlər – biznesda maraqlı olun hər kəsdir. İşçilər, sahibkarlar, tədarrükçülər, dövlət orqanları, müştərilər və s. Steykholderlərin fərqli, bir çox hallarda isə konfliktli maraqları olur. Məhdud resurslarla onların maraqlarını uzlaşdırmaq, balanslaşdırmaq menecerin işidir.

Şirkətin məqsədləri bəzən konfliktli olur. Məsələn, bir yan- dan daha keyfiyyətli məhsul istehsal etmək istəyirsin, digər tərəfdən məhsulun maya dəyərinin aşağı olmasını istəyirsən. Bunlar konfliktli məqsədlərdir. Balanslaşdırmaq yənə menecerin işidir. Başqa bir misal, məhsulun daha tez və daha keyfiyyətli olmasını istəyirsən. Keyfiyyət isə «neca gəldi», «tezbazar» istehsal edəndə olmur.

Başqa bir misal. Standart məhsul istehsal edə bilərsən, başqa bir alternativ isə müştərinin istəyinə uyğun məhsul ortaya çıxməq. Yəni müştərinin fərqli istəklərinə qarşı mümkün qədar elastik (flexible) olmaq istəyirsən. Elastik olmağa çalışdıqca maya dəyəri artacaq, tələb olunan vaxt artacaq və s. Hansı ki, həm maya dəyəri, həm də vaxt aşağı salmaq istədiyin performans hədəfləridir. Menecerin borcudur ki, balanslaşdırın bu halda konfliktli biznes məqsədlərini.

Əməliyyat menecmentində 5 əsas performans məqsədi var ki, onlar arasında balans yaratmaq əməliyyat menecmentinin əsas işlərindəndir. Qeyd edim ki, əməliyyat menecmenti əsas biznes funksiyalarından biri olmaqla məhsul və xidmətlərin istehsalını əhatə edir.

Həmin performans məqsədləri aşağıdakılardır:

- Xərc, maya dəyəri
- Keyfiyyət

- Elastiklik

- Sürət

- Vaxtindalıq

Bir çox hallarda konflikt olur bu məqsədlər arasında, yuxarıdakı nümunələrdə göstərildiyi kimi. Yaxşı menecerin işidir ki, bu məqsədləri ən yaxşı şəkildə balanslaşdırma bilsin.

## Keyfiyyət ən vacib şeydirmi?

Tez-tez eşitdiyimiz bir cümlə var: "Gec olsun, yaxşı olsun", və ya "Gec olsun, keyfiyyətli olsun". Nə dərəcədə düz yanaşmadır bu?

Övvəlcə xatırlatmaq lazımdır ki, "keyfiyyət" mütləq göstərici deyil, nisbi göstəricidir. Keyfiyyət nəyinə gözlənilən standartlara nə dərəcədə uyğun gəldiyini, cavab verdiyini göstərir. Yəni kimin üçünse keyfiyyətli sayılan bir şey digəri üçün (gözləntisindən asılı olaraq) keyfiyyətli olmaya bilər.

Bir dostum var, deyir məhsulumuzun keyfiyyətini artırıq deyə qiymətini də artırıq, nəticədə satış azaldı. Cavabım o oldu ki, müştəri üçün (müştərinin düşüncəsində) siz qiyməti artırımsınız, keyfiyyəti yox. Onun sizin məhsuldan (brenddən) gözlədiyi keyfiyyət elə əvvəlkidir. O gözləntiya daha artıq pul xərcləmək istəmir. Söhbət bundan gedir.

Ümumiyyətlə, gözləniləndən (tələb olunanandan) artıq keyfiyyəti yüksəltmək israfdır biznesdə. İsrafdır, yəni boşuna çəkilən xərcdir, bəzi hallarda boşuna itirilən vaxtdır və s.

"Gec olsun, daha keyfiyyətli olsun" yanaşması da birmənalı doğru yanaşma deyil biznesdə. Bir çox hallarda mənəsiz perfektionizmdir bu. İtirilən vaxt doğrudanmı qazanılanı eləvə keyfiyyətdən daha dəyərsizdir? Məsələyə balanslı baxmaq lazımdır.

Yuxarıda qeyd olunduğu kimi, şirkətlər hər zaman konfliktli məqsədlərin (xərc, keyfiyyət, sürət, vaxtindalıq, elastiliklik) içində idarə olunurlar.

Şirkət xərci aşağı salmaq istəyir, daha keyfiyyətli iş ortaya çıxmamaq istəyir, işi vaxtında görmək istəyir, işi tez görmək istəyir, daha elastik olmaq istəyir.

Bu istəklər, bu məqsədlər konfliktlərdirlər həmisi. Keyfiyyəti həddən çox artırmaq istəyirsənə, xərci aşağı sala bilməyəcəksən, və ya daha çox vaxt lazım olacaq, vaxtında çatdırıa bilməyəcəksən, müştərilərin istəklərinə münasibətdə çox da elastik ola bilməyəcəksən və s.

İndi bir daha sual verirəm: "Keyfiyyət ən vacib şeydirmi biznesdə?". Əlbəttə ki, yox. 1) Keyfiyyətin nə dərəcədə tələb olunduğunu anlamalıyıq. 2) Keyfiyyəti yüksəltməyin faydası ilə digər konfliktli biznes məqsədlərinə təsiri müqayisə etmək lazımdır.

- Keyfiyyət artımının gətirdiyi əlavə xərcə dəyərmi?
- Keyfiyyət artımına sorf olunan vaxta dəyərmi?
- Keyfiyyət artımı ilə işləri tələb olunan vaxtda görə biləcəyikmi?
- Keyfiyyət artımı nə dərəcədə lənglik yaradacaq biznesdə? Müştərilərin dəyişən istəklərinə çevik şəkildə reaksiya verə biləcəyikmi?

Ümumiləşdirsək, keyfiyyətə ayrıca deyil, balanslı baxmaq lazımdır.

Bu dediklərimiz təkcə keyfiyyətə aid deyil. Heç xərc də ən vacib deyil biznesdə. Xərcləri azaltmaq ən doğru iş deyil biznesdə. Başa düşürəm, xərcləri azaltmaq istəyini dilə gətməklə bir çoxları "şirkətin qeyrətini çəkdiyini" düşünür. Xərci azaldanda keyfiyyəti riskə qoya bilirik. Və ya xərcləri azaltmaq istəyi bəzən vaxtda bizi geri sala bilir.

Öz təcrübəmdən deyim. Yeni məhsul buraxırdıq, elə alındı ki, məhsulda dəyişiklik edəsi olduq, tədarükü şirkət bu dəyişikliyə görə əlavə 10,000 EUR (şorti) pul istədi. Şirkətin o xərci çəkməməsi üçün 1 aya yaxın yazışdıq tədarükü ilə. Dəyərdim bu çabaya? Şirkəti 10,000 EUR qabağa saldığımızı düşünə bilərik. Amma məhsul 1 ay əvvəl bazara çıxsayıd, onun 1 aylıq satışından bəlkə də 50,000 EUR əlavə mənfəət qazanmaq olardı. Xərci azaltmaq istəyəndə vaxtı qurban veririk, nəticəsi belə olur.

Bütün deyilənlərin yekunu olaraq qeyd edək ki, balanslı yanaşma lazımdır biznesdə. Kompleks baxış lazımdır, birtərəflə deyil. Bu zaman nəticə daha arzuolunan olacaqdır.

## İntuisiyaya əsaslanıb qərar vermək yalnız rəhbərlərə aid məsələdir?

Hər şey ölçülə bilmir və əsaslandırıla bilmir. Bunu qəbul edir hamı. Bu ilkin şərtin fonunda marketinq menecerlər intuisiyalarından irəli gələrək nəsə marketinq aktivliyinə qərar verə bilərlərmi? Yoxsa intuisiyadan irəli gəlib qərar vermək yalnız şirkət rəhbərliyinə aid məsələdir? Marketinq şöbəsinin ekspertizasına güvənən rəhbərlik bəlkə intuitiv əsaslı qərar verməyi də marketerlərə həvalə etməlidir? Çünkü normalda marketinqi marketerlər rəhbərdən daha yaxşı hiss etməlidir. Belə olanda bəlkə intuitiv yanaşma meydani da daha geniş olmalıdır marketerlərdə?

Mövqeyim odur ki, marketer peşəkarırsa, bəzi hallarda intuitiv qərarverməyə də meydan verməlisən.

Bu olmadığı sürəcdə marketoloqlar geydirmə, saxta "əsaslandırmalara" üz tuturlar. Məsələn, müştəri sayı, satış məbləği və s.

Təbii ki, əksər hallarda çalışmalısan ki, hər addımın effektivliyi əsaslandırılsın. Amma bunun hər zaman mümkün olmadığını hamı qəbul edir axı..

Rəhbər marketərə güvənirsə, tam olmalıdır bu. Marketərin marketinqə aid intuitiv nəticələrinə (intuisiyadan irəli gələrək gəldiyi nəticələrə) güvənməlidir. Bu o demək deyil ki, bütün hallarda razılışmalıdır. Qətiyyən. Yanaşmadan gedir söhbət.

### Biznesdə maliyyə-risk-nəzarət mexanizmləri

Biznesdə maliyyə nəzarəti, risklərin yüksək səviyyədə idarə olunması çox vacibdir. Amma həddində olmalıdır bu. Şirkətin rəhbərliyi, sahibi imkan verməməlidir ki, şirkəti maliyyə-risk-nəzarət mexanizmlərinin əsirinə çevrilisin. Qızıl həddi gözləmək lazımdır. Əks halda camaat (rəqib) iş görəndə, hücumu keçəndə biz “oğru” güdməklə, şirkəti “qorumaqla” məşğul oluruz mənasız yərə.

## III fəsil

### Liderlik və motivasiya

#### Nədən danışırıq?

- Lider kimdir?
- Yaxşı liderlik necə olur?
- Lider nəyə çalışır? Necə nail olur məqsədinə?
- İşçiləri nə motivasiya edir? Nə demotivasiya edir?
- Liderlik sınağı
- Motivasiyanın kökü şirkətin dəyərləri olmalıdır
- İşə gecikəndə cərimə olmalıdır?
- İşçiye sərbəstlik verəndə sui-istifadə edir?
- İş-həyat balansı
- Şirkətlərdə «pis adam» rolunu kimsə oynamalıdır mı mütləq?
- Şirkətdəki siyasətçilər

## **Lider kimdir?**

Tez-tez internetdə, kitablarda, təlimlərdə rast gəlirik ki, "lider" ilə "menecər" i müqayisə edirlər. Fərqli formalarda olur təqdimat: "leader vs. boss", "leader vs. manager", "lider və müdər" və s.

Deməliyəm ki, bu müqayisə absurdur. Alma ilə meyvəni müqayisə etməyə bənzəyir. Çünkü lider elə menecərin özüdür. Ümumiyyətlə liderlik menecmentin əsas funksiyalarından biridir. 4 əsas funksiyaya aşağıdakılardaxildir:

- Planlama
- Təşkilatçılıq
- Liderlik
- Nəzarət

Yəni bunlar hamısı menecərə aid rollardır, menecərə aid funksiyalarıdır. Menecər necə ki yaxşı planlamalıdır, necə ki yaxşı təşkilatçı olmalıdır, necə ki nəzarət etməlidir, eyni zamanda liderlik etməlidir. Başqa sözlə desək, yaxşı menecər yaxşı planlayıcı, yaxşı təşkilatçı, yaxşı nəzarətçi olduğu qədər həm də yaxşı lider olmalıdır.

## **Bəs nə deməkdir liderlik? Necə olur o?**

Liderlik insanlara təsir etməklə onların davranışlarını yönəltməkdir. İşçilərə təsir etməklə onları vahid məqsədə doğru səfərbər etməkdir. Liderlik menecerdən tələb olunan əsas funksiyalarından biridir. Menecər kimi tabeliyindəki işçiləri

düzgün yöneltmək, onları hərəkətə gətirmək, həvəsləndirmək üçün yüksək səviyyədə liderlik tələb olunur səndən.

### **Yaxşı liderlik necə olur?**

**Yaxşı liderlik** – nümunə göstərmək, ortaya müsbət, yad-daqlan nümunələr qoymaq deməkdir. Həllədici məqamlarda liderin sərgilədiyi nümunələr, davranışlar işçilər tərəfindən yadda qalır, onların sonrakı davranışlarına təsir göstərir. Bu mənənda liderlik danişmaqdan ibarət deyil təkcə. Lider kimi gücünü daha da bərkitmək, sənə olan inamı möhkəmləndirmək üçün müsbət nümunələrə ehtiyac var. Məsələn, yeri gələndə gecə səhərə kimi işləyərək nümunə göstərirsən ki, məqsədə çatmaq üçün fədakarlıq etmək lazımdır.

**Yaxşı liderlik** – sözünlə əməlinin tam bir-birini tamamlamasına tələb edir səndən. Əks halda işçilər hörmət etməz sənin sözlərinə. Heç kim ürəklə sənin arxanca getməz.

**Yaxşı liderlik** – işçilərdə ruh yüksəkliyi yaratmağı tələb edir. Hər şey etməlisən ki, işçilərin gözündə «alov» əskik olmasın.

**Yaxşı liderlik** – işçilərlə şirkət arasında emosional bağ yaratmaq deməkdir. Çalışırsan ki, işçilər işə təkcə maaş alıqları yer kimi baxmasınlar.

**Yaxşı liderlik** – işçilərə sərbəstlik verməyi, özlərini rahat hiss etmələrini tələb edir.

**Yaxşı liderlik** – işçilərlə səni məsafə saxlayıb onları «gündəməyi» deyil, əksinə işçilərə mümkün qədər yaxın olaraq onları dinləmək, bütün məsələlərdə dəstək olmaq deməkdir.

**Yaxşı liderlik** – işçilərə hər an hiss etdirməkdir ki, sən təkcə işçi kimi deyil, əvvəlcə insan kimi dəyərlisən.

**Yaxşı liderlik** – işçilərə inandırmaqdır ki, səndən çox ağıllı fikirlər, ideyalar gələ bilər. Bununla işçiləri təşəbbüskarlıq stimullaşdırır.

**Yaxşı liderlik** – ədalətliliyi, qarəzsizliyi tələb edir. İşçilər əmin olmalıdır ki, bu şirkətdə ədalət var. Bu şirkətdə şəxsi münasibətlərə görə qərar qəbul edilmir.

### **Lider nəyə çalışır? Necə nail olur məqsədinə?**

Liderin bir nömrəli məqsədi motivasiyaya nail olmaqdır. Menecerin liderlik funksiyası bunun üçündür. Lider doğru ünsiyyətlə, davranışları ilə işçilərin daim motivasiyada olmasına çalışır. Biznes peşəkarları inanırlar ki, işçini şirkətə əmək müqaviləsi ilə bağlamaq olmaz. Əmək müqaviləsi ilə, qaydarla, prosedurlarla işçinin tam potensialını ortaya çıxarmaq mümkün deyil.

### **İşçiləri nə motivasiya edir? Nə demotivasiya edir?**

Demək olar ki, hamı motivasiyanın yaxşı şey olduğunu inanır. Demək olar ki, hər kəs motivasiyanın müsbət təsirinə, məhsuldarlığı artırduğuna inanır. Ümumi olaraq bu belədir. Amma konkret nəyin işçiləri motivasiya etdiyi, nəyin effektli olduğu haqda fikir müxtəlifliyi var. Onu nəzərə alaraq konkret nəyin motivasiya yaratdığı, nələrin əksinə motivasiyaya səbəb olduğu haqda fikirlərimi bölüşmək istədim. Əvvəlki kitablarından fərqli olaraq burda motivasiya nəzəriyyələrindən, mo-

tivasiyaya fərqli yanaşmalardan söhbət açmaq fikrim yoxdur. Burada konkret öz təcrübəmdən irəli gələrək nöyin motivasiyaya səbəb olduğu, nöyin əks effekt verdiyi haqda fikirlərimi bələşürəm. Təbii ki, bu siyahı sonsuzdur – xüsusi üstündə da yanmaq istədiklərimi sıralayıram.

1. İşçiyyə səlahiyyət verəndə motivasiyaya səbəb olur. Səlahiyyət də gərək sözdə olmasın, real səlahiyyət olsun. Real səlahiyyətin içinde “səhv etmək səlahiyyəti” də var. Yəni işçiyyə səlahiyyət vermişənsə, onun səhv edə biləcəyini də tam mənada qəbul etməlisən. Hər bir səhv də təcrübədir. İşçini inkişaf etdirir.

2. Yaxşı iş şəraiti motivasiya yaradır.

3. İşçinin səylərinə, işinə qiymət vermək motivasiya yaradır. Arabir işçiyyə “çox sağ ol” demək lazımdır.

4. İşçiyyə hiss etdirmək lazımdır ki, sənin fikrilərin bizim üçün çox vacibdir. Bu, işçini gələcək ideyalara, gələcəkdə təkliflərlə, təşəbbüslərlə çıxış etməyə həvəsləndirəcək.

5. İşçiyyə hiss etdirmək lazımdır ki, biz bir yerdə əldə edirik bütün uğurları. Hamının rolu var bu uğurlarda.

6. İşçilər əmin olmalıdır ki, şirkətdə ədalət hökm sürür. Ədalətli yanaşılır hər şeyə.

7. İşçinin iş yerində özünü sərbəst hiss etməsi üçün çalışmaq lazımdır. İşçi musiqiyə qulaq asırdısa, rəhbər içəri girəndə onu bağlamaq ehtiyacı hiss etməsin gərək. Lider yerindədirsa, çoxlarının iddia etdiyinin əksi olaraq işçi sui-istifadə etməyəcək. Bu haqda daha ətraflı aşağıda ayrıca fikirlərimi qeyd etmişəm.

8. Yuxarıda qeyd edildiyi kimi, işçi hiss etməlidir ki, işçi olmamışdan əvvəl insan kimi hörmət edilir ona.

9. Qəbul etmək lazımdır ki, işçinin şəxsi həyatı da var və şəxsi həyatında problemləri ola bilər. Və bu problemlər iş-

çinin şirkətdəki məhsuldarlığına təsir göstərə bilər. İşçi bunun nəzərə alındığını bildikdə motivasiyaya səbəb olur. Ona görə də işçiləri yaxşı tanımaq, onlarla mümkün qədər açıq ünsiyyətdə olmaq lazımdır.

10. İşçi ilə qanun dilində, məcəllə dilində danışmaq demotivasiyaya səbəb olur. Bu zaman işçiyyə qarşı tərəf kimi baxmış olursan ki, müasir biznes yanaşmasına ziddir bu.

11. İşçilərlə mümkün qədər səmimi olmaq, süni məsafə, baryer saxlamamaq lazımdır. Səmimi mühit olanda işçilər özlərini daha rahat hiss edirlər.

12. İşçini güdməklə təzyiq altında saxlamaq ciddi demotivasiyaya səbəb olur. Daha pisi isə işçilərə nəzarət altında olduğunu, güdüldüklerini addımbaşı hiss etdirməkdir. Rəhbər daha ciddi, dəyər yaradan işlərlə məşğul olsa yaxşıdır.

13. İşçini cərimələmək birbaşa demotivasiya mənbəyidir. İşçilərə cəbhə açmaqdır. Şirkətdə “polis rejimi” yaratmaq deməkdir. Bu barədə aşağıda daha geniş şəkildə fikirlərimi ifadə etmişəm.

14. Rəhbərlik şirkətdə “söz gəzdirməyə”, “ayaq altı qazmağa” meydan tanıyırsa, heç bir normal iş mühitindən danışmaq olmaz orda. Bəzi şirkətlərdə rəhbərin işi “məhkəmələr” təşkil etmək olur bütün günü. Şirkəti batıran səbəblərdəndir bu.

## Liderlik sınağı

Liderlik sınağı – özünü lider kimi sübut etməkdir. On çox şirkətə yeni rəhbər gələndə ehtiyac olur buna. Yeni gələn rəhbər köhnə komanda tərəfindən müqavimətlə üzləşə bilir. Bu zaman liderlik sınağı gündəmə gəlir. Yeni rəhbər, yeni menecər özünü əsl rəhbər kimi sübuta yetirməlidir. Nəticədə

işçilər tərəfindən “qəbul olunmaq” lazımdır. Bütün rəhbərlər bu sınaqdan üzüağ çıxı bilirmi? Təbii ki yox.

Liderlik xüsusiyyətlərin sənə imkan verməlidir ki, özünü daha rahat şəkildə sübut edəsən və kollektiv tərəfindən qəbul edilsən.

Şəxsi təcrübəmdə liderlik sınağı ilə bir neçə dəfə üzləşməli olmuşm. Məsəlonun çətinliyini artırın başqa məsələ çox gənc yaşlarımnda rəhbərlikdə olmağım olub. İşçilər önyarğı ilə ya-naşıblar ki, bu cavan oğlan bizə nə müdirlilik edəcək ki? Bunun nə təcrübəsi var ki, bizə müdirlilik eləsin? Uşağım yaşıdadır, bundan müdür olar?

Xoşbəxtlikdən hər dəfə qısa zamanda bu sınaqdan üzüağ çıxmışam. O zaman ondan danışaq ki, buna necə nail olunur?

İşçilər tərəfindən daha rahat, daha qısa zamanda qəbul olunmaq üçün nə etməlisən?

1. Səbrli olmaq, ən çox, emosional şəkildə müqavimət göstərən işçilərə belə vaxt tanımaq lazımdır ki, yeniliyə öyrəşə bilsin. Çünkü çox vaxt sənin şəxsindən qaynaqlanmış müqavimət – sadəcə işçilər yeniliyi çətin həzm edirlər. Öyrəşdikləri status-kvonun dəyişilməsi ilə asanlıqla barışmaq istəmirlər.

2. Bütün işçiləri dinləmək, narahatlıqlarını anlamamaq lazımdır.

3. İşçilərə yaxın olmaq, açıq danışmaq lazımdır. Əvvəlki rəhbərliyə və işçilərin köhnədə gördükleri işlərə hörmət edil-diyini vurgulamaq lazımdır.

4. İşçilərə izah etmək lazımdır ki, işimiz şəxslərlə deyil, şirkətin daha da inkişafıdır. Və bu inkişafa birlikdə nail oluna-cağını vurgulamaq vacibdir. Belə olanda özlərini kənardə deyil, komandada hiss edərlər.

5. Aydın vizyon təqdim edilməli, gələcək haqda qeyri-müəyyənliyi maksimum azaltmaq lazımdır. Çünkü müqavimətin əsas mənbəyi işçilərin beynindəki qeyri-müəyyənlikdir gələcəklə bağlı.

6. Qısamüddətlə qələbələr (quick wins) göstərməkdə fayda var. İşçilər görsünlər ki, yeni rəhbər yalnız danışmır, real işlər görməyə başlayıb artıq. Görsünlər ki, real pozitiv nticicələr var artıq.

### Motivasiyanın kökü şirkətin dəyərləri olmalıdır

Bəzi rəhbərlərdə sual yaranır ki, necə edək ki, işçilər həvəslə, yüksək motivasiya ilə işləsinlər, eyni zamanda şirkətin maraqlarına xələl gəlməsin. Yəni sui-istifadə halları olmasın, işçilər rahatlığa düşüb iş tempini yavaşlaşmasınlar. Necə edək ki, sistemli şəkildə yüksək motivasiya mühitinə nail olaq?

Cavab çox sadədir. Şirkətdəki iş mühitini, atmosferi, motivasiya şəraitini şirkətin dəyərləri ilə mühafizə etmək lazımdır. Şirkətin dəyərlər toplusu, və ya korporativ mədəniyyəti şirkətin bütün əməkdaşlarından (menecerlər, rəhbərlər daxil) gözlənilən davranışları müəyyən edir. Şirkətin dəyərləri vəz-keçilməz olmalıdır, müqəddəs olmalıdır. Məsələn, bizim şirkətdə inanırıq ki, heç kim boşuna gecikmir işə. Kim geciksə, mütləq birbaşa rəhbərinə əvvəlcədən xəbər verir və biz qəbul edirik ki, əsaslı səbəbi var işinin gecikməyinin. Heç kimi cərimələmirik. Bu, işçilərə xoş gəlir. “Cərimə” sözünü qadağa etmişik, eyni zamanda inanırıq ki, bütün işçilər inti-zamlıdır, şirkətin qaydalarına əməl etməyə çalışırlar. Əksini görək, sui-istifadə halı görək, barışmırıq o halla – həmin işçi də bizim şirkətdə olmur. Belə olanda işçilər qədrini bilirlər

bu mühitin. Heç kim sui-istifadə etmir adətən. Bilirlər ki, sui-istifadə etmək yaxşı nəticələnmir. Real nümunələr var ortada çünki.

Rəhbər şirkətin dəyərlərinin bir nömrəli mühafizəcisi olmalı, şirkətin dəyərlərinin vazkeçilməzliyini, müqəddəsliyini qorunmalıdır. Əks halda işçilər inanmazlar, hörmət etməzlər o dəyərlərə. Öz təcrübəmdən deyim. Çox yaxşı satış nəticələri olan satış müdürüni işçiləri "sixdığına" görə işdən azad etmişəm. Bununla ortaya nümunə qoymuşuq ki, sənin iş performansın yaxşı ola bilər, amma bu əsas vermir ki, şirkətin dəyərlərinə xəyanət edəsən. Çünkü şirkətin dəyərləri tələb edir ki, işçilərlə yaxşı rəftar etmək lazımdır, işçini "qorxutmaq", "sixmaq" olmaz. Əksinə, həvəsləndirmək lazımdır, ruhlandırmək lazımdır. İşçilərə açıq şəkildə bildirmişik ki, həmin satış müdürünü çıxarmaqla ola bilər qısamüddətli dövrə şirkətin itkiləri olar, amma bütün hallarda şirkətin dəyərləri müqəddəsdir, vazkeçilməzdür.

Başqa bir misal. Bizim şirkətin dəyərləri deyir ki, 8 saatlıq iş vaxtı şərtidir, 24 saat şirkətin maraqlarını müdafiə edirik. Saat 18:00-dan sonra telefonu söndürmürtük, hər an şirkətlə bağlı zəngləri qəbul etməyə hazırlıq. Bu, direktiv tələb qaydاسında deyil. Sağlam bir dəyərdir. İşçi görür ki, günün istənilən vaxtı şəxsi problemlərini həll edə bilir, rəhbərlik şərait yaratır. O da bunu başa düşür, şirkət üçün əlindən gələni edir, yeri gələndə gecələr də işləməyə hazırlıq. Şəxson mənim "üzüm" var istənilən işçiye deyim ki, bu gün çox işləməliyik, gecəyə kimi işləməliyik. Çünkü işçiləri cərimələmirməm, rahatlıq verirəm, yersiz sixmiram. Əksinə, hər zaman dəstək görürlər, işçidən əvvəl insan kimi hörmət edildiklərinin fərqindədirler.

## İşə gecikəndə cərimə olmalıdır?

Bu məsələ idarəetmədə ən çox dolaşan suallardan biridir. Bu barədə fikrimi daha geniş şəkildə bildirmək istəyirəm.

Əvvəlcə deyim ki, biznes "biz" məntiqini sevir, "mən" məntiqini yox. Belə bir deyim var, "Business is "we" thing, it is not "me" thing". Yəni sən işçilərlə bir yerdə olmalısan bütün məsələlərdə, işçiye qarşı tərəf kimi baxmaq olmaz. İşçini cərimələmək ona qarşı tərəf kimi baxmaq deməkdir. Şirkətdə "polis rejimi" yaratmaq deməkdir. Şirkətçiliyin fəlsəfəsinə ziddir bu.

İşçini cərimələyib necə demək olar ki, biz bir yerdə filan işi görəcəyik, biz bir yerdə filan uğurlara çatacağıq və s. Necə ola bilər bu?

Xüsusilə altını çizməq istəyirəm ki, cərimələməklə maddi məsul şəxsin şirkət vurduğu ziyanın ödənilməsi başqa şeylərdir. Dəymış ziyanın ödənilməsi, cavabdehliyi cərimələmək anlamına gəlməməlidir. Anbardan anbarda maddi məsul şəxs olaraq anbardakı əskikgəlmələrə cavab verməlidir, əskik gəldikdə ödəməlidir. Bu, cərimə deyil. Kassir kassadakı əskikgəlməni ödəyirsə (maddi məsul şəxs olaraq), bunun da adı cərimə deyil.

İşçini cərimələyəndə sən artıq tam qarşı tərəf kimi aparırsan özünü. Qanun dili ilə, məcəllə dili ilə, kağız-kuğuz dili ilə normal iş mühiti yaratmaq olmaz. Bununla normal komanda yaratmaq olmaz. İşçi işə gecikəndə cərimələyirsənə, mənəni olaraq haqqın çatmır işçiyə deməyə ki, bu gün bir az çox işləməliyik, bütün gecəni işləməliyik və s. "Üzün" olmayıacaq bunu deməyə.

Elə bilməyin ki, mən işinin işə gecikməsinə, az işləməsinə haqq qazandırıram. Qətiyyən. Sadəcə bunu nizamlamağın yolu cərimələmək deyil.

Cərimələdiyin zaman sən iş vaxtını alver predmeti edirsin. İşçi düşünür ki, gecikmək pulu ilə deyil, problem deyil, qoy maşından tutulsun. Bu qədər korlamaqdan söhbət gedir işçi ilə şirkətin münasibətlərini, bağlılığını.

Şirkət dəyərlərinə əsaslanaraq idarə olunmalıdır bu proses. Məsələn, bizim şirkətdə inanırıq ki, heç kim işə əsassız gecikmir. İnanırıq ki, hamı məsuliyyətlidir və əgər işə gec golməyə ehtiyac yaranıbsa, birbaşa rəhbərinə xəbər verib. Bizim inandığımız dəyərlərdir bunlar. Əgər əksini görsək, hansısa işçinin bu dəyərlərə sadıq olmadığını görsək, həmin işçi qalmır şirkətdə. Bütün işçilər də görür ki, dəyərlərimiz vazkeçilməzdır, müqəddəsdir. Hamı şirkət dəyərlərinə hörmət edir. Hamı qədrini bilir şirkətdaxili səmimi mühitin.

Elə bir mühit formalaşdırmaq lazımdır ki, işçilər anlaşın gecikməyin şirkətə ziyanını. Bunun yolu ünsiyyətdir. İşçilərə izah olunmalıdır. Şirkətin strategiyası, vizyonu, dəyərləri, missiyası web saytda yazmaq üçün deyil. İşçilər şüurlu şəkildə dərk etməlidir ki, şirkət hara gedir, nə etmək istəyir, bunları etməkdə onun rolu nədir? İşçilər şüurlu şəkildə dərk etməlidir ki, bu missiyani yerinə yetirməyin, bu işləri görməyin əhəmiyyəti nədir? Bu nəticələrə çatmaqla şirkət olaraq böyük iş görüldüyüünü, həminin bu nəticələrdə payı olduğunu, həmin nəticələrin qürur mənbəyi olduğunu hamı dərk etsə, bunun arxasında gedərlər. İşə daha tez gölməyə can atalar, daha çox işləmək üçün hər şey edərlər. Belə formalaşdırılır korporativ mədəniyyət. Beləcə formalaşdırılır arzuolunun, işləməli iş mühiti.

Elə mühit formalaşdırılışan ki, hər kəs sənin şirkətində işləmək istəsin. Çox adamın arzusu olsun sənin şirkətində işləmək. Buna nail olmanın yolu işçini cərimələmək deyil. Ona sahib çıxməq, həvəsləndirməklə şirkətin uğurlarına doğru meylləndirməkdir. Bir də işçilər aydın şəkildə anlamalıdır ki, şirkətin inkişafı həm də onun inkişafı deməkdir. İşçinin maraqları ilə şirkətin maraqlarını tam uzalaşdırmaq lazımdır. Ona görə də karyera inkişaf planı, işögötürmə prosesi, bonus sistemi, performans menecement sistemi – hamısı ardıcıl olmalı, şirkətin strategiyasından irəli gəlməlidir.

Yekun olaraq onu deyim ki, işçini cərimələməklə yalnız şirkətdən soyutmaq olar onları. Şirkəti səmimi olaraq sevməzlər o halda. Şirkəti sevməyən işçi başqalarına da sevdirdə bilməz şirkəti. Bu qədər sadədir.

## İşçiye sərbəstlik verəndə sui-istifadə edir?

İşçilərə sərbəstlik verməkdən danışanda çox vaxt belə fikırlar səslənir ki, işçilər sui-istifadə edərlər o halda, xaos olar və s. Əksər şirkətlərimizdə müdirin stolunun üstündə yekə monitorlar olur işçiləri güdmək üçün. Və bunu addımباşı işçiyə hiss etdirirlər ki, sən güdürom haa.

İşçi rəhbərlik tərəfindən güdüldüyünü bildiyi halda, addımbaşı işinə müdaxilələr edildikdə heç bir halda məhsuldar ola bilməz. Şirkəti ürəkdən sevə bilməz, bağlama bilməz. Ürəklə işləməz heç vaxt.

Bəs işçiləri sərbəst buraxanda həmişə daha yaxşı olurmu? Təbii ki yox. Bunu etmək çox çətindir. Hər adam bacarmaz.

Peşəkarlıq tələb edir o arzuolunan, məhsuldarlıq aparan sərbəst mühiti yaratmaq.

İşçi o vaxt maksimum həvəslə işləyir ki, özünü iş yerində az qala evdəki kimi rahat hiss etsin. O ailə mühitini, motivasiya sistemini yaratmaq və qorumaq isə çətindir. Bunun üçün şirkətdə korporativ mədəniyyət sağlam olmalıdır. O qədər sağlam və möhkəm olmalıdır ki, sui-istifadəyə meydan qalmasın.

Rəhbərlikdən də peşəkarlıq tələb edir liberal idarəcilik. Rəhbərlik ardıcıl olmalıdır qarərlərinə, işə yanaşmasında. Rəhbərlik işçilərə qarşı tərəf kimi baxmaqla yox, bir yumruq kimi eyni yerə vurmaqla yürütümləridirlər. İşçilərlə məsafə saxlamaqla yox, açıq danışmaqla, səmimiyyətlə idarə edilməlidir şirkət. Bu halda lazımsız söhbətlərə də yer qalmayacaq, sui-istifadəyə də. Əksinə işçilər qədrini biləcəklər bu mühitin, daha çox sevəcəklər şirkətlərini, şirkətlə işçilər arasında emosional bağ güclənəcək, şirkətin sahibi kimi aparacaqlar özlərini, maksimum can yandıracaqlar. İşçilər potensiallarını tam ortaya qoyacaqlar bu halda.

Bir də deyirlər ki, Azərbaycanda olmaz bu sistem. Guya ki, yuxarıda qeyd etdiyim səmimi mühit, motivasiya sistemi Azərbaycan şirkətlərində, Azərbaycan adamları ilə alınmaz. Çox yanlışdır. Bunu Azərbaycanda tətbiq edən şirkətlər var və sayları get-gedə artır hər il.

Normal, mütərəqqi idarəetmə işçini "sixmağı" deyil, sərbəstlik verməyi tələb edir. "Sui-istifadə olacaq" deməkələ özlərinə sığınacaq axtaranlar şirkətlərini geri salırlar.

Effektivliyi, məhsuldarlığı azaldırlar. Sui-istifadə olmasına üçün menecment ardıcıl və sistemli olmalı, şirkətin dəyərlərinə arxalanmalıdır. Şirkətin dəyərləri hakim olanda fördər müqavimət göstərə bilməyəcək. Necə deyərlər, sui-istifadə etmək sərfəli olmayacağından emin olmalıdır. Hami başa düşəcək ki,

şirkətdəki bu gözəl mühitin qədrini bilmək, şirkətə can yandırmaq daha sərfəlidir. Ümumiyyətlə effektiv motivasiya sisteminin qaranti şirkət dəyərləridir, dəyərlərin vazkeçilməzliyinin təmin olunmasıdır.

## İş-həyat balansı

Biznesdə "iş-həyat balansı" kimi mənasız, absurd ifadə çox azdır. İşə necə həyatın tərkib hissəsi kimi baxmamaq olar? İşə həyatının tərkib hissəsi kimi baxmasan, həyatını işinlə gəzəlləşdirməsən, əzab olar o – iş olmaz.

Bunu rəhbərlər də nəzərə almalıdır. İşçilərin həyatına hörət etməlidir hər bir rəhbər.

İşə əyləncə qatmaq lazımdır. İşi maraqlı etmək lazımdır. İşçilərin "zəhləsini tökməklə" nəyəsə layiq olmaq olmaz.

Kiminsə həyatını (işini) maraqsız edib ondan yüksək performans gözləmək olmaz.

## Şirkətlərdə «pis adam» rolunu kimse oynamalıdır mı mütləq?

Bir çox şirkət rəhbərləri hesab edirlər ki, idarəetmənin yeganə yolu budur. Belə əsaslandırıllar ki, hamı işçilərin üzünə gülsə, işçilər sui-istifadə edəcək. Biri siğallayanda biri də kötəkləməlidir və s.

Kökündən yanlış iddiiadır, əlbəttə. Heç kim bu üsulun effektivliyini sübut edə bilməz.

Aydınlaşdırılmış görək şirkət həmin o "pis adam" ilə nəyə nail olmaq istəyir, ümumiyyətlə?

Qorxutmaq istəyir işçiləri? Qorxu altında işləyən işçi heç vaxt can yandırı bilməz şirkətinə. Qorxu altında işləyən işçi bağlanı bilməz şirkətə. Sədaqətlə olmaz.

Qorxu altında uzun müddətdə işçiləri saxlamaq olmaz. Uzun müddətdə yalnız iddiasız, ambisiyasız, özgüvənsiz adamlar qalar elə şirkətlərdə. Onlarla hara gedib çıxa bilər ki o şirkət?

“Pis adam” rəhbərin “rəhmli” imicini yarada bilirmi? Bir çox şirkətlərdə işçilərlə daha six əlaqədə olan menecerlər “pis adam” rolunda olurlar. Özlərini inandırırlar ki, onlar işçiləri “sixaraq” nəticəyə nail olacaqlar, yeri gələndə də “rəhmli rəhbər” ortaya çıxaraq işçilərin üzünü güldürəcək, motivasiyasını təmin edəcək. Belə olmur motivasiya. Motivasiya işçinin işdə özünü necə hiss etməsi ilə bağlı məsələdir daha çox. İşçinin bütün günü zəhləsini töküb sonra hansısa “motivasiya mərasimi” ilə həvəslə işləməsini təmin etmək olmaz.

Bu yaxınlarda bir dostum mağazalarında işçilərin performansını ölçmək üçün çeklist kriteriyalar müəyyən etdiyini, bunun tətbiqi üçün bir nəfər “qorxulu” adam işə götürmək lazımlığı olduğunu məsləhətləşirdi mənimlə. Mövqeyim o oldu ki, “qorxulu” adam polis üsul-idarəsi ilə heç nəyə nail ola bilməz. Əksinə, işçiləri hədəfə çatmaqdə həvəsləndirəcək bir adama həvalə etmək lazımdır bu işi. O adam işçilərə izah etməlidir ki, məqsəd kiminsə əmək haqqını “kəsmək” deyil. Məqsəd hədəflərə çatmaqdır, çalışmaqdır ki, hamı daha çox maaş alısin. Prosesdə performansın qiymətləndirilməsi zamanı bir az da güzəştli davranırsan, olur əsl proqressiv iş. Bu halda işçilər o çeklist sistemini nifrat etməyəcəklər.

“Pis adam” rolunda olan menecerlə münasibətdə işçilər qanun, məcəllə dili ilə danışacaqlar. Səmimi münasibət olmayıcaq. İş vaxtının bitməsini gözləyəcək birtəhər. Həmişə dedi-

yım kimi, normal ailədə “Ailə məcəlləsi” gündəmə gəlmədiyi kimi, normal şirkətdə də “Əmək məcəlləsi”, əmək müqaviləsi gündəmə gəlməməlidir. Kağızla işçini bağlamaq olmaz ki şirkət. Kövrək olar o “bağlılıq”.

Mütərəqqi şirkətlər HR brendinq haqda düşünürərlər. Ən işləməli iş şəraiti, ən yaxşı işsəgötürən olmaq üçün çalışırlar. “Pis adam” ilə bu məqsədə çatmaq mümkündürmü? Xeyr.

## Şirkətdəki siyasetçilər

Şirkətlərdə “ağlılı” siyasetçilər olur. Öz aləmlərində hamı ilə ehtiyatla davranışırlar, bütün sözlərini, cümlələrini ehtiyatla seçirlər, gizli planları, “şahmat” gedişləri olur və s. Onların öz inancları olur. Düşünürərlər ki, indiki zəmanədə heç kimə etibar etmək olmaz, heç kimdən dost olmaz və s.

Övvəlcə başa düşməyə çalışaq ki, niyə siyasetçi olmağa ehtiyac bılırərlər?

- 1) Şirkətdəki ab-hava bunu “tələb edir”.
- 2) Özünə (savadına, işinə və s.) güvenməyən işçi özünü “qorumağa” çalışır.

Hər iki hal şirkəti uğuruma aparır. Yumruq kimi, səmimi şəkildə vahid hədəflərə doğru irəliləyən işçilər nədən hansısa “gizli plan”a, siyasetə ehtiyac duysun ki?

Böyük şirkətlər tanıyıram ki, şirkət sahibi səviyyəsində intriqalar stimullaşdırılır. Yəqin düşünürərlər ki, intriqə olmasa, işçilər şirkətə qarşı birləşərlər və ya özbaşınalıq olar. Sağlam korporativ mədəniyyət, dəyərlər formalasdırmaq əvəzinə bunların elədiyinə baxın.. Belə şirkətlərdə intriqalar, siyasetə böyük meydan olur, tez-tez ən yüksək səviyyədə “məhkəmələr” qurulur ki, görək kim haqlıdır hansısa məsələdə.

Siyasətçiliyə, intriqalara, qeyri-səmimiliyə, yersiz eqlərlə meydan olan şirkətdə təbii ki, effektivlik, məhsuldarlıq çox az olacaq. Çünkü fokus başqadır, daha “vacib” düşüncələri, planları olur işçilərin.

Əgər ən yuxarı (şirkət sahibi, rəhbəri) səviyyədə bu intriqalar stimullaşdırılırsa və ya buna dözümlü yanaşırlarsa, ilk fürsətdə həmin şirkəti tərk etmək lazımdır.

Əgər siyasətçilik, intriqalar rəhbərlik səviyyəsində deyil, ayrı-ayrı işçilər səviyyəsindədirsa, 1) şirkət rəhbərliyi mütləq tədbir görməlidir bununla bağlı. 2) Sən isə açıq oynamalısan, siyasətçilərə qarşı onların tərzində davranmamalısan. Özünə güvənirsənsə, açıq oyna, mütləq qalib gələcəksən.

Əgər şirkətdə həmin xoşagəlməz hallara (siyasət, intriqə) meydan yoxdursa, həmin şirkətə buna görə hörmət etmək lazımdır.

## IV fəsil

### Strategiya, strateji idarəetmə

#### Nədən danışırıq?

- Strategiya nədir?
- Strategiyanın hazırlanması
- Kritik uğur faktorları ilə hesablaşmaq önemlidir
- Strategiyanın yüksək səviyyədə icrası nadən asılıdır?
- Əlavə oxu üçün: Inbound marketing strategiyası

## **Strategiya nədir?**

1-ci fəsildə Strategiya haqda ümumi olaraq söhbət açmışdır. Demişdik ki, vizyona doğru uzunmüddətli yol xəritəsinə – STRATEGİYA deyilir. Bu fəslin əsas mövzusu strategiyanın hazırlanmasıdır.

Strategiya haqda miflər var. Onların bəzilərinə aydınlıq gətirək:

- **Strategiya gələcək haqdadır.** Məsələn, 5 il sonra haqda. Hətta bu mifə arxalanaraq baziləri iddia edir ki, müasir biznüs mühiti tez-tez dəyişdiyi üçün strateji planlama mənasızdır. Kökündən yanlışdır. Strategiya ümumi yol xəritəsidir. Həm də bu gün haqdadır. Bu gün verdiyimiz qərarlar, atdiğımız addımlar strategiya ilə səsləşməlidir, strategiyaya tərs olma malıdır.

- **Strategiya 100-200 səhifəli sənəddir.** Əsl isə budur ki, 100-200 səhifəli sənəd strategiya ola bilməz. Şirkətin strategiyası maksimum konkret olmalıdır, uzun-uzadı söz yığını olmamalıdır. Şirkət nə istədiyini (yolunu) elə aydın şəkildə bilməlidir ki, konkret ifadə edə bilsin.

- **Strategiya böyük şirkətlərin işidir.** Bəziləri düşünür ki, biz də böyüyəndə strategiyamız olar. Çox yanlış düşünəcədir. Əgər normal biznesdən danışırıqsa, ölçüsündən asılı olmadan yol xəritəsi olmalıdır. Əks halda kor-koranə şəkildə işdən da-nışa bilərik yalnız.

- **Strategiya qəliz sənəddir.** Qətiyyən. Yaxşı strategiya o strategiyadır ki, maksimum dərəcədə aydın olsun.

- **Strategiya rəhbərliyə aid məsələdir.** Strategiya o vaxt işlək hala gəlir ki, bütün işçilər tərəfindən qarvanılsın, qəbul edilsin. Əks halda lazımsız “kağızdır” o, strategiya deyil.

Şirkətin bütün üzvləri şirkətin yolunu bilməlidir ki, o yolla getsinlər, o yola sadıq olsunlar.

## Strategiyanın hazırlanması

Strategiyanın hazırlanmasına müxtəlif cür doğru yanaşmalar ola bilər. Mən burda nümunə olaraq bir yanaşmanı təqdim edirəm.

Şirkətin strategiyasının hazırlanması və icrası prosesi ümumi olaraq aşağıdakı şəkildədir:

1. Araşdırmlar və təhlillər
2. SWOT (şirkətin üstün cəhətləri, zəif cəhətləri, imkanları və təhlükələri) təhlilin hazırlanması
3. Kritik uğur faktorlarının müəyyən olunması
4. Şirkətin ana strategiyasının hazırlanması
5. Strategiyadan irəli gələrək taktiki planların (fəaliyyət planlarının) hazırlanması
6. Strategiyanın kommunikasiyası
7. Strategiyanın icrası
8. Strategiyanın vaxtaşırı qiymətləndirilməsi (strategic review) və lazıim olan düzelişlərin, əlavələrin edilməsi.

Prosesin tərkib hissələrinin hər biri haqda daha ətraflı məlumat verməkdə fayda var. Hər birinə ayrılıqla baxaq:

### 1. Araşdırmlar və təhlillər

Dərin araştırma və təhlillər aparmadan strategiya hazırlanmaq olmaz. O strategiya özü də dərin olmaz. Bu mərhələyə Diaqnostika mərhələsi də deyilir. Diaqnostika nə qədər düzgün və dərin olarsa, "Resept" (burda strategiya) də o qədər

düzgün olar. 8-ci fəsildə Azgranata nümunəsində reallıqda hansı araştırma və təhlillərin aparılması göstərilmişdir.

- Satış nöticələrinin təhlili
- Xərclərin təhlili.
- Məhsul portfelinin təhlili.
- Ümumi biznes modelin, biznes proseslərin, prosedurların təhlili.
- İşçilərin bilik səviyyəsinin təhlili.
- İşçilərin performansının təhlili.
- İşçilərin məmənunluq, motivasiya səviyyəsinin araşdırılması.
- Bazardakı əmək haqqı səviyyəsinin araşdırılması.
- Məhsulların keyfiyyət araşdırılması
- Bazar payının müəyyən edilməsi
- Bazārm bölgüsünün təhlili
- Marja və qiymət siyasetinin təhlili
- Rəqib məhsulların qiymətlərinin təhlili
- Rəqib məhsulların ticari şortlarının təhlili
- Rəqiblərin marketinq aktivliklərinin araşdırılması
- Distribusiya vəziyyətinin yoxlanılması
- Satış nöqtələrindəki vəziyyətin araşdırılması
- Mağazaların biznes modelinin təhlili
- Məhsulların rəfdən hərəkətinin təhlili
- Müştəri məmənuniyyətinin təhlili və s.

Bu siyahı Azgranata-nın strategiyasının (2017-ci ildə) hazırlanması üçün tələb olunmuş Diaqnostika miqyasını əhatə edir. Amma situasiyaya, şirkətə görə dəyişir tələb olunan araşdırmlar və təhlillər. Araşdırmlar daxili resurslar hesabına da həyata keçirilə bilər, kənar araştırma şirkəti cəlb etməklə də.

## **2. SWOT (şirkətin üstün cəhətləri, zəif cəhətləri, imkanları və təhlükələri) təhlilin hazırlanması**

Diaqnostika mərhələsində həyata keçirilmiş araşdırma və təhlillərin yekunu SWOT matrisində öz əksini tapır. SWOT-dan irəli gələrək şirkətin yekun strategiyası hazırlanı bilir. Belə ki, şirkətin üstünlüklerini irəli çökib real rəqabət üstünlüyü kimi faydalanaq olar. Digər tərəfdən, şirkət qərar verir ki, hansı zəif cəhətlərinin üzərində işlənilməsi prioritətdir. İmkanlar və təhlükələr də mütləq nəzərə alınmalıdır.

Qeyd edim ki, bir çox hallarda SWOT təhlili ilə bərabər PEST təhlili də aparılır. PEST (political, economic, social, technological) təhlili xarici təsirlərin biznesə təsirini aydınlaşdırmaq üçündür. Buraya siyasi, iqtisadi, sosial, texnoloji və s. təsirlər daxildir.

## **3. Kritik uğur faktorlarının müəyyən olunması**

Hər bir biznesin mövcud olduğu bazarda uğuru müəyyən edən kritik faktorlar var. Bunlara kritik uğur faktorları (KUF) deyilir. Məsələn, geyim mağazası üçün yerləşmə (location) çox vacibdir – kritik uğur faktorudur. Aksesuarçı şirkət üçün çeşidin çox olması kritik uğur faktorudur. Kritik uğur faktoru şirkətin özündə deyil. Sadəcə, onlara hesablaşmalıdır hər bir şirkət. Strategiya hazırlananda da kritik uğur faktorları ciddi şəkildə nəzərə alınmalıdır. KUF adətən az sayıda (3-6) olur. Şirkət strategiyasında da göstərir ki, bizim bazarda uğurlu olmaq üçün kritik uğur faktorları bunlardır və biz bunların hər biri üzrə filan işlər görməliyik. Bu fəsildə aşağıda kritik uğur faktorları haqda ayrıca bölmə yer alır.

## **4. Şirkətin ana strategiyasının hazırlanması**

Əsas məsələ bu mərhələyə qədər idi. Biznesin diaqnostikası, SWOT və PEST təhlilləri olımızda olandan sonra kritik uğur faktorlarını nəzərə almaqla STRATEGİYANı hazırlanmaq əctin deyil.

Bir məsələni xüsusi vurgulamaq istəyirəm: Sənin şirkət olaraq 100 üstün cəhətin ola bilər. O üstünlükərlər xüsusi əhəmiyyət kəsb edir ki, onlar sənin fəaliyyət göstərdiyin bazarın kritik uğur faktorlarına xidmət edir. Məsələn, tutaq ki, Konsalting şirkətinin 500 avtomobililik parklama sahəsi var. Bu üstünlük onun nəyinə lazımdır? Konsalting şirkətinin kritik uğur faktoru deyil axı avtomobil parkının iri olması. Amma parklama sahəsinin böyük olması, doğru yerləşmə bir market üçün kritik uğur faktoru ola bilər.

Zəif cəhətlərdə də belədir. Elə zəif cəhətlərin ola bilər ki, heç əhəmiyyət verməyə dəyməz. Amma əgər hansısa zəif cəhətin kritik uğur faktoruna aiddirsə, onu ciddiyyə alıb aradan qaldırmak lazımdır.

Şirkətin ana strategiyasında şirkətin vizyonu, missiya, dəyərləri, ümumi inkişaf istiqamətləri, yol xəritəsi qeyd olunur. Şirkətin bazarda iddiyası nədir, hansı istiqamətlərdə böyümək istəyir, prioritətləri nədir və s. Ana strategiyanın tərkibində funksional strategiyalar yer alır:

- Marketinq strategiyası (o da bölünür Brendinq strategiyası, Qiymət strategiyası, Məshul strategiyası, Reklam siyaseti və s.)
- İnvestisiya strategiyası
- CRM strategiyası
- HR strategiyası
- Digitalləşmə strategiyası
- Əməliyyatlar strategiyası və s.

## **5. Strategiyadan irəli gələrək taktiki planların (fəaliyyət planlarının) hazırlanması**

Ana strategiya ümumi istiqaməti müəyyən edir. Şirkətin nə etməli olduğunu göstərir. Onun konkret olaraq necə ediləcəyi, hansı şəkildə həyata keçiriləcəyi taktiki planlarda öz əksini tapır. Məsələn, şirkətin Ana Strategiyasından irəli gələrək marketinq komandası hansı ayda, hansı bütçə ilə, hansı işləri görməlidir? HR komandası il ərzində işçilərin cəlb edilməsi, qorunub saxlanılması, inkişaf etdirilməsi, iş mühtinin yaxşılaşdırılması üçün hansı işlər görməlidir və hansı bütçə ilə olmalıdır? Bunlar hamısı taktiki planlarda, fəaliyyət planlarında yer alır.

Taktiki planlar SMART kriteriyalara cavab verməlidir. Yəni konkret (Specific), ölçüləbilən (Measurable), əlcətan (Achievable), şəraita/imkənlərlə uyğun (Relevant) və vaxta əsaslanan (Time-based) olmalıdır.

## **6. Strategiyanın kommunikasiyası**

Strategiya bütün işçilərə maksimum aydın şəkildə izah olunmalıdır, komanda strategiyanın icrasına həvəsləndirilməlidir. Strategiyanın hazırlanma mərhələsinə də mümkün qədər çox işçi cəlb olunmalıdır ki, həm strategiya keyfiyyətli olsun, həm də işçilər doğma bilsinlər strategiyanı. Rəhbərliyin “alın icra edin” deməyindənə, “hazırladığımız strategiyanı icra edək” deməsi daha effektli olur.

Strategiyanın kommunikasiyası, işçilərə (hər bir işçinin öz dilində) çatdırılması çox önməli məsələdir. Buna kifayət qədər önmə vermek lazımdır, ciddiyə almaq lazımdır, lazım gələrsə pullar xərcləmək lazımdır. Bir çox şirkətlər illik planlarını, strategiyalarını işçilərə kommunikasiya etmək üçün şirkətdən kənarda, bəzən qeyri-rəsmi şəraitdə tədbirlər, komanda oyun-

ları təşkil edirlər. Bu həm də ondan ötrü edilri ki, işçilər strategiyanı xoş xatırı ilə qarşılışınlar, həvəslə icrasına tələssinlər.

## **7. Strategiyanın icrası**

Strategiyya düzgün icra edilməsə, bura qədərki bütün işlər mənəsiz olur. Düzgün icra üçün şirkətdə düzgün komanda olmalıdır, yaxşı iş mühiti olmalıdır, lazımi səviyyədə performans mədəniyyəti olmalıdır ki, hamı hədəflərə çatmaq üçün əllərindən gələni etsinlər. Aşağıda strategiyanın düzgün icrası haqda əlavə bölmə yer almışdır.

### **8. Strategiyanın vaxtaşırı qiymətləndirilməsi (strategic review) və lazımlı olan düzəlişlərin, əlavələrin edilməsi.**

Strategiyya dəyişilməz sənəd deyildir. Strategiya əksinə canlı olmalıdır – vaxtaşırı dəyişikliklərə açıq olmalıdır. Şirkətin daxili və xarici mühitində o qədər dəyişikliklər baş verir ki, azı ildə bir dəfə strategiyanın yenidən qiymətləndirilməsinə ehtiyac yaranır. İldə azı bir dəfə məsləhətdir ki, biznesin mühiti yenidən qiymətləndirilsin, araşdırma və təhlillər aparılsın, ehtiyac olan dəyişikliklər edilsin. Bəzi şirkətlər illik fəaliyyət planlarını və müvafiq bütçələrini hazırlanmadan önce (oktyabr-noyabr aylarında) strategiyalarına yenidən baxırlar, düzəliş ehtiyac olduğu təqdirdə edirlər. Illik fəaliyyət planı və illik bütçə də yenilənmiş strategiyanın əsasında hazırlanır. Mən bu cür edilmənin tərəfdarıyam.

## **Kritik uğur faktorları ilə hesablaşmaq önəmlidir**

Bir şirkət fərqli sənaye sahələrinə “baş vurdudquq” görür ki, hamisində eyni dərəcədə uğurlu olmaq olmur. O sahələrdə uğurlu olursan ki, həmin sahədə uğuru təmin edən kritik (əsas)

uçur faktörleri sənin biznesinə, sənin üstünlüklerinə uyğundur. Bu qədər sadədir.

Türkiyənin məşhur "Uludağ Ekonomi Zirvesi-2016"da Penti şirkətinin CEO-su Sami Kariyonun çıxışında çox məraqlı bir hissə var. Deyir ki, "Oturdum, düşünmeye başladım. Perakendeyle üretim arasındaki ilişki nedir? Şöyledir bir yöntemle gittim. Danışmanım da bana yardım etti. Dedim ki perakendenin kritik başarı faktörlerini bir tarafa yazayım. Üretimin kritik başarı faktörlerini bir tarafa yazayım. Bunların birbirleriyle uyuşup uyuşmadıklarını bir görelim ve ona görə de gerçəkten bu ikisi arasında bir ilişki var mı, yok mu anlayalıım. Sonuç olaraq bu noktaya geldim. Üretimin temel kritik başarı faktörünü ölçük ekonomisini kullanarak maliyeti düşürmektir. Bu kadar basit. Perakendenin kritik başarı faktörü, tüketicinin kisa vadeli ihtiyaçlarını karşılamak ve uzun vadedə sadakat oluşturabilmektir. Şimdi bunlara baktığınız zaman ikisinin arasında hiçbir ilişki, hiçbir uyum yok. Bunların farklı DNA'lar olduğuna karar verdim. O yüzden bir insan ikisini karıştırırsa bu, yürümüyor. Bir insanın ya üretici ya da perakendeci olması gerekiyor."

Tez-tez dostlarımızla da bu mövzuda dialoqlarımız olur ki, "satışa güc verim, yoxsa istehsal açım", və ya "bu məhsula güc verim, yoxsa başqa məhsulların da satışına başlayım?" Bu sualların cavabını tapmaq üçün yönəlmək istədiyin sahənin (biznes, məhsul, kanal və s.) kritik uçur faktorlarının sənə, sənin şirkətinin üstünlüklerinə nə dərəcədə uyğun gəlməsinə baxmaq lazımdır.

Təkcə bunun üçün lazıム deyil kritik uçur faktorunu bilmək. İstənilən biznes adamı, şirkət özüne sual verməlidir ki, biznesimin kritik uçur faktorları nədir? Yetərinə diqqət ayıra

bilirəmmi kritik uçur faktorlarına? Doğru istiqamətə fokuslanmışammi? Resursları doğru istiqamətə yönəltmişəmmi?

Ümumiyyətlə biznesdə fokus düzgün tutmaq çox önemlidir. Resurslar hər zaman məhdud olduğu üçün məhdud istiqamətlərə fokuslanmaq lazımdır. Amma fokuslanmanın kərtəbii olmaması üçün biznesimizin kritik uçur faktorlarını bilməliyik. Bilməliyik ki, biznesimizə daha çox dəyər qatan nədir. Prioriteti, fokusu düzgün tutmağa əmin olmaq lazımdır.

### Strategiyanın yüksək səviyyədə icrası nədən asıldır?

Bu sualın cavabını özüm üçün tam olaraq 2017-ci ildə Milli İnsan Resursları Forumuna spiker kimi dəvət edildiyim ərafdə tapdım.

Təşkilatçılar məni dəvət edəndə düşünməyə başladım ki, HR ümumiyyətlə niyə lazımdır şirkətlərə? Strateji rolü nədən ibarətdir? Hansı dəyəri yaradın HR şirkət üçün?

Düşündüm, təhliller elədim, öz təcrübəni vərəqlədim. Sonda o nəticəyə gəldim ki, şirkətin ana strategiyanın icrası elə HR-dan asılı imiş. Şirkətin HR funksiyasından yəni. Təkcə HR mənecərlərdən yox. Məşhur bir söz var marketinq haqda, deyirlər marketinq mərkətoloqlara tapşırılmayacaq qədər vacib sahədir. HR da elədir əslində. Şirkətin HR funksiyası təkcə HR işçilərinin işi deyil.

Baxaq gərk niyə o nəticəyə gəlmİŞEM. Bilirik ki, strategiya kağızda qalmaq üçün deyil, icra etmək üçündür. Nə qədər güclü strategiya olur-olsun, normal icra edə bilmədinsə, mənasızdır. Lazımsız kağız parçasıdır.

## Bəs icra üçün nə lazımdır?

1. İşçilər. İcra edənlər.
  2. Performans mədəniyyəti. Hamını nəticəyə kökləyə bilmək. Buna performans mədəniyyəti deyirlər. Yəni nəticə-yönümlülük. Hamı hədəflərin daliyə qaćır. Bu olmayanda arzu-olunan icra alınmur.
  3. İş mühiti, motivasiya.
- Mükəmməl icraya nail olmaq üçün bu 3 şərt təmin olunma-hıdır. Bunlar haqda daha ətraflı danışaq.

### 1. Doğru insanlar.

Henry Ford deyib ki, "Fabriklərimi ala bilərsiz, binalarımı yuxa bilərsiz, amma işçilərimi geri qaytarsanız, bu işi eynilə yenidən quraram!"

İnsanın rolunu heç kim inkar edə bilməz – nə qədər gözəl sistemizim olsa da. İşçini işə götürəndə də, onu təlimləndirəndə də hər zaman çalışmalıdır ki məhz bizə lazım olan doğru in-sanlar olsun komandada. Burda təkcə ixtisas biliklərindən söhbət getmir. İşçilər şirkətin dəyərlərinə nə qədər uyğundur? Cox önemli məsələdir bu.

Hər bir şirkətin korporativ mədəniyyətini formalasdırı, strategiyadan irəli gələn vazkeçilməz dəyərləri olmalıdır. Şirkət olaraq işçilərimizdən gözlədiyimiz davranışları, yanaş-maları bəlirləməliyik. Bütün işçilər üçün müqəddəs olmalıdır o dəyərlər.

Komandamıza yeni işçi alanda da əmin olmalyıq ki, dəyərlərimizə uyğundur o insan. Məsələn, öz təcrübəmdən de-yim. İş müsahibəsində mütləq anlamaga çalışıram ki, namizəd biza uyğundur, yoxsa yox. Misal üçün, biz şirkət olaraq inanırıq ki, işçilər öz üzərlərində islaməlidir, inkişaf etməlidir

daima. İnkışaf etməyən işçinin şirkəti tutub geri çəkdiyinə inanırıq. Bunu anlamağa çalışırıq ki, işə götürdüyümüz işçi məqsədi olan, inkişaf etmək istəyən, bu istiqamətdə addım atan biridir ya yox.

Başqa bir misal. Bu yaxınlarda birinə intervüdə deyirik ki, niyə çıxdın o biri işdən? Deyir departament direktorümüz çıxdı, biz də onun adamı idik, çıxmışla sübut elədik ki, o tək deyil. Bunu çox fəxrə deyirdi özü də. Təbii, biz anladığ ki, bu dүүcүнсө tərzi bizlik deyil. Bизdə yer yoxdur bu dүүcүнсө tərzinə. Həmin işçinin fərdi iş nöticələri qənaətbəxş ola bilərdi, amma şirkətin dəyərləri daha vacibdir. Vazkeçilməzdir. Onun yipranmasına, korlanmasına yol vermək olmaz.

Bir də işə götürmə tələbi də gərək strategiyadan irəli gəlsin. Yəni işçini niyə götürürük? Onun şirkətin strategiyasına qatqi-si nə olacaq? Məqsəd özünü inandırıdığın hansısa boşluq/va-kansiyani doldurmaq olmamalıdır.

Böyük şirkətlər təniyiram ki, bir ucdan işçilər götürürlər işə ki, onlar da gəlib işləməsin digərləri kimi. Yəni sanki mövced işçilər işləyib çıxıblar başa, yenilərini götürürlər durmadan. Cox dəhşəti mənzərədir. Yüzlərlə işçi geyinib-keçi-nib gəlirlər, qabaqlarında komputer işləyirlər öz aləmlərində. Sənəd dövriyyəsi, iclaslar, emallar – hər şey var, işin özü yoxdur. Nəticə yoxdur yəni. Çünkü görülən işlər strategiya-dan irəli gəlmir, performans menecement sistemi yoxdur, ölçüləbilirliyik yoxdur, aydın hədəflər yoxdur, KPİ yoxdur.

Elə 2-ci vacib işi budur HR-in.

### 2. Performans mədəniyyəti

Performans mədəniyyəti həyatı vacibdir şirkət üçün. Yəni hamı hədəflərlə, KPİ-ları ilə yatırıb durur. Hər kəs ondan nə gözlənilədiyi bilir. Hər kəs yuxarı vəzifəyə qalxmağın yolunu

bilir – şəffaf şəkildə bilir ki, nə etməlidir bunun üçün. Hər kəs başa düşür ki, şirkətin inkişafında onun rolu, qatqısı nədir. Bu olmasa, strategiyanın düzgün icrasından səhbət gedə bilməz.

Performans mədəniyyəti olanda işçilər öz nəticələrinə də daha tələbkar olurlar. Birmənalıdır bu. İşçilər şirkətin hədəfləri haqqda düşünəndə bəs özümüz nə etməliyik bunun üçün? Bunu sualını verirlər özlərinə. Şirkətin sürətinə uyğun gəlməyə çalışırlar.

Mən 20-70-10 qaydasının effektivliyinə inanıram. Dörgü performans mədəniyyəti olanda işçilər bilirlər ki, şirkətin sürətinə uyğun gəlməlisən, hədəfləri yerinə yetirməlisən, yoxsa o şirkət sənin üçün deyil. Yoxsa o şirkətə yüksən. 20-70-10 o anlama gəlir ki, 20% top performerlər olur – ən yaxşı nəticə göstərənlər – bu işçiləri “öpüb gözümüzün üstündə gəzdiririk” yaxşı mənada. 70% o işçilərdir ki, yaxşıdırular, amma mükəmməl olması üçün işləməliyik, dəstəkləməliyik. Qalan 10%-dən isə qurtulacaqsan. Onlar şirkəti geri çəkirlər hər dəqiqə. Burda səhbət onları illah da çıxarmaqdan getmir. Özləri də qalmırlar çox hallarda – tipik insan olması istənilməyən yerdə qalmır.

Deməli, ilk 2 şərtdən danışdıq. 1-cisi, doğru insanlar olmalıdır komandada, 2-cisi performans mədəniyyəti yerində olmalıdır. 3-cüsü isə Yaxşı iş mühiti, motivasiyadır.

O haqda fikirlərimi də bölüşüm.

### 3. Motivasiya, iş mühiti

Yanlış anlaşılması. Onu demək istəmirəm ki, motivasiya yalnız HR menecerin işidir. Qətiyyən. Motivasiya etmək CEO-dan başlayaraq bütün menecerlərin işidir. Amma ümumi iş mühitinə gəldikdə, işçilərin sistemli olaraq daha motivasiya-

lı işləməsinə çalışmaqdan, işçilərin məmənunluğunun davamlı ölçülməsindən danışırıqsa, bunu biz HR-dan gözləməliyik.

Bir kərə anlamaq lazımdır ki, motivasiya inanılmaz böyük drayverdir şirkətin həyatında. Yüksək motivasiyalı işçilər maksimum potensiallarını ortaya qoyurlar. Bu mənada, motivasiyanın bacardığını heç nə bacarmır. Təcrübəmdən bilirom. İşçiyyə sərbəstlik verəndə, meydan verəndə, səlahiyyət verəndə həmin işçinin qabağında heç kim dayana bilmir. Bir çoxları deyir ki, işçilər sui-istifadə edirlər onlara sərbəstlik verəndə. Adamın başına çıxırlar". Bizimkilərə üz vermək olmaz.. Kökündən yanlışdır. Əgər doğru idarə edirsənsə, şirkətin strategiyası, korporativ mədəniyyəti şirkətin işləməli yer olmasını dəstəkləyirsa, heç bir işçi sui-istifadə etməyəcək. Əksinə, hər kəs qədrini biləcək bu şirkətin. Çox sevəcək, emosional bağ yaranacaq şirkətlə işçilər arasında.

Bax, HR bunu düşünməlidir. Şirkətimiz nə dərəcədə işləməli şirkətdir? Hami istəyərmi bizim şirkətdə işləmək? Şirkətin işləməli olması üçün nələr çatışır? Sistemli şəkildə buna çalışmalıdır. Təbii ki, bu, o anlama gəlmir ki, motivasiya HR-in işidir. Bütün menecerlər buna çalışmalıdır. Dəyərlərdən danışdıq yuxarıda. Şirkətin yaxşı şirkət, işləməli şirkət olması üçün nə gözləyirik menecerlərimizdən, rəhbərlərimizdən? Hansı davranışları, münasibət gözləyirik? Bunlar bir konstitusiya kimi bütün menecerlər tarəfindən birmənalı qəbul edilməlidir. Şirkət müəyyən etməlidir ki, işçilərlə bu cür münasibət olmalıdır. Əksi qəbul edilməzdir. Əksi şirkətimizi geri salır.

Motivasiya səmimi olmalıdır. Dayanmadan olmalıdır. Fasiləsiz olmalıdır. Ömrü boyu işçiləri təzyiq altında saxlayıb, işçilərin zəhləsini töküb ildə 1-2 dəfə “motivasiya mərasimləri” keçirəmək, motivasiya olmaz. Özümüzü aldatmaqdır bu. İşçiyyə potensial oğru kimi bax, güd bütün günü,

cərimələ, sonra da Qəbələyə hotelə aparıb axşam mafiya oynamaqla hər şey yaxşı olacaq. Hay oldu hay.... Mərasimlə olmur bu şeylər, pulla olmur bu şeylər. Anlamaq lazımdır.

Bir də kağız-kuşuzla, müqavilə ilə işçiləri bağlamaq olmaz ki şirkətə.. İşçi 1 dəqiqə gecikən kimi “günüñü qara edir-sənsə”, saat 6-dan sonra 1 dəqiqə də qalmaz. Sonin üzün olmayacaq ona deməyə ki, bu gün çox işləməliyik. Bu layihəni bitirməliyik. Evə getməməliyik. Əksini düşünün və müqayisə edin.. Hansı yaxşıdır? Həmişə dediyim bir şey var. Ailə məcəlləsinin gündəmə gəldiyi ailələr anormal ailələr olduğu kimi, əmək məcəlləsinin tez-tez gündəmə gəldiyi şirkətlər anormal şirkətlərdir.

HR menecer düşünməlidir ki, işəgötürən brendini necə qurşun? Yəni necə edək ki, hamı bizim şirkətdə işləmək işləsin. Mənəcə bunun üçün əvvəlcə işçi brendini formalasdırmaq lazımdır. Arzuolunan işçi profili çizilməlidir. Arzuolunan xoşbəxtlikdə yəni. Məsələn, fikirləri eşidilən, adam yerinə qoyulan, ədalətlə yanaşılan, hörmət edilən, səhv etməyə stimullaşdırılan, inkişafına çalışılan və s. Müəyyən olunmalıdır ki, o xoşbəxtlikdə işçilərə malik olmanın yolu nədir? Sistemli iş aparmaqla bunun öhdəsindən gəlmək olar. Bununla işçi brendimizə nail olacaqıq.

İşçilərin arzulanan kimi xoşbəxt olması şirkət haqqında fikir yaradacaq. Uğurlu işəgötürən brendi ortaya çıxacaq bununla da. Həmin şirkətdə işləmək çoxlarının arzusunu olacaq. Təkcə işləmək yox ki... Həmin şirkəti hamı sevəcək, hörmət edəcək, rəğbət olacaq, onların məhsullarına üstünlük veriləcək. Həmin şirkətə qarşı aqressiya olmayıcaq cəmiyyətdə.

## Əlavə oxu üçün: Inbound marketinq strategiyası

Əvvəlcə qısa olaraq “Inbound marketinq”in nə olduğu haqda yazım. Ətraflı Internetdən aşasdırı bilərsiniz.

“Inbound marketinq” – çox kobud desək – Internetdə maraqlı kontent (məzmun) yaradaraq potensial müştəriyə faydalı olmaqla cəlb etməkdir. Bu qədər bəsit deyil amma. Inbound marketinq metodologiyası ümumi marketinq strategiyasından irəli gəlməlidir. Doğru müştəriləri doğru zamanda doğru yerlərdə (biznes bloq, websayt, sosial media, landing page və s.) doğru kontentlə (faydalı kontentlə) maraqlandırıb həmin müştəriləri cəlb etməlisən.

Müştəri haqda məlumatların dəyərinin hər gün qalxdığı bir vaxtda təqdim etdiyin faydalı kontent sənincün “inbound valyuta” rolunu oynayır. Belə ki, müştərinin faydalı bildiyi kontenti oxuması üçün onun haqda vacib məlumatları (telefon nömrəsi, email və s.) alırsan. Sonra da əlaqə saxlaysırsan ki, siz bizim saytda/bloqda filan məsələ ilə maraqlanmışdırınız, sizə həmin məhsulu ətraflı izah edək və s. Müştərinizi maarifləndirib onun “ağlılı”, “məlumatlı” qərar verməyinə kömək edirsən, həm də sənə peşəkar kimi baxır, işin eksperti kimi baxır, sənə güvenir. Bir də işin başında bir təmənnasızlıq var, pul almadan faydalı olmaq var. Onun axtardığı, maraqlandığı sahədə maraqlı məlumatlar vermişən ona.

Inbound marketinqin əsas gözəlliyi odur ki, müştəriyə hələ nəsə satmamış ona fayda (faydalı content) vermiş olursan. O səbəbdən “faydalı marketinq” də deyirlər. Bunun əksi (outbound marketing) müştərinin qəfil yaxalamaqdır (telemarketing, TV reklamı, bilbord və s.).

İnbound marketing SEO-dan geniş istifadə edir. Burda da eyni məntiqdir. Müştəriyə məhz axtardığı, maraqlandığı istiqamətlərdə faydalı kontent verərək cəlb edirən.

İnbound marketinq strategiyası təkcə yaxşı kontentlə yekunlaşdırır. CRM sistemi mükəmməl çalışmalıdır. Saytın ziyanrotçılırı, abunəçilər, maraqlananlar – hamısı potensial müştəri kimi bazada yer alır, onlarla bütün münasibətlər qeyd olunur. Bu mənada Inbound marketing və satış üçün ən mükəmməl platformalardan biri Hubspot'dur.

İnbound marketinq üzrə ixtisaslaşma artıq trend halini alıb. İnbound marketinq mütəxəssisləri, inbound marketinq agentlikləri və s.

Bir də Inbound marketinqi Digital marketinqlə qarışdırmaq olmaz. Digital marketinq çox geniş məfhum olmaqla marketinqə müxtəlif digital alətlər təqdim edir. İnbound marketinq isə yuxarıda qeyd olunan məntiq üzərində qurulmuş metodologiyadır.

İnbound marketinq B2B bazarlarda daha effektiv olsa da, bütün bizneslər hansıa dərəcədə istifadə edirlər get-gedə. Nə qədər ki gec deyil, sən də biznesinin inbound marketinq strategiyasını hazırla, işə keç.

## V fəsil

# Performans menecmenti, hədəfqoyma

### Nədən danışırıq?

- Performans menecmenti nə deməkdir?  
Nəyə lazımdır?
- Performans menecment sistemi necə işləyir?
- KPI təkcə ölçmək üçün deyil
- Performans menecment sisteminin biznesə əsas faydaları
- Yaxşı performans menecment sistemi biznesdən nə istəyir?
- Balanced Scorecard – performans menecment aləti kimi
- Marketərlərin işi necə ölçülür? KPI-lar necə qoyulmalıdır?
- Satış planlaşması
- Müştəri portfelinin dəyəri necə ölçülür?

## **Performans menecmenti nə deməkdir? Nəyə lazımdır?**

Performans menecmenti şirkətdə hamının, bütün bölmələrin şirkətin strateji hədəflərinə doğru irəliləməsini təmin edən sistemdir. Şirkətdə hamının şirkətin əsas hədəflərinə uyğun çalışması məqsədini güdürlər. Şirkətin strategiyasından yola çıxaraq strategiyanın icrasında har kəsin, har bir bölmənin rolu müəyyən edilir, ona uyğun hədəflər (KPI-lar) və bonuslar müəyyən edilir.

Yəni sənin strategiyan var, hədəflərin var. Bir də işçilərin var, resursların var. Performans menecment onun üçündür ki, işçilərin performansı maksimum effektiv olsun və şirkətin strategiyasına, strateji hədəflərinə cavab versin. Digər tərəfdən, işçinin maraqları ilə şirkətin maraqlarının uzlaşdırılması səhbat mövzusudur. Ona görə də performans menecment sistemi KPI-lara uyğun düzgün bonus sistemini də nəzərdə tutur adətən.

KPI (key performance indicator) – əsas performans göstəriciləri deməkdir. Yəni mən satış müdirinin performansını ölçmək istəyirəm, ondan şirkətimin nə gözlədiyini, KPI-larını müəyyən edirəm. Uğurlu olub-olmamasını KPI-lara nə dərəcədə cavab verməsi ilə dəyərləndirirəm.

Amma yaddan çıxarmaq olmaz ki, KPI təkcə ölçmək üçün deyil. KPI-in, performans menecmentinin əsas məqsədi performansi hərəkətə gətirməkdir. Buna görədir ki, KPI-lara son illərdə performans dəyərləndirməsi kontekstində deyil, performans menecmenti kontekstində baxılır. Aşağıda bu məsələyə ayrıca bölmədə aydınlıq gətirmişəm.

Performans menecmenti ilə rəhbərlik çalışır ki, işçiləri daha effektli, daha məhsuldar çalışınlardır. Ola bilər ki, işçi çox işləyir, yaxşı işlər görür, fədakardır. Bu, hələ effektiv işləmək

anlamına gelmir. Şirkətin strategiyasına uygun işlərimi görür? Şirkətin istədiyi istiqamətdə hərəkət edirlərmi işçilər? Ən vacib işləri görürərmi? Prioritetlər üzrə görülürmü işlər? Söhbət bundan gedir.

Şirkətdə performans menecmentin olması «nəticəyə işləmə» mədəniyyəti formalasdırıf şirkətdə, «nəticəyə işləmə» mədəniyyəti aşılıyır işçilərdə. Üstəlik, komanda ruhunun möhkəmlənməsinə təkan verir. Doğru idarə edildikdə işçilər inanırlar ki, hamisinin gördüyü iş ümumi hədəflərə, ümumi nəticəyə xidmət edir. Belə olan halda təbii ki, işçilər bir-birinə dəstək olacaqlar. Bir-birinin «ayağının altını qazması» halları olmayacaq.

Performans menecmentin mahiyyətinin daha yaxşı şəkildə başa düşülməsi üçün müxtəlif şirkətlər tərəfindən performans menecment sisteminin məqsədinin necə ifadə edilməsinə baxaq (mənbə: IRS Employment Trends, 1 avqust 2003, səhifələr 12-19):

- İşçilərin var gücləri ilə işləmələri üçün səlahiyyətvermə, motivasiya və mükafatlandırma sistemi. (*Armstrong World Industries*)
- İşçilərin doğru işləri doğru şəkildə etməyə yönəldilməsi. Hər kəsin fərdi məqsədlərinin şirkətin məqsədləri ilə uzlaşdırılması. (*Eli Lilly & Co*)
- İşçilərin performansını razılaşdırılmış məqsədlər və məsuliyyətlər üzrə proaktiv şəkildə idarə etmək. (*ICP Parents*)
- İş performansının Şuranın orta-müddətli korporativ strategiyasına uyğunlaşdırılması. (*Leicestershire County Council*)
- Şəxsi/fərdi məqsədlərin komanda, şöbə və korporativ hədəflərlərə uzlaşdırılması. (*Macmillan Cancer Relief*)
- Bütün işçilərin aydın şəkildə onlardan nə tələb olunduğunu və onların işinin şirkətin ümumi hədəflərinə

çatmağa necə töhfə verdiyini anlamaları. Bunun üçün rəhbərlik tərəfindən müttəmadi, ədalətli, dəqiq feedback verilməsi, düzgün koçinq və motivasiyanın yerində olması. (*Marks & Spencer Financial Services*).

## Performans menecment sistemi necə işləyir?

Performans menecment sistemi ümumi qaydada belə işləyir:

- Performans əvvəlcədən planlaşdırılır. Yəni şirkətin işcidiən, şöbədən, biznes vahidlərinən gözənlətiləri – hədəflər, KPİ-lər müəyyən edilir. Bununla “əl-sixşəməsi” olur rəhbərliklə işçilər arasında. Yəni rəhbərlik işcidiən nə gözlədiyini, işçi dənə etməli olduğunu bilir, razılışma əldə olunur.
- İşçi hədəflərin icrasına başlayır. Bu o anlama gəlməlidir ki, rəhbərlik işçiyə deyir ki, get işlə, ilin sonunda görüşərik.. Əksinə, proses boyu rəhbərliklə işçilər/şöbələr arasında sıx ünsiyət davam edir. İşlərin necə getdiyi haqda ikitərəfli dialoq gedir – həm rəhbərlik işin gedisi haqda qeydlərini (feedback) bildirir, işçilər də vaxtaşırı rəhbərliyə sahədən məlumatlar bildirirlər. Lazım gələrsə, hədəflərə dəyişiklik də edilə bilər dövər ərzində.

- Performans ölçülür, dəyərləndirilir.

Performans menecment sistemini tez-tez qarışdırırlar, bunun yalnız HR-a aid bir şey olduğunu düşünürler. Qətiyyən elə deyil. Performans menecment sistemi şirkətin strateji idarəetmə alətidir. Başqa sözə desək, planın kağızdan konkret icraya keçməsi üçün mühüm alətdir. Bir çox şirkətlər onlarda performans menecment sisteminin olduğuna iddia etsələr də, əslində onlarda olan performans dəyərləndirmə sistemiidir. Yəqin buna HR məsələsi kimi baxılma ordan qaynaqlanır.

Gəlin düşünək ki, bir şirkətin növbəti il üçün top strateji prioriteti bazar payını 30%-ə qaldırmaqdır. Bunun icrası üçün taktiki hədəflər müəyyən olunaraq hər kəsin 30%-lik bazar payının əldə olunmasındaki rolu müəyyən edilir. Məsələn, müəyyən edilir ki,

- Pərakəndə satış komandası şəhərin mərkəzi hissələrində 6 yeni mağaza açmalıdır – 3 ay ərzində.
- Marketinq komandası mağazalar açılana kimi aqressiv, 360 dərəcə marketinq kommunikasiyası hazırlamalıdır.
- İT komandası 3 ay ərzində yeni server almalı və bütün mağazaları, bölmələri əlaqələndirməlidir.
- Tədqiqat və inkişaf (R&D) şöbəsinə tapşırılır ki, 2 ay ərzində məhsul portfeli təkmilləşdirilsin, təsdiq edilsin. Marketinq komandası portfeldən çıxarılan mahsulların qısa zamanda satılıb qurtarması üçün kampaniya hazırlayacaq.

Bununla hamı işinin adını bilir ki, şirkətin strateji hədəfinə çatması üçün nə etməlidir.

Hədəflər qoyularkən SMART kriteriyalara cavab verməlidir. Yəni konkret (Specific) olmalı, ölçülə bilən (Measurable) kriteriyalara əsaslanmalı, real (Achievable) olmalı, möv-cud şəraitə uyğun (Relevant) olmalı, eyni zamanda real vaxta (Time-based) əsaslanmalıdır:

*Specific – spesifik, konkret olmalı*

*Measurable – ölçülə bilən kriteriyalara əsaslanmalı*

*Achievable – real olmalı*

*Relevant – şəraitə uyğun olmalı*

*Time-based – real vaxta əsaslanmalı*

Əhatəli performans menecment sistemi işçilərin inkişafını, təlimləndirilməsini də nəzərdə tutur. MənTİqlə, biz daha yaxşı performans istəyirik, işçilərin güclərini, potensialını artırmaq da bu işin ayrılmaz hissəsi olmalıdır.

## KPI təkcə ölçmək üçün deyil

KPI (key performance indicator) – performansın ölçü göstəricisi – bizə biznesin, menecerin, biznes funksiyasının necə işləməsini müəyyən etmək üçün çox qiymətlidir.

Amma yadda saxlamaq lazımdır ki, KPI yalnız performansı ölçmək üçün deyil. KPI-in 1 nömrəli məqsədi performansı “drive” etməkdir (yaxşılaşdırmaq, təkan vermək). KPI biznesimiz üçün naviqasiya rolunu oynayır. Diqqəti daha çox hara yönəltmək lazımdır.

KPI-in performansı necə “drive” etdiyi barədə bir nümunə deyək. Təsəvvür edin ki, müəllim olaraq 20 nəfərə dərs keçirsiniz. Vicdanla çalışırsınız, bütün suallara cavab verirsiniz, bildiklərinizi paylaşırsınız vaxtin imkan verdiyi qədər. Amma KPI yoxdur, ölcə bilmirsiniz performansınızı. İndi isə forz edin özünə KPI qoymusunuz ki, tələbələrin 12 nəfəri testə 85% düz cavab versələr, performansınızı “yaxşı” qiymətləndirəcəksiniz.

Bu halda KPI var, bu, sizin performansa daha da təkan verir (performansınızı drive edir), hər şey edirsiniz ki, keçilənlərin ən azı 85%-ni qavrasın tələbələr.

Yəni biznes təkcə vicdanın səsi ilə, ürəyin təmiz olması ilə, başını aşağı salıb əlindən gələni etməklə yeriməz. Arzu olunan hədəflərə, performansa çatmaq üçün kriteriyalar (KPI-lar) olmalıdır ki, o KPI-lar bizi hədəflərə doğru aparsın.

## Performans menecment sisteminin biznesə əsas faydaları

Gəlin yaxşı idarə olunan performans menecment sisteminin şirkət üçün əsas xeyirlərini, faydalarnı, üstünlüklerini ümumiləşdirməyə çalışaq.

- Əmin olursan ki, işlər məqsədəyönlüdür. Nəticəyə «işləyir» hamı. Rahat olursan ki, «boş-boş» işlərlə məşğul deyilsən, məhz sənin biznesinə lazım olan işlər görürsən. Bütün çabalar, görülən işlər şirkətin strategiyasına, ana hədəflərinə çatmaq üçündür.
- Hamı işinin adını dəqiqli bilir. Çəşgınlıq, dağınlıq yox dərcəsindədir. Hamı bilir ki, hansı vaxta kimi nə etməlidir, necə etməlidir və s.
- İşçilər şirkətin strateji hədəflərinə çatmaqdə rollarını, qatqlarını aydın başa düşürlər. Bu, onlara motivasiya verir. «Biz bunu elədik», «Bacardıq» hissi daha da güc verir işçilərə.
- Komanda ruhu hakim olur. İşçilər daha aydın anlayırlar ki, ümumi məqsədlər üçün çalışır hamısı. Bir-birlərinə maksimum kömək edirlər.
- Vaxtaşırı rəhbərlik tərəfindən feedback alınması, işlərinin qiymətləndirilməsi işçiləri davamlı motivasiyada və hərəkətdə saxlayır.
- Daha ədalətli bir mühitə, şəffaflığa yol açmış olur. Hamının performans göstəriciləri ortada olur. Subyekтив qiymətləndirilmə minimuma enir. Hər kəsin işi ədalətli, obyektivcisinə qiymətləndirilir.
- İşçilər özlərini inkişaf etdirməyə daha maraqlı olurlar. Açıq-aşkar başa düşürlər ki, davamlı şəkildə performansı artırma bilmək üçün öz üzərlərində işləməlidirlər.
- Biznesdə gərkən dəyişiklikləri etmək xeyli asanlaşır. Çünkü hər kəs nəticəyə-yönümlü düşünməyə öyrəşib. Daha asan izah etmək olur ki, dəyişməsək “yerimizdə sayacağıq”.

## Yaxşı performans menecment sistemi biznesdən nə istəyir?

Performans menecment sisteminin nə olduğunu, necə işləməsinə, faydalara baxdıq. Amma nəzərə almaq lazımdır ki, o qədər də asan deyil düzgün işləyən, ideal performans menecment sistemi yaratmaq. Bir çox tələbləri var ki, onlar yerində olmalıdır şirkətdə. Öks halda effektli çalışmayıacaq, əksinə ziyanı olacaq. Bəs nələrdir o tələblər? Biznesdən nə istəyir yaxşı performans menecment sisteminin qurulması?

- **Strategiyadan irəli gəlməlidir.** Birinci şərti bùdur. Bəzən şirkətlər işçinin “darta biləcəyi” yükü hədəf kimi qoyurlar. Deməli bu halda strategiyadan doğmayıb performans menecment sistemi, işçinin gücündən irəli gəlib. Bununla çox irəli getmək olmaz. Sənin şirkətinin strateji hədəfləri olmalı, onu yerinə yetirmək üçün hər şey etməlisən. O cümlədən strategiyana, hədəflərinə adekvat işçilər işə götürməli və ya mövcud işçiləri o səviyyəyə çatdırmaq üçün hazırlaşılınan.
- **Tamlıq, bütövlük.** Sistem yarımcıq olduqda effektli olmur. Bütov olmalıdır mümkün olan qədər. Yəni bütün işçiləri əhatə etməlidir, bütün işləri əhatə etməlidir, bütün biznes vahidlərini əhatə etməlidir. Öks halda qırılma olacaq mütləq. Elə etmək lazımdır ki, bütün işçilər bu sistemi “yaşasın”, hamı hədəflərlə, nəticələrlə “yatıb-dursun”. Bütövlük həm də dövrə aididir. Bütün il boyu aktual olmalıdır. Təkcə ilin əvvəlində və sonunda yada düşməməlidir.
- **Praktiklilik.** Hər bir sistem o vaxt daha effektli olur ki, sadə olsun. Hamı tərəfindən asanlıqla başa düşülsün. İcrası çox vaxt aparan olmasın. Şirkətlər tanıyıram ki,

ilin 2-3 ayını hədəf qoymaqla keçirirlər. Elə iş olmaz. Biznesdə əlavə dəyər yaratmaq çox önemlidir. Hər bir görülen işin xeyri ziyanından (vaxt israfından, pul israfından, enerji israfından və s.) çox olmalıdır.

**Mənalılıq.** Çox önemlidir mənalılıq. Yəni sistem xətrinə sistem qurmaq olmaz. Hansısa iş çətin ölçü-lürsə, sistemin tamlığı xətrinə "saxta" ölçü qaydaları kəşf etmək olmaz. İşçinin performansını birbaşa ona aid olan, ondan gözlənilən ən vacib işlərin nəticəsi ilə ölçməlisən yalnız. Tutaq ki, işçi 3 cür iş görür. Ən vacibi 1-cidirsə, performans göstəricisinin əsas hissəsi o işdən formalşmalıdır. Bir də şirkət sistemin çox da "əsiri" olmasın gərək. Düzdür, sistem mükəmməl olduqca fərdi yanaşma ehtiyacı azalmalıdır, amma bəzən açıq-əşkar görürsən ki, işçinin zəif performans nəticəsi əldə etməsinin "günahkarı" özü olmayıb – kənar, ona aid olmayan təsirlərə görə belə alınıb. Onu nəzərə almaq lazımdır o halda.

**Spesifikasiq, konkretlik.** Performans menecment sistemi çox aydın, konkret şəkildə göstərməlidir ki, işçi nə etməlidir. İşçidən nə gözləyir şirkət? O işləri etməyin yolu nədir? Yəni işçini korkorana işlətmək olmaz. Aydınlıq şəraitində işləməlidir həmişə. Məsələn, anlamalıdır ki, bu ay 45,000 AZN satış etməlidir, bu satışı hansı məshullar üzrə etməlidir, və bu satışı etmək üçün hansı alətləri var.

**Effektiv və qeyri-effektiv performansın dəqiq müəyyən edilməsi.** Performans menecment sistemi təkcə istənilən yekun nəticəni göstərməməlidir. O nəticəyə aparan düzgün yolları da əvvəldən göstərməlidir. Əks halda "performansı idarə etmək" ifadəsi xeyli dərəcədə anlamsızlaşır. Yəni işçinin bələdçisi ol-

malıdır ki, bu cür işləmək effrektlidir, bunlar isə qeyri-effektivdir.

**Etibarlılıq.** Sistem özüne güvən yaradacaq qədər güclü olmalıdır. Hami güvənməlidir ki, rəhbərin kim olmasından asılı olmayaraq sistem ədalətlidir, güclüdür. Donald Tramp yeni prezident seçiləndə tez-tez bu cümləni eşidirdik ki, "Amerikada sistemdir əsas, fərdlər ikinci dərəcəlidir". Bu, insanların sistemə güvənindən, etibarından irəli gəlir.

**Ədalətlilik.** Etibarlılıq başqa mövzudur, biri də var işçilərin sistemi tam mənada qəbul etmələri, ədalətliliyinə güvənmələri. İşçilər əmin olmaq istəyir ki, hər bir nəticə-yönlü əziyyəti, çabası qiymətləndirilir. Sistem maksimum dərəcədə işçilərin çabalarını, səylərini nəzərə almaq gücündə olmalıdır. Burda söhbət yalnız nəticə-yönlü səylərdən, çabalardan gedir təbii ki. Şirkətə lazıim olmayan səylər, işlər söhbət mövzusu deyil.

**Sistemin inkişafında işçilərin iştirakının təmini.** İdarəetmə sistemlərinin "canlı" olması, zaman keçidkə təkmilləşməsi, iştirakin bu prosesdə iştirakı çox önemlidir. Sistemin əsas oyuncuları işçilərdir. Sistemin ağırlığını ən çox onlar hiss edirlər ciyinlərində. Bu mənada işçilərin fikirlərini nəzərə almaq çox vacibdir. Bununla işçilər sistemi daha çox "özlərininki" bilir, daha çox sevirlər, sistemlə "yaşayırlar".

**Açıqlıq, şəffaflıq.** Məlumatların açıq olması, şəffaflıq çox vacibdir. İşçilər proses boyu performanslarını nəzarətdə saxlaya bilməlidir ki, bilsinlər hara güc verməlidir, hansı hissə axsayır və s. Praktikada rast gəlirik ki, işçilərdən məlumatlar gizlədirilir. Minimum səviyyədə məlumat verilir işçilərə. Bunun başqa mənfi

cəhəti odur ki, sən şirkəti işçilərdən «gizlətdikcə», onlar daha çox ögey baxmağa başlayırlar şirkətə, özü nünkü bilmirlər.

- **Etik olmalıdır.** Performans menecment sistemi bütün sağlam idarəetmə sistemləri kimi etikliyi sevir. İşçilərin şəxsi həyatına hörmət, vaxtına hörmət, məraqlarına hörmət etmək heç vaxt arxa planda qalmamalıdır.

### Balanced Scorecard – performans menecment aləti kimi

Balanced Scorecard – ən populyar, effektiv performans menecment alətlərindəndir.

Adından da göründüyü kimi, biznesə balanslı baxmağı istəyir bu alət. Yəni birtərəfli inkişaf olmasın. Məsələn, şirkətin performansı təkcə bazar payının, mənfəətin artırılması ilə ölçüləməsin, onunla hüdudlanmasın. Uzunmüddətli dayanıqlığı təmin etmək üçün Balanced Scorecard'ın bütün istiqamətlərinə fikir vermək lazımdır.

Balanced Scorecard'ın 4 əsas istiqaməti var:

- Maliyyə göstəriciləri (mənfəət, satış, xərcələr, ROE və s.)
- Müştərilərlə işin səviyyəsi (müştəri portfeli, müştəri məmənnuniyyəti, loyallıq, müştəri dəyəri və s.)
- Kadr potensialı (işçi dövriyyəsi, bilik, qabaqcıl praktikanın tətbiqi səviyyəsi və s.)
- Biznes proseslərin vəziyyəti (keyfiyyət, işin daha tez vaxtda görülməsi, resurslardan daha səmərəli istifadə olunması və s.)

Bunu daha yaxşı təsvir etmək üçün biznesi bir stula bənzədək. Stulun dayanıqlı olması, ayaqda durması üçün hər 4

ayağının yerində olması, lazımi səviyyədə olması lazımdır. Biznes də belədir. Uzunmüddətli dövrə ayaqda durmaq, rəqabətli olmaq istəyirsənə, hər 4 istiqamətə önmə vermelisən. Maliyyə vəziyyəti qədər müştəri portfelinin vəziyyəti də önməlidir, kadr potensialı da önməlidir, idarəetmə sistemi və biznes proseslərin mükəmməliyi də önməlidir.

Bu istiqamətlər şirkətlərin strategiyasına görə fərqli ola bilər. Məsələn, bəzi şirkətlər innovasiyanı da bura daxil edirlər: yeni məhsulların məhsuldarlığı, yeniliklərin performansa təsiri və s.

Şirkətin hədəfləri qoyularkən bu 4 istiqamətin əhatə olunmasına nəzərə almaliyiq.

- Şirkət hansı maliyyə göstəricilərinə nail olmaq istəyir? Mənfəət, satış, rentabilitik və s. üzrə.

- Müştərilərlə işdə hansı hədəflərə çatmaq istəyirik? Mövcud müştərilərin qorunması üzrə hədəf nədir? Nə qədər yeni müştəri qazanmalıyıq il ərzində? Müştərilərin sayı ilə müqayisədə müştəri portfelinin dəyəri daha önməlidir. Bunu CLV (Customer Lifetime Value) ilə ölçmək olur. CLV şirkətin müştərilərindən gözlədiyi xalis gəlirlərin cəmidir. 100 az gəlirli müştəri ilə müqayisədə 30 çox gəlirli müştəri daha maraqlı ola bilər şirkət üçün. Amma müştəri sayı da önməlidir dolayı təsirlər nöqtəyi nəzərindən. Məsələn, çox sayıda müştəri sənin haqda çox sayıda insan tələfindən danışılmasına səbəb olur.

- Kadrların inkişafı üzrə hədəfləri nədir şirkətin? Hansı biliklərə yiyələnmək istəyir növbəti bir il ərzində?

- Biznes proseslərin avtomatlaşdırılması üzrə hansı hədəflərimiz var? Keyfiyyət üzrə hədəflərimiz nədir? Zay məhsullar ümumi istehsalın neçə faizini təşkil etməlidir? Mal daşımını daha az avtomobil və işçi ilə həyata keçirə bilərikmi?

Şirkət strategiyasından irəli gələrək qərar verir ki, bu il üçün məsələn maliyyə göstəricilərinin əhəmiyyəti daha bö-

yükdür. Ona görə də performansın ölçülməsində maliyyə istiqamətinin payı daha çox olur – 40%. Kadrlara görə 20%, biznes proseslərə görə 15%, müştəri potensialına görə 25%.

Şirkətin rəhbərinə (CEO-ya) bonus üçün hədəf qoyulanda bu faiz payları əsas götürülür.

Rəhbərin müavini üçün fərqli ola bilər bu. Məsələn, Satış üzrə müavin müştərilərlə işin formallaşmasında əsas rol oynadığı üçün onun performans sistemində müştəri potensialının payı daha çox olacaq – 50%. Əlbəttə, digər istiqamətlər də nəzərə alınmalıdır ki, hər kəs şirkətin strategiyasının gerçikləşməsinə istiqamətlənsin. Məsələn, Satış üzrə müaviniň performans sistemində maliyyə göstəricilərinin payı 20%, kadr potensialının payı 20%, biznes proseslərin payı isə 10% ola bilər.

Şirkətin digər bölmə rəhbərləri və menecerləri üçün fərdi performans hədəfləri fərqli olacaq. Bütün hallarda çalışılır ki, Balanced Scorecardın bütün istiqamətləri əhatə olunmuş olsun.

Bununla da effektiv performans menecment sistemi ortaya qoyulmuş olur. Hər kəs eyni nöqtəyə vurmuş olur – şirkətin strategiyasına fokuslanırlar. Digər tərəfdən, ədalətli performans ölçülməsi və dayərləndirilməsinə nail olunur.

Balanced Scorecard'ın düzgün tətbiqi ilə şirkətin strateji hədəfləri yalnız kağız üzərində qalmır. Hər kəsin strateji hədəflərə doğru irəliləməsinə tökan verilir. Hər kəsin performansi da buna əsasən ölçülür.

## **Marketerlərin işi necə ölçülür? KPI-lar necə qoyulmalıdır?**

Bu bölmədə məqsədim konkret bir biznes funksiyası üzrə – marketinq üzrə KPI-ların qoyulması nümunəsini göstərməkdir.

Ölçülmə marketinqin ən ağırlı tərəflərindən biridir. Həqiqətən çətindir ölçmek marketinq fəaliyyətinin nəticələrini,

marketerlərin performansını. Bəzən ölçmə, əsaslandırma işləri o qədər vaxt aparır ki, çəvik olmaq olmur. “Ağlılı fikirləşinə, dəli vurub çay keçir” misalı..

Digər tərəfdən, John Wanamaker'in dediyi kimi, “reklama çəkdiyim xərcin yarısının boş yerə getdiyini bilirom, amma hansı yarısıdır, onu bilmirəm”. Amma bu sitatda sığınacaq axtarmaqla işi bitmiş hesab etmək olmaz. Şirkəti hər xərcənən qəpik düşündür. Ümumiyyətə, marketinq şöbəsini, marketinq menecerlərini niyə saxladıqları düşündürür.

Mən hardan bilim ki, şirkətimin marketinq fəaliyyəti qənaətbəxşdir? Daha yaxşısı necə olar? “Yaxşı” nə deməkdir? “Pis” nə deməkdir? Suallar çıxdır..

- Marketinq nə qədər pul xərcləyə bilərik?
- Satışı artırmanın effektiv yolu nədir?
- Marketinq olaraq hansı sahələrə daha çox yönəlməliyik?

Bunları bilmək üçün bir şəkildə ölçmək lazımdır. Ölçü kriteriyaları, ölçünün müəyyən edən göstəriciləri – KPI (Key Performance Indicators) müəyyən etmək lazımdır.

Ölçülmə şirkətdə son məqsəd deyil amma. Ölçmək xətrinə ölçmək olmaz. Məqsədli olmalıdır. Ölçməyə dəyərmi? Ölçməyə hansı səviyyədə yer verməliyik? Bir şeyi ölçməyin faydası onu ölçməyin xərcindən çox olmalıdır. Nəzərə almaq lazımdır ki, ölçmək çətindir. Resurs tələb edir – vaxt, pul, insan, proram təminatı, cihaz və s.

Digər tərəfdən, biz hər şeyi (hər detalı) ölçməyə çalışanda bir şəylər qurban verməli oluruq – çəvikliyimizi, keyfiyyəti, vaxtımızı, mənfaəti və s. Bunlar ölçməyin, hər şeyi ölçməyə çalışmağın alternativ dəyəridir ki, onlara hesablaşmaq lazımdır.

Bütün bunlar əslində marketinqin effektivliyini, faydasını sual altına salmaq üçün edilmir. Ağlılı marketinq uzunmüddətli

dövr üçün dəyər yaradır. Bu mənada marketinq xərclənən pul "xərc" kimi yox, "investisiya" kimi baxılmalıdır.

Ölçülmə texnikalarına keçməmişdən əvvəl bir neçə vacib məsələnin altını çizməq istəyirəm.

### **1. Keçən ilki qədər marketinq bütçəsi ayırmacıq keçən ilki satışı əldə edəcəyin demək deyil.**

Bəzən çox yanlış olaraq elə düşünürlər ki, sənki ən azı keçən ilki satışların eyni rahatlıqla qorunacağını kimsə söz verib. Ekstra satışa təsirinə baxırlar. Kökündən yanlışdır. Satışı tamın edən amillər təkcə səninin marketinq fəaliyyətin deyil. Satışa təsir edən hərəkətverici qüvvələr (drayverlər) hər il eyni cür qalmır. Rəqiblər daha da aqressiv işləyirlər, bazar şərtləri çətinləşir. Çətinləşir satmaq. Təkcə rəqiblərin davranışını demirəm. Siyasi, iqtisadi, sosial və s. amilləri nəzərə almaq lazımdır. Müştərilərdə, satış kanallarında da dəyişikliklər olur.

FMCG (gündəlik tələbat malları) sektoruna baxaq. Əvvəllər əsas satış kanalı ənənəvi marketlər ididə, ildən-ilə supermarkətlər ənənəvi məhəllə marketlərini sıxışdırır. Məhəllə marketlərinə satmaq qədər asan deyil supermarket şəbəkələrinə satmaq. Şəbəkələr gücləndikcə diqtə edirlər. FMCG şirkətləri üçün supermarketda satmağın xərci (cost of trade) daha yüksəkdir, xərclidir. Məhsulunu rəfə qoymaq üçün pul verirsən, bayramda kampaniya/endirim etmək məcburiyyətin var, bəzən şəbəkənin hər marketinin ad gündündə hədiyyə verirən : ) və s. Bu, o deməkdir ki, satmağın xərci ildən ilə artır. Təkcə FMCG-də deyil bu. Rəqabət gücləndikcə, müştərilər maarifləndikcə və s. bu baş verəcək.

### **2. Marketinq fəaliyyəti təkcə həmin ilin satışını artırmaq üçün deyil.**

Bu da çox önməli məsələdir. İllik marketinq bütçəsinin illik satış məbləğinə nisbətinə baxmaq olar, amma bu, mütləq

həllədici göstərici sayılmamalıdır. Çünkü sənin imicə, bren din tanınmasına çəkdiyin xərc təkcə bu ilin satışını artırmağa yönəlmir. Sənin bazarda "səsin" yüksəldikcə, bazar payını da artırı bilirsən yavaş-yavaş. Başqa sözlə, "share of voice" artımı "share of market" artımı ilə nəticələnə bilir çox hallarda.

Marketinqin qarşısına gələn illərin satışlarını düşünməmək tapşırığı/hədəfləri qoysulsa, brendə xərclənən məbləğ fərqli olacaq.

### **3. Marketinq fəaliyyəti təkcə satış üçün deyil.**

Güclü marketinq ilə güclü reputasiya, imic formalasdırırsan. Bunun faydası təkcə satışda olmur. Daha çox insan səninin şirkətində işləmək istəyir. İş yeri seçiləndə şirkətin imici əsas seçim kriteriyalarından olur. Bir müddət pulsuz işləməyə bələ (təcrübəci kimi) razı olurlar. Bundan başqa, digər tərəfdəşlər da sənələ hesablaşmağa daha çox meylli olurlar. Nəsə alanda tədarükçülərə diqtə edə bilirsən, daha rahat borc tapa bilirsən (etibar edirlər), investor tapa bilirsən və s.

## **İndi baxaq görək necə ölçülür marketinq. KPI-lar necə müəyyən edilir?**

KPI-ları müəyyənləşdirmək üçün başlanğıc nöqtə şirkətin hədəflərinə, strategiyasına baxmaqdır. Şirkət nəyə nail olmaq istəyir? Nə istəyir marketinqdən? Hədəflərə və həmin il üçün prioritətlərə baxandan sonra ana KPI blokları müəyyən edilir. KPI blokları ümumi istiqamətləri müəyyən edir. Məsələn, aşağıdakı kimi ola bilər:

**1. Satış, müştəri cəlb, müştəri portfeli.** – Burda təkcə yeni müştərilərin cəlbini yox, həm də mövcud müştərilərin qorun-

ması istiqamətindəki fəaliyyət (CRM), müştəri məmənuniyyəti də nəzərə alınır.

**2. Brendinq, reputasiya.** – Yuxarıda qeyd edildiyi kimi, təkcə həmin ilin satışlarına baxmaq lazımlı deyil. Elə imic formalasdırmaq lazımdır ki, gələn illərdə də şirkət faydalana bilsin.

**3. Marketing sisteminin qorunması və inkişaf etdirilməsi.** – Bəzən şirkətlər qısamüddətli nəticəyə o qədər fokuslanırlar ki, işin plansız, sistemsz olmasına fikir vermirlər. Nəticədə həm risklər artır, həm də şirkət böyüdücə həmin marketing sistemi "qaldıra bilmir" yükü. Buraya marketing planlama sisteminin yerində olması, vaxtında bazar araşdırılmasının aparılması, vaxtında məhsul portfelinin yenilənməsi, hesabatlılıq sisteminin olması, kampaniyaların effektivliyini göstərən hesabatların hazırlanması, marketing komandasının daxili müştəriləri (satış heyətinin, digər işçilərin fikirlərinin nəzərə alınması və s.) məmənun etməsi, hər pul xərclənməmişdən qabaq effektivliyin əsaslandırılması və s. daxildir.

**4. Ayrı-ayrı marketing aktivliklərinin effektivliyi.** – Düşünmək olar ki, ümumi nəticəyə baxıraq da.. Ayrı-ayrı işlərin effektivliyinə niyə baxaq ki? Bu, ondan ötrüdür ki, marketing komandası hər növbəti addimin, kampaniyanın effektivliyi (ROI) haqda düşünsün. Hər xərclədiyi qəpiyin effektivliyi haqda düşünsün. Hər verdiyi təklifin effektivliyinə inansın və s.

Ana KPI blokları müəyyən edildikdən sonra bunların hər birinin həmin il üçün şirkətə prioritetlik dərəcəsi müəyyən edilir. Məsələn, Satış, müştəri cəlb, müştəri portfeli 40%, Brendinq, reputasiya 20%, Marketing sisteminin qorunması və inkişaf etdirilməsi 15%, Ayrı-ayrı marketing aktivliklərinin effektivliyi 25%. Şirkətdən şirkətə dəyişə bilər bu ana KPI

blokları, eyni zamanda prioritetləri. Şikətin hədəflərindən, strategiyasından, inkişaf yolundan asılıdır.

Bundan başqa, şirkətin, məhsulun həyat tsiklindən də asılıdır. Məsələn, bazara girdiyin il brendinqin, sistem quruculuğunun əhəmiyyəti daha çox ola bilər, sonrakı illərdə isə müştəri portfeli.

Ana KPI blokları və onların prioritetlik çökisi bəlli olduqdan sonra hər bir KPI blokunu formalasdırın konkret KPI-lar müəyyən edilər. KPI-lar şirkətdən-şirkətə, sektordan-sektora dəyişir.

Hər bir ana blok üzrə nümunə olaraq mümkün KPI-ları qeyd edək. Qeyd edim ki, aşağıda göstərdiyim KPI faizləri tam şərtidir. Nümunədir.

**1. Satış, müştəri cəlb, müştəri portfeli.** – 40% çəki  
Bu 40 % də bölünəcək fərqli KPI-lar arasında.

– Yeni müştəri cəlb (maksimum 15%) – Müştəri sayına KPI qoyula bilər. Məsələn, say 200-300 arası olduqda 15%, 150-200 arası olduqda 10% və s.

Bəzi şirkətlər haqlı olaraq müştəri sayındansa, Müştərinin çökisinə diqqət yetirirlər. Bunun on yaxşı ölçü vasitəsi "müştərinin ömruboju dəyəri" göstəricisidir – CLV-dir (customer lifetime value). CLV hər bir qazanılmış müştəridən şirkətin gözlədiyi gəlirləri nəzərə alır. KPI kimi CLV qoyulduğu halda daha perspektivli, daha çox gəlir vəd edən müştərilərin cəlb edilməsini diqqət edilir.

– Müştərilərin qorunması (maksimum 10%). Bunu ölçmək daha asandır. Müştəri portfelində müştərilərin neçə % qorunduğu ölçmək asandır. Ən çox telekom sənayesi (Azercell, Bakcell, Nar və s.), audit şirkətləri və s. üçün əsas göstərici olur bu. Telekomda buna "churn rate" deyirlər. Yəni müştərilərin neçə faizi rəqib şirkətə keçib.

Müştəri portfelinin qorunmasını bəzi şirkətlər müştəri saylığını ilə, bəziləri isə (xüsusilə B2B) CLV əsasında ölçürler. Qeyd edim ki, CLV hesablanması həmçə fərdi yanaşma ilə olmur. Müştəri profilləri üzrə ümumiləşdirmələr etmək olur. Məsələn, bank gəliri 500 AZN-dən az olan müəllimlər üçün bir CLV müəyyən edə bilər.

Müştərinin rəqibə keçməsi bəzi hallarda qeyri-marketing səbəbindən baş verdiyi üçün bəzi hallarda mövcud müştərilərinin məmənunluğunu ölçürlər daha ədalətli KPİ olaraq. Bunun üçün ən populyar KPİ – NPS (net promoter score) hesab olunur. NPS ilə müştərilərin neçə faizinin şirkəti başqalarına tövsiyə edəcəyi müəyyən olunur. Əgər müştəri şirkəti başqalarına tövsiyə etməkdə həvəslidirsə, deməli çox məmənundur.

Müştəri məmənunluğunu ölçmək üçün bəzi şirkətlər sorğular əsasında Müştəri Məmənunluğu İndeksi (MMİ) hesablayırlar. MMİ sorğusundan əvvəl şirkət əvvəlcə özü üçün müştəri məmənunluğunu kriteriyalarını müəyyən edərək vacibliyinə görə çəki verir. Məsələn, geyim mağazasından danışırıqsa, müştəri məmənunluğunu kriteriyaları aşağıdakı kimi müəyyən edə bilərik:

- işçilərin gülörzülüyü və mehribanlığı (30%),
- seçim bolluğu (15%),
- parkinq (20%),
- tez-tez kampaniyaların keçirilməsi (20%),
- mağazanın daxili mühiti, rahatlığı (15%).

Bələ olanda sorğu nəticəsində daha vacib kriteriyalar üzrə şirkət daha çox xal qazanacaq, MMİ müştəri məmənuniyyətini daha düzgün şökildə əks etdirəcək.

- Müştəri müraciətləri (maksimum 10%) – Yalnız yeni satışıları nəzərə almaq doğru deyil. Bəzi hallarda marketing müştərini qapıya gətirir, şirkət müəyyən səbəb-

lərdən sata bilmir onlara. O mənada bəzi sektorlarda müştəri müraciətləri KPİ olaraq daha önəmlidir. Məsələn, banklarda. Müştəriləri filiala gətirirən, məhsulun şərtlərinə görə onlara kredit vermək olur. Təhlil edib görə bilsən ki, marketing hədəf kütłəsinə uyğun müştərilər gətirə bilmiş qapıya. Ona görə də ən uyğun göstərici “müraciət edən uyğun müştərilər” göstəricisidir. Buna MQLs (Marketing qualified leads) deyillir.

- Cəlb edilmiş müştəri başına xərc (maksimum 5%). Bu da bəzi şirkətlərdə KPİ göstəricisi olur. Çünkü şirkətlər dəha az xərcələ cəlb olunmasını istəyir müştərilərin.

#### **Brendinq, reputasiya. – 20 % çəki**

Brendinqi ölçmək on çətinidir. Marketing araşdırma alətləri inkişaf etdikcə brendinqin ölçü vasitələri də təkmilləşir.

- Brendin tanınırlığı (brand awareness) (maksimum 10%). Müştərilər arasında sorğu edilərək neçə % respondentin brendi tanıpmasını müəyyən etmək olar. Onun əsasında KPİ-a cavab tapmaq olacaq.
- Müsbət reputasiya (maksimum 10%). Tanınmaq hələ yaxşı tanınmaq demək deyil. Ona görə də reputasiyanın da ölçülməsi məntiqlidir. Reputasiyanı müəyyən etmək üçün müştəri sorğularından istifadə etmək olar. Bundan başqa, reputasiyanı media monitorinq hesabatları ilə də izləmək olur. Məsələn, ay ərzində şirkət haqqında daha çox müsbət, yoxsa mənfi yazılar çıxıb mediada?

#### **Marketing sisteminin qorunması və inkişaf etdirilməsi. – 15 % çəki.**

- PR-da ardıcılılıq (maksimum 5%) – PR planına uyğun fəaliyyət göstərilibmi? Vaxtı-vaxtında Press release yayılıbmı və s.

– Araştırmada ardıcılılıq (maksimum 3%) – Plana uyğun olaraq vaxtında araştırmalar edilibmi? Rəqiblərdəki dəyişiklikləri vaxtında görmək mümkün olubmü və s.

– Daxili müştərilərin məmənuniyyəti (maksimum 4%) – Daxili müştərilər (satış işçiləri, şirkətin digər işçiləri) marketinq komandasından, şirkətdəki marketinq fəaliyyətindən razıdırımı? Məsələn, banklar filiallara sorğu göndərir ki, marketinqin fəaliyyətindən razısınızmı?

– Planlılıq və hesabatlılıq (maksimum 3%) – Nəzərdə tutulan plan və hesabatlılığı riayət olunurmu? Kampaniya keçirilməmişdən əvvəl effektivliyi əsaslandırırılmı? Kampaniya keçiriləndən sonra hesabatı verilirmi?

#### 4. Ayrı-ayrı marketinq aktivliklərinin effektivliyi. – 25% çəki.

– Kampaniyalar üzrə effektivlik (maksimum 13%) – Hər kampaniya keçirilməmişdən əvvəl vəd edilən effektivlik olmalıdır. Ona çatılıbmı? Məsələn, şirkətdən asılı olaraq standart müəyyən edə bilərsən ki, kampaniyaların 80%-i uğurlu olduqda maksimum 13%-i alacaq mərkəting komandası. Nəyə görə 80%? Çünkü bütün kampaniyaların uğurlu olması real deyil – hədəf kimi qoyula bilməz.

– Sosial media üzrə hədəflər (maksimum 6%) – Like sayı, engagement rate, cavablandırma tezliyi və s.

– İnternetdə optimizasiya səviyyəsi (maksimum 6%) – web sayta giriş sayı və s.

## Satış planlaması

Satış proqnozu keçmiş data (satış rəqəmləri), subyektiv fərziyələr (assumption), bazarın vəziyyətinə və s. əsaslanır. Yalnız obyektiv rəqəmlərə əsaslanmaq olmur. Assumption mütləqdir. Məsələn, menecment düşünür ki, yeni satış proq-

ramının tətbiqi satışa bir 15% müsbət təsir göstərər. Bu, assumption'dır.

Satış proqnozu satış planından daha böyük anlayışdır əs-lində. Proqnoz dedikdə, bazarda nə qədər satmaq imkanının olması nəzərdə tutulur. Satış planı isə proqnozdan irəli gələrək sənin nə qədər satmaq istədiyini, hədəflədiyini bildirir. Bu bölmədə proqnozlaşdırma üsullarından (time series, regression və s.) deyil, konkret satış hədəflərinin qeydləndirilməsindən, planlama-yaya yanaşmadan söhbət açıram.

Bələ bir deyim var: Forecast demand, plan supply (Tələbi proqnozlaşdır, təklifi planla.). Şirkətlər bir çox hallarda yalnız bugünkü imkanlarından (işçi sayı, avadanlıq sayı, istehsal gücü və s.) çıxış edərək satış planı qoyurlar. Əslində, uzunmüddətli perspektivdə yanlışdır bu. Çünkü bazarın potensialı deyil, öz imkanların nəzərə alınır bu halda. Tələbi görəndən sonra resursları ona uyğunlaşdırmaq daha məntiqlidir.

Məsələn, həmin qədər satış etmək üçün bugünkü işçi sayı kifayət etmir. İşçi sayını uyğunlaşdırda da bilərsən, həmin o tələbi kənardan da autsors edə bilərsən.

Keçmiş data'ya əsaslanmaq bəzi hallarda təhlükəlidir. Satış rəqəmi itirilmiş imkanları göstərmir. Nə qədər "malsızlıq" (stock out) olub? Nə qədər sifarişi qarşılamağa işçin olmayıb? Nə qədər sifarişi qarşılamağa vaxtın olmayıb? Başqa sözə, itirilmiş imkanları görmək olmur.

Təsəvvür elə, keçən ilin aprel ayında 20,000 AZN-liq mal satmışan. Onu baza kimi götürürək deyirsən ki, satış sisteminin inkişafı satışçı 25% artırmağa imkan verir. Ona görə də satış planı olaraq 25,000 AZN qoymusun. Amma nazərə alsan ki, keçən il 30,000 AZN satmaq imkanın olub (sadəcə mal olmayıb anbarda, müştəriyə "yox" demisən), deməli satış hədəfini bu il 30,000 AZN-dən az qoymaq doğru deyil. Yəni itirilmiş imkanları da nəzərə almaq lazımdır. Digər tərəfdən,

o satışı etmək üçün nə lazımdırsa, təmin etməlisən. Təbii ki, mənşətliyə də diqqət yetirmək lazımdır. Daha çox satmaq üçün resursları (işçi sayını, maşın sayını və s.), xərcərləri artırmaq hər zaman müsbət maliyyə effektinə gətirməyə bilər.

## Dəqiqləşdirək ki, satış planı nəyə lazımdır?

- Önümüzü görmək üçün (şirkətimiz hara gedir?)
- Satışı nəzarətdə saxlamaq üçün (plan qoymayanda nəzarət də olmur)
- Kənarlaşmaları, axsamaları görmək üçün
- Performansı drive etmək (hərəkətə gətirmək) üçün və s.

Satış planı mütləq sadə, asan olmalıdır. Mürəkkəb olması çox yanlışdır.

Satış işçisi rahat hesablaya bilməlidir. Dəqiqlik bilməlidir ki, nə edəndə bonusu artacaq. Qəliz düsturları beynində daşıma-malıdır satış işçi. Ay ərzində də davamlı olaraq bilməlidir ki, planın harasındadır. Nəçə faizindədir. Plan görünür, yoxsa yox.

Yaxşı planlama üçün yaxşı analitika sisteminin olması şərtidir. Bütün satış dinamikaları (mahsul, satış kanalı, satış işçi, ərazi və s.) üzrə performansı görmək çox önemlidir. Analitika nəticəsində görürsən ki, məsələn, filan mahsul üzrə satışa diqqəti artırmaq lazımdır. Burdan yola çıxaraq gələn ayın satış planında həmin mahsul üzrə xüsusi hədəflər qoyulsun.

Və ya filan ərazidə satışın azaldığını görürsən. Bu, sənəsi signal verir ki, o ərazidəki müştərilərdəki azalmanın araşdırasan. Və satış planlamasında həmin əraziyə ayrıca hədəf qoya bilərsən.

Satış rəqəmlərini, analitik hesabatların online rejimdə təkər rəhbərlik tərəfdən deyil, satış işçiləri tərəfdən də görülməsi ol-

duqca faydalıdır. İşçilərə imkan verir ki, özləri öz sahəsində çatışmazlıqları vaxtında görərək çevik reaksiya verə bilsinlər.

İşçiləri satış hesabatlarından istifadəyə stimullaşdırmaq şirkətin rəqəbat qabiliyyətini və işin effektivliyini birmənalı şəkildə artırır.

Satış planı qoymulanda satış işçilərinin iştirakı çox faydalı və etibarlıdır. Onlar qədər heç kim "sahəni" hiss edə biləz. Müştəri-müştəri vəziyyətin hara doğru getdiyini deyə bilərlər.

Doğru planlama təkcə satışa və müştəri məmənuniyyətinə deyil, həm də mənşətə müsbət təsir göstərir. Satış planına uyğun olaraq resursları (material, işçi sayı, iş vaxtı və s.) əvvəldən planlayandıra daha sərfəli və az xərclə olur.

Satış planına uyğun istehsal planı olur ki, bu da malsızlıq (stock out) problemini önləməyə imkan verir. Müştərilər istədiyi mali vaxtında tapa bilirlər və razı qalırlar.

Satış hədəfləri biznesin digər hədəfləri kimi SMART (konkret, ölçülü bilən, real, şəraitə və vaxta uyğun) kriteriyala cavab verməlidir.

Hədəflər məhdud sayıda (2-3) olmalıdır ki, satış işçi fokuslu bilsin. Bunu yolayıcısında qoylan yol hərəkəti nişanlarına bənzətmək olar. Çox sayda olarsa, sürücü çəşib qalar orda, bilməz hansına fikir versin.

Bundan başqa, hədəflərə satış işçilərinin inanmasını təmin etmək lazımdır. Hədəflər hər bir satış işçi ilə müzakirə olunmalıdır, müzakirə edilməlidir. İdealda müştəri-müştəri hədəflər qoysula bilər ki, satış işçi hədəfləri necə reallaşdıracağını bilsin, inansın.

Satış planı nəyə əsaslanmalıdır?

Bir çox hallarda əvvəlki dövrün satış nöticələrinə baxılır. Onun üzərində işlənilir. Ümumi olaraq satış planını formalasdırılan blokların (building blocks) bəzilərinə baxaq:

– Əvvəlki dövrün satışı. Bu, baza planın əsasını təşkil edir. Keçən dövrdə (ay, il) satışın nöyin hesabına o qədər olması nəzərə alınır. Məsələn, keçən ilin bu ayında 600,000 AZN satış olmuşdu. Bu plan necə formalılmışdır? Onları da baza drayverlər kimi nəzərə almaliyiq. Məsələn, keçən il 20000 AZN bütçə xərclənmişdi kampaniyalara, yenidən rebrendinq olmuşdu, rəqibdə rəhbər döyişikliyinə görə passivlik var idi, ayın son 10 günü Ramazan ayma düşmüşdü və s. Bütün bu təsirlərin bu il necə olacağı və satışa mümkin təsirlərini nəzərə almaq lazımdır.

– Bazarın böyüməsi. Bazar trendinə baxmaq lazımdır. Bazar böyür, yoxsa kiçilir? Məsələn, əgər bazarın keçən ilə nisbətən 5% artma trendi varsa, bunu nəzərə almaq lazımdır baza planı formalasdıranda.

– Rəqiblərin təsiri. Rəqiblərin biznesi, davranışları daim izlənilməlidir. Satış planında onu nəzərə almaq lazımdır. Məsələn,

1) Rəqib şirkət keçən illə müqayisədə satışa daha çox bütçə xərcləyir kampanya bütçəsi olaraq.

2) Rəqib şirkət yeni məhsullar buraxıb

3) Rəqib şirkətin rəhbərliyi döyişib, bu da satışa müsbət təsir göstərir.

4) Rəqib şirkət satış sistemini döyişib. Yeni satış ofisi açıb, satış komandasını böyüdüb və s.

– Marketing aktivliklərinin təsiri. Burda həm brendə yönəlik, həm də birbaşa satışa yönəlik aktivlikləri nəzərə almaq lazımdır. Məsələn, şirkət yeni ayda rebrendinq planlaşdırıb. Və ya məhsulun dizaynında döyişiklik edib və hesab edir ki, bu yenilik satışın artımına səbəb olacaq. Ticari marketing (birbaşa satışa yönəlik) bütçəsinə də nəzərə almaliyiq. Məsələn, keçən il 20000 AZN bütçə xərclənmişdi, bu il hesab edirik ki, 15000 AZN xərclənməlidir. Bunun satışa mümkin təsirini nəzərə almaliyiq.

– Şirkətdə satışa səbəb ola biləcək başqa döyişikliklər. Məsələn, satış sistemində döyişiklik baş verib, əvvəlki ay larda yeni müştərilər qazanılıb və s.

Keçən dövrün satışından yola çıxmak bütün hallarda ən yaxşı çıxış yolu deyil. Bunun alternativi “ağ kağızdan” başlamaqdır. Keçən dövrü unudaraq sıfırdan yeni plan qoymaq mümkündür. Buna Zero-Based Budgeting deyilir. Keçmiş dövrə əsaslanmayan satış planının və bütçənin üstün cəhəti odur ki, keçmişdəki mümkün yanlışlıqlardan baza kimi istifadə olunmur. Zero-Based Budgeting ən çox o vaxt istifadə olunur ki, şirkət keçmiş satış rəqəmlərinə, satış performansına ümumiyyətlə inanmaq istəmir – hesab edir ki, reallıqdan xeyli dərəcədə uzaqdır o rəqəmlər.

### Baza satış planının müəyyən edilməsi

Qeyd olunduğu kimi, satış planı qoyulanda əvvəlcə baza satış planı müəyyən edilir.

Göstəricilər	Rəqəmlə ifadəsi	Qeydlər
Keçən ilin satışı	120,000 AZN	
Outlier effekti (Anormal sıfəriş)	50,000 AZN	Tendera görə bu satış olmuşdu, bu il olmayıcaq. Ona görə baza plandan çıxməq lazımdır.
Ticari marketing bütçəsi	5,000 AZN	
Yeni məhsulların effekti	+8%	

Keçən ilki malsızlığın (stock-out) nözərə alınması	+5%	
Devalvasiya effekti və qiymət artımının təsiri	-30%	
Rebrendinq effekti	+15%	
Satış sisteminin təkmilləşdirilməsinin, müştəri sayındakı artımın effekti	+20%	

Beləliklə, 5000 AZN ticari marketing bütçəsi olması hələndə baza satış planı aşağıdakı kimi olacaq:

$$(120,000 \text{ AZN} - 50,000 \text{ AZN}) + 8\% + 5\% - 30\% + 15\% + 20\% = 70,000 \text{ AZN} * 1.08 * 1.05 * 0.70 * 1.15 * 1.20 = 76,681.08 \text{ AZN.}$$

Bundan sonra baxılsı ki, əlavə satışa dəstəklə nə qədər artırmaq olar. Məsələn, satış işçiləri ilə danışılır ki, keçən ilki qədər (5,000 AZN) bütçə xərcləməklə 76,681.08 AZN satış olması məntiqlidir.

Bu il əlavə 3,000 AZN xərcləməklə 20,000 AZN əlavə satış istənilir. Bu, rəhbərliklə satış personalı arasında razılıqlıdan və tərəflər buna inanaraq təsdiq etdikdən sonra aşağıdakı kimi ticari plan yaranır:

8,000 AZN ticari marketing (satışa dəstək) bütçəsi, 96,681.08 AZN satış planı.

Ticari plan (trade plan) o deməkdir ki, 1) Nə qədər satış olacaq? 2) Satışa dəstək üçün hansı alətlər (ticari marketing bütçəsi, motivasiya tədbirləri və s.) olacaq.

Satış planı və ticari marketing planı yalnız ümumi məbləğlə ifadə olunmur adətən. Satış dinamikaları üzrə ayrıla bilir.

- Məhsullar üzrə
- İşçilər üzrə
- Satış kanalı üzrə

- Ərazi üzrə

- Məhsul qrupları üzrə və s.

Satışa dəstək alətləri müxtəlif ola bilər. Satış işçiləri arasında yarışma, lotoreyalar, satış nöqtələrində stimullaşdırıcı kampaniyalar (məsələn, 3-nü alana 1-i hədiyyə), əlavə endirimlər kampaniyaları və s.

Satış analitikası şirkətlərə imkan verir ki, hansı sahədə axsamaların olduğunu görsün, hansı sahəyə diqqəti artırmaq, fokuslanmaq lazımlı olduğunu görsün. Bu, planlamada da şirkətlərə kömək edir. Məsələn, müəyyən edir ki, daha gəlirlili olan A məhsuluna fokuslanmaq lazımdır. Bu zaman satış işçilərinə də A məhsulu üzrə xüsusi satış plan qoyulur, A məhsulunun satışından daha çox bonus alırlar işçilər. Kampaniyalarda da şirkət bu nüanslara diqqət yetirir.

Başqa bir misal. Şirkət təhlil edərək görür ki, ən gəlirlili satış kanalı restoranlardır, amma bu vaxta qədər o istiqamətdə məqsədli işlər görülməyib. Bunu nəzərə alan şirkət restoranlara satış üçün xüsusi plan və satış alətləri müəyyən edir. Məsələn, restoranlar üzrə satış planını ən çox yerinə yetirmiş işçiyə əvvəldən müəyyən olmuş hədiyyələr verilir.

Kampaniyani hansı ayda daha çox etmək lazımdır? "Pis" ayda, yoxsa "yaxşı" ayda? Bəzi şirkətlər satışın mövsümü olaraq pis olduğu aylarda daha çox pul xərcləyirlər, yaxşı aylarda isə daha az. Bu, kobud səhvdir (çox hallarda). Məsələn, mart normalda fevral ayından çox yaxşı aydırsa, kampaniyaları daha çox mart ayına saxlamaq daha məntiqli və effektlidir. Fevral ayında bazar onsuz da kiçikdir. Həm də müştərilər martdakı kampaniyani gözləyirlər. Belə olanda pulu boşuna çələ atmaq nəyə lazımdır ki? Bazarı xilas etmək sənin işin deyil. Martdakı imkandan yararlanmaq lazımdır. Böyük "tort"dan daha böyük "dilim" almağa can atmaq lazımdır.

## Müştəri portfelinin dəyəri necə ölçülür?

Məlumdur ki, müştəri biznesin mövcudluğunun əsasıdır. Ona görə bütün normal bizneslər müştərilərin qədrini bilməyə çalışırlar, CRM strategiyalarının mərkəzində müştəri-mərkəzli mədəniyyətin formallaşmasını, müştəri-mərkəzli yanaşmanı önə çəkirlər. Çalışırlar ki, müştəri portfelləri böyük, bunun nəticəsində biznesləri daha dayanıqlı olsun.

Sizə maraqlı deyilmi 1 müştəri itirəndə nə qədər pul itirsiniz? Və ya 1 müştəri qazananda nə qədər pul qazanırsınız? Bunu anlaamaq üçün müştərilərin dəyərini (sənəq qazandıracaq pulu) ölçməlisən.

Bəs hardan bilək bizim müştəri portfeli nə boydadır? Necə ölçək bunu? Təbii ki, müştəri sayı ilə ölçmək doğru deyil. 1000 nəfərlik işçisi olan şirkətlə 5 işçisi olan şirkəti 1+1 kimi toplamaq olmaz.

Müştərinin dəyərini bilmək zərurətə çevrilib. Görürük ki, müştəriləri olan şirkət daha dayanıqlı olur. Şirkətin performansını təkcə keçmiş dövrlərin maliyyə nəticələri (mənfəət, dövriyyə və s.) ilə ölçmək olmaz. Şirkətin gələcəkdə gəlir qazanma potensialı olduqca önemlidir. Potensial gəlir qazanma potensialının ən əsas göstəricilərindən biri müştəri portfelinin dəyəridir.

Ən məşhur strateji menecment alətlərindən olan Balanced Scorecard da şirkəti 4 əsas göstərici ilə qiymətləndirməyi uyğun hesab edir. Bu 4 göstərici şirkətin gələcəkdə pul qazanma potensialını ortaya çıxarıır. Balanced Scorecard şirkətlərə 4 perspektivdən baxır. 1) Maliyyə perspektivi, 2) Müştəri perspektivi, 3) Bilik, HR perspektivi, 4) Sistemlilik perspektivi.

Yəni şirkətin maliyyə göstəricisi yaxşı ola bilər. Bu, şirkətin gələcəyi, dayanıqlığı haqda hər şeyi demir. Müştəri portfelin gələcəkdə davamlı gəlirlər qazanmağa kifayətdirmi?

İşçilərinin səviyyəsi şirkətin inkişaf planlarına uyğundurmu? Motivasiya sistemi, korporativ mədəniyyət hansı səviyyədədir? Şirkət sistemi işləyirmi? Biznes proseslər, data menecment, planlama və hesabatlıq sistemi, korporativ idarəetmə nə dərəcədə yerindədir?

Sən bir şirkət almaq istəyəndə mütləq yuxarıda sadaldığımız göstəricilərin hər birinə diqqət yetirməlisən. İki şirkət müqayisə edək. İkisi də eyni maliyyə göstəricilərinə malikdir, ikisi də eyni qədər mənfəət qazanır. Amma birinin zəngin müştəri portfeli var, digərinin yox. Hansına üstünlük verməlisən? Təbii ki müştəri portfeli zəngin olan şirkətə.

Müştəri portfelinin (customer equity) ölçüləsinin ən doğru göstəricisi CLV yanaşmasıdır. CLV (Customer Lifetime Value) – müştərinin ömrüboyu dəyəri deməkdir. Buna LTV (lifetime value) də deyilir. Yəni müştəridən ömrü boyu gözlədiyimiz mənfəət. Ömrüboyu dedikdə, şirkətdən-şirkətə dəyişir müddət. Şirkət bu müddəti 5 il, 7 il, 10 il – müxtəlif cür qəbul edə bilər. CLV – bir müştəri üzrə gözlənilən mənfəəti ölçür. Müştəri portfelinin dəyərini ölçmək üçün isə bütün müştərilər üzrə CLV-ləri cəmləmək lazımdır.

CLV hesablama qaydası – müştəridən hazırda qazandığın və galəcəkdə qazanılacaq ümumi gözlənilən mənfəətin bugünkü pul ilə ifadə edilməsidir. Müxtəlif hesablama yolları olsa da, ümumi mahiyyəti budur. Müştəri portfelinin daha asan yolla hesablaşdırmaq üçün bəzi şirkətlər hər müştəriyə ayrıca CLV hesablamır. Müştəri kateqoriyaları üzrə orta CLV hesablayaraq həmin kateqoriyada olan müştərilərin sayına vururlar. Məsələn, şirkətinin B kateqoriyalı müştəriləri sənə ortalama 500-1000 AZN mənfəət (gross profit) verən müştərilərdir. Ortalama CLV 750 AZN-dir. B kateqoriyalı müştərilərinin sayı 50-dirsə, B kateqoriyası üzrə portfel dəyəri  $50 \times 750 \text{ AZN} = 37,500 \text{ AZN}$  olur.

Müştəri portfelini ölçmək başqa nə üçün lazımdır?

Müştəri portfelini ölçündə şirkət müştərinin dəyərini daha yaxşı anlayır. Hər bir işçi bilir ki, hansı müştərini itirəndə şirkət nə qədər gəlirdən məhrum olur. Daha aydın təsəvvür olur müştərilərlə işləyən işçilərdə. Daha məsuliyyətli yanaşıclar müştərilərlə münasibətə. Anlayırlar ki, müştəri portfelinin dəyərini artırmaq üçün hansı qrup müştərilərə fokuslanmaq daha uyğundur. Təsadüfi deyil ki, bir çox şirkətlərdə satış və marketinq komandasına KPI (key performance indicator) olaraq CLV üzrə hədəflər qoyulur. Məsələn, hədəf (KPI) qoyulur ki, növbəti ildə müştəri portfelinin dəyərini 20% artırmaq lazımdır. Bu halda işçilər hər bir müştərini qorumaq üçün, daha böyük CLV ilə müştərilər cəlb etmək üçün əlindən göləni edir.

Bundan başqa, hansı müştəriyə nə qədər pul xərcləyə bilərəm (loyallıq üçün, müştərini qorumaq üçün)? CLV göstəriciləri olduqda bunu daha yaxşı müəyyən etmək olur. Bəzi şirkətlər B2B müştəriləri üzrə "müştəri başına büdcələmə" edirlər. Məsələn, yeni bir şirkət cəlb etmişəm, CLV-si 25,000 AZN-dir. Yəni şirkətdən növbəti 5 il (məsələn) ərzində 25,000 AZN mənfəət gözləyirəm. Qərar verirəm ki, həmin şirkətlə işləyəcək menecer ildə 2,000 AZN pul xərcləyə bilər həmin şirkətlə münasibəti yaxşılaşdırmaq üçün. Menecərə səlahiyyət verilir bu büdcə daxilində. Menecər istəsə müştərini hansısa xarici tədbirə aparar, istəsə futbol oyununa bilet hədiyyə edər, başqa hədiyyələr verə bilər, qonaqlıq verə : ) və s.

Belə.. Ölçmədiyiniz şeyi nəzarətdə saxlaya bilməzsınız. Müştəri sizin üçün vacibdirə, ölçün. Hər bir müştərinin dəyərini, qədrini bilin.

## VI fəsil

### Turnaround, dəyişiklik menecmenti

#### Nədən danışırıq?

- Dəyişiklik zərurətdir?
- Biznesdə optimizm qərəzi və sevgi qərəzi
- Dəyişiklik zamanı işçilərin müqavimətinin idarə olunması
- Turnaround nə deməkdir?
- Turnaround prosesi
- Daxili motivasiya

## Dəyişiklik zərurətdir?

Əvvəlcə baxaq ki, bizneslər niyə dəyişikliyə ehtiyac gərür? Dəyişmək niyə önməlidir?

Birincisi, hamı qəbul edir ki, 2015-ci ildəki kəskin devalvasiyadan sonra bizneslərimiz üçün dəyişiklik zərurətə çevrilib. Biznes mühiti kəskin dəyişdi. Belə olanda yeni mühitə uyğunlaşmaqdan başqa çərən yoxdur. Sağ qalmaq üçün dəyişməlisən. Əvvəlki kimi işləmək mümkün deyil artıq.

Bazarın yeni çağrıları hakimdir.

O bizneslər ki, yeni çağrılarla, yeni situasiya ilə ayaqlaşa biləcək, gərkən dəyişiklikləri edəcəklər, onlar uzunmüddətli dövrə uğurlu, rəqabətli və hətta deyərdim ki, sağ qala biləcəklər.

İkincisi, -lap tutaq ki böhran yoxdur, tutaq ki devalvasiya olmayıb.. Hətta bu halda da eyni qaydada işləmək olmaz. Dəyişikliyə sağ qalmaq üçün mücadilə kimi baxmaq lazımdır.

Məşhur bir deyim var: Dəyişiklik biznesdə yeganə kəsənt'dir. Yəni dəyişikliyin özündən başqa hər şey dəyişiklik predmetidir. Yeganə sabit qalan şey dəyişikliyin özüdür ki, hər zaman aktualdır.

Dünyanın ən böyük biznes konsalting şirkətlərindən biri olan McKinsey araşdırıb üzə çıxartmışdı ki, bizneslərin orta ömrü müddəti 14 ildir. Bəli, 14 il. Nə qədər qəribə görsənsə də, reallıqdır bu.

Bəs nə üçün bu belədir? Nə üçün daha çox yaşaya bilmirlər? Çünkü əksər bizneslər həqiqəti vaxtında dərk edə bilmirlər. Həqiqəti vaxtında görə bilmirlər. Dəyişikliyin zərurət olduğunu anlaya bilmirlər.

Əlbəttə, dəyişmək, zamanla ayaqlaşmaq önemlidir. Amma daha önəmlı olanı dəyişikliyin vaxtı gəldiyini vaxtında başa düşməkdir.

Buna "həqiqət anı" da deyirlər. Həqiqəti dərk etdiyin an. O an ki, dörs edirsən ki, dəyişmək vaxtidır.

Galin indi də əksini düşünək. Dəyişmədən necə işləmək olar axı? Baxın:

- hər gün yeni rəqiblər peydə olur
- yeni məhsullar çıxır bazara
- yeni texnologiyalar
- siyasi mühit dəyişir
- yeni biznes trendləri yaranır
- yeni idarəetmə texnikaları və alətləri üzə çıxır.

Yaxşı, bayaqdan dəyişmədən danişırıq. Bəs dəyişmək özü asandır mı?

Təbii ki, asan deyil.

Həmin McKinsey şirkəti başqa bir araşdırmasında tapmışdır ki, dəyişiklik təşəbbüslerinin yalnız 30%-i uğurlu olur.

Niyə uğursuz olurlar? Çünkü bir çox hallarda dəyişikliyi doğru şəkildə həyata keçirmirlər. Buna görə də peşəkar dəyişiklik menecmenti gündən-günə aktuallıq qazanır.

Biznes konsaltinglə məşğul olduğum üçün bir çox kiçik və orta bizneslərlə tanış oluram. Görürəm ki, bizim bizneslərdə dəyişiklik üçün çox böyük sahə, meydan var. Maraqlıdır ki, əksər bizneslərimizdə ortaq problemlərdir, istəyirəm onlar haqda fikirlərimi bölüşüm.

**1) Aydın vizyon və strategiyanın olmaması.** Hara getdikləri, necə gedəcəkləri haqda təsəvvürleri olmadan işləyirlər. Yalnız bu günkü, bu aykı satışı düşünərək işləyirlər.

Bəzi hallarda isə rəhbərlik nə istədiyini bilir, işçiləri bundan xəbərsizdir. Unudurlar ki, strategiya o vaxt strategiyadır ki, bütün işçilər tərəfindən qarvanılır. Yoxsa bütünlük olmayıcaq, xaos olacaq, çəşginiqliq olacaq şirkətdə həmişə.

**2) Data menecment problemi.** Daha doğrusu, data menecmentin olmaması. İdarəetmə qərarları data'ya, təhlillərə, araştırma nəticələrinə əsaslanır. Nəticədə «kor» qərarlar verilir. Korkorana verilən qərarların aqıbətini təsəvvür etmək isə çox da çətin deyil.

Qətiyyən iddia etmirəm ki, bütün gündəlik qərarlar data'ya, təhlili əsaslanmalıdır. Menecerlər bəzi hallarda hissəyyatından, intuisiyadan, keçmiş təcrübədən irəli gələrək qərarlar verə bilərlər. Amma bu o demək deyil ki, data menecment olmadan rəqabətli olmaq olar.

Data, analitik alətlər bizi imkan verir bilək ki,

- Biznesimizdə nə baş verir?
- Hansı istiqamətdə irəliləyirik?
- Necə işləyirik? Hansı sahələri inkişaf etdirmək lazımdır?
- Müştərimiz kimdir?
- Hansı manevrlərimiz effektli oldu?
- Hansı satış alətləri daha yaxşı işləyir?
- hansı məhsulümzdə, hansı işçimizdə, hansı region üzrə axsamalar var?

- və s.

**3) Satış və marketinqin əlaqəsiz çalışması, sistemsi olması, ümumi biznes strategiyasından irəli gəlməməsi.**

Bir çox bizneslərimizdə satış və marketinq funksiyalarının bir orqanizm kimi fəaliyyət göstərmədiyini asanlıqla görmək olur. Çünkü biznes funksiyaları vahid strategiyadan doğmur, "necə gəldi" işləyir. "Hamı kampaniya edir, biz də edək", "hamı reklam edir, biz də edək" yanaşması ilə çox uzağa getmək olmaz.

Bələ olanda marketinq funksiyası aşağıdakı suallara cavab verə bilmir:

- marketinqdən gözlənilən nödür?
- marketinq bizim nəyimizə lazımdır?
- marketinqin effektivliyini necə müəyyən edəcəyik?
- əsas satış drayverlərimiz (hərəkətverici qüvvələr) hansılardır?
  - marketinq aktivliklərimiz satış hədəflərimizə, böyümə hədəflərimizə uyğundurmu?
  - və s.

#### **4) Motivasiya sistemi, iş mühitindəki problemlər.**

Cox vaxt görürük ki, işçilər iş yerlərində xoşbəxt deyillər. Şirkətdəki bir çox başqa problemlər elə burdan qaynaqlanır. Anlamaq lazımdır ki, məmənun olmayan, xoşbəxt olmayan işçilər heç vaxt məmənun, loyal müştərilər qazana bilməzlər. Şirkəti sevməyən işçilər şirkəti sevdirə bilməzlər. Həmişə performanslarında axsama olacaq. Tam potensiallarını ortaya qoymayacaqlar, kifayət qədər can yandırmayacaqlar.

#### **5) Əməliyyat menecmentinə yetərinə fikir vermirlər.**

Bazarda rəqabətli olmaq üçün yaxşı əməliyyat menecmentin olmalıdır. Sənin nə dərəcədə rəqabətli olmanın sənin nə dərəcədə effektli və səmərəli çalışmağından çox asılıdır. Nə dərəcədə əvviksən? Nə dərəcədə elastik, müştərilərin fərqli istəklərini qarşılıya bilən biznes modelin var? Keyfiyyət standartlarını nə dərəcədə gözləyirsən? Nə dərəcədə sürətli və vaxtında reaksiya vera bilərsən müştərilərin tələblərinə?

Bu məsələlərə çox az fikir verirlər bizneslərimiz. Bu sahədə problemləri minimuma endirmək üçün sağlam əməliyyat menecmenti qurmaq lazımdır.

#### **6) CRM (müştərilərlə münasibətlərin idarə olunması problemləri.**

Müştəri biznesin şahidir. Müştəri istənilən biznesin mövcudluğunun əsasıdır. Bunu heç kim inkar etmir. Buna görə də müştəri-yönümlü olmaq zorundasan. CRM strategiya olmalıdır. Müştəri-mərkəzli düşüncə, müştəri-mərkəzli mədəniyyət formalasdırımsan.

Həm işçilərin müştəri-yönümlülüğün mahiyyətini anlamalıdır, həm müştərilərlə işi yaxşılaşdırmaq üçün resursların, alətlərin (CRM proqramları, avadanlıqlar və s.) olmalıdır. Əks halda bugünkü amansız rəqabətdə, gündən-günə kəskinləşən rəqabət şəraitində özünə yer tapa bilməyəcəksən.

Bəli, köklü problemlər var bizneslərimizdə. Bu zaman ortalığa ciddi bir sual çıxır. Bəs necə sağ qala biliblər bu günə kimi o bizneslər?

Rəqabət mühitinin zəif olması. Real rəqabət mühiti görməyib o bizneslər. "Göydən yağan" neft pulları, tam formalaşmamış biznes mühiti imkan verirdi o bizneslərə ki, ayaqda qalsınlar. Meydan var idi o bizneslər üçün.

Real biznesin vaxtı gəlib. Hazırda Azərbaycanda real biznes formalasmağa başlayır. Yeni biznes reallliqları qapını kəsdirib. Bu dövət uyğunlaşmaq üçün dəyişməyə məcbursan. Uyğunlaşmasan, başqa yoluñ yoxdur.

**Dəyişiklik seçim məsələsi deyil!**

**Dəyişiklik ZƏRURƏTDİR!**

## Biznesdə optimizm qərəzi və sevgi qərəzi

Optimizm bəzən biza mane olur biznesimizin reallıqlarını qəbul etməyə. O cümlədən problemləri görməyə, dəyişiklik zərurətini anlamağa ciddi mane olur.

Sevgi qərəzi isə daha təhlükəlidir. Sevgi biznesdə də “gözü kor edir”. Biznesimizi çox sevdiyimizdən bəzən mənfilərimizi görməzdən gələ bilirik. Bəzən uçuruma getdiyimizi belə qəbul etmək istəmirik. Və ya problemləri görürük, görməzdən gəlirik, qəbul etmirik.

Bəzi hallarda isə həqiqətə, reallığa qarşı gedirik. Tutaq ki, 2 brendimiz var. Birini özümüzə daha doğma bilirik, daha çox sevirik. Digər brend daha yaxşı gələcək vəd etsə də, ona az vaxt ayırırıq. Sevimli brendimizə daha çox (haqq etdiyindən daha çox) resurs (vaxt, pul və s.) həsr edirik. Bununla da öz biznesimizə ziyan vurmaş oluruz.

Yadimdadır, 2014-cü ildə Azgrana şirkətində bizdə sevgi qərəzi var idi +more brendinin xeyrinə. Vita1000 brendi o vaxt üçün kateqoriya lideri olsa da, +more brendindən çox güclü olsa da, balansı pozmağa meylli idik. Az qala +more brendinə Vita1000 qədər diqqət ayırmaga meylli idik. Sevgi qərəzi idi bu meyli yaradan.

+more brendinin gələcəyi haqda aşırı dərəcədə optimist idik. Həmin optimizm qərəzi də bizim davranışlarımıza, qərarlarımıza təsir edirdi.

Biznesdə optimizm qərəzinin, sevgi qərəzinin fərqində olmaq lazımdır. Əks halda reallıqla üz-üzə qalanda gec ola bilər.

## Dəyişiklik zamanı işçilərin müqavimətinin idarə olunması

Dəyişiklik çətin prosesdir. Çətinliyin əsas mənbəyi insanlarla işin mürəkkəbliyindən doğur. Bir çox hallarda işçilərin müqaviməti ilə müşayiət olunur dəyişikliklər. İşçiləri başa düşmək olar. Çoxdandır öyrəşdikləri bir sistem var, öyrəşiblər o cür işləməyə. Günlərin birində deyəndə ki, dəyişəcəyik, müqavimətin olması təbiidir.

Əvvəlcə baxaq görək adətən müqavimətin əsas səbəbləri nə olur?

- Qorxu (işini itirmək və s.)
- İnamsızlıq
- Məlumatsızlıq, qeyri-müəyyənlik
- Yanlış məlumatlar, sayılər
- Motivasiyanın olmaması
- Əlavə məsuliyyət götürmək istəməmə

Elə burdan yola çıxaraq deyə bilərik ki, doğru ünsiyyət, açıq danışmaq işçilərin müqavimətini idarə etməyin açarıdır.

Daha konkret baxsaq:

- İşçilərlə açıq danışmaq lazımdır. Nəyin baş verdiyini açıq izah etmək lazımdır. Bununla qeyri-müəyyənliyi azaldacaqsan.

- İzah etməlisən, inandırmalısan ki, dəyişiklik şirkətin inkişafı, çıçəkli sabahi üçündür. Və ya sağ qalmaq üçündür.

- Qısamüddətli qələbələr (quick wins) ortaya çıxaraq göstərə bilərsən ki, həqiqətən də dəyişiklik yaxşıya doğrudur. Bununla praktiki olaraq göstərisən ki, dəyişiklik hamı üçün yaxşıdır.

- İşçilərin özlərini dəyişiklik prosesinə cəlb etməlisən ki, özlərini qıraqda qalmış hiss etməsinlər, əksinə sahiblənsinlər dəyişiklik prosesinə.

- İşçilərdən ideya istəmək, düşündürmək də çox yaxşı texnikadır. Bununla işçi rəhbərliyi daha yaxşı başa düşür. Özünü onların yerinə qoymağa məcbur olur.

- ....  
İstənilən halda qəbul etmək lazımdır ki, heç bir müqavimət gərəkən dəyişikliyin əhəmiyyətini azalda bilməz.

### Turnaround nə deməkdir?

Turnaround – çox pis vəziyyətdə olan, bataqlıqda olan şirkətin normal həyata qaytarılmasıdır. Turnaround prosesi biznesin həyatında köklü dəyişiklik etməyi tələb edir adətn. Bu baxımdan Turnaround prosesinə dəyişiklik menecmenti ilə birlikdə baxılmalıdır. Biznesdə kəskin dəyişiklik etmək, o dəyişiklik prosesini lazımi səviyyədə idarə etmək çatdırırdır.

“Biznes nə istəyir?” kitabında Turnaround haqqında müəyyən qədər söhbət açmışdıq. Son 3 ildə, xüsusilə ikinci devalvasiyadan sonra Azərbaycan biznes mühitində baş vermiş kəskin situasiya dəyişikliyindən sonra bir çox bizneslərimiz bağlanmış, bəziləri ölümcül vəziyyətə gəlmış, başqa qrup bizneslərimiz isə yeni vəziyyətə uyğunlaşa bilmədikləri üçün gündən-günə vəziyyətləri pisləşir. Belə vəziyyətdə həmin şirkətlər kəskin dəyişikliklər etməlidirlər sağ qalmaq üçün, normal fəaliyyətə qayıtməq üçün.

Bunu nəzərə alaraq Turnaround, dəyişiklik menecmentinə bir də o perspektivdən baxmaq istədim.

Turnaround əksər hallarda şirkətin ümumi “sağaldılması” anlamında olur, nəinki hansıa funksional istiqamətlər üzrə. Məsələn, maliyyənin pis idarə olunması varsa, daha yaxşı maliyyə menecmenti ilə problemi aradan qaldırmaq olar.

Və ya brendin tanınırlığı ilə bağlı problem varsa, daha yaxşı brend kommunikasiya ilə problemi aradan qaldırmaq olar. Bunlar funksional (maliyyə, brendinq və s.) istiqamətlər üzrə problemlərin aradan qaldırılmasıdır. Turnaround menecmentində yalnız funksional ekspertiza, funksional biliklər kifayət etmir.

**Şirkətin ümumi idarə olunmasından söhbət gedir. İdarəetməyə daha yuxarıdan baxış olmalıdır. Ümumi idarəetmə üzrə bilik və təcrübə tələb olunur. Bu mənada turnaround menecmenti olduqca əhəmiyyətli məsələdir.**

### Turnaround ehtiyacını necə bilmək olar?

Yuxarıda qeyd edildiyi kimi, şirkətdə radikal dəyişiklik etməyin vacibliyini anlamaq “həqiqət anı”dır. Hər şey burdan başlayır. Bəs necə bilmək olar bunu? Şirkətin bataqlığı girməsinin simptomları (əlamətləri) ilə. Bəzilərini aşağıda qeyd edək:

- **Likvidlik problemi.** Şirkət davamlı olaraq nağd pul çatışmazlığından əziyyət çekir.
- **Davamlı zərərlə işləmək.** Şirkət davamlı olaraq ziyanla işləməyə başlayır. Nə qədər çalışsan da, mənfiətə çıxmır olmur.
- **Bazar payı itkisi.** Şirkət durmadan bazar payını itirirsə, çox ciddi siqnaldır bu.
- **Keyfiyyət problemləri.** Müştərilərin razı sala bilmirik. Müştərilərin narazı qalmağı adı hala çevrilib.
- **İşçilərin narazılığı.** İşçilər həvəssiz işləyir. Hamısı «yola verir» işi. İlk fürsətdə «qaçmaq» istəyirlər.

- Dağınılıq.** İşlər qarışır bir-birinə. Yığıb-yığışdırmaq olmur. Sistemlik hökm sürür şirkətdə.
- Etik problemlər.** Şirkətdə saxtakarlıqlar, “yeyintilər”, oğurluq qeydə alınır. Menecment ya bunların iştirakçısı olub, ya da qarşısını ala bilmir.

## Turnaround'un miqyası

Bizneslər fərqli olduğu üçün onların problemləri də fərqlidir. Bu mənada miqyası, situasiyanın çətinliyi də fərqlidir. Səbəbləri də fərqlidir. Turnaround'un miqyası həm “xəstəliyin” (nə dərəcədə vaxtında reaksiya verildiyinin) miqyası, həm də biznesin ölçüsündən asıldır. Nə qədər tez, vaxtında problemlərə reaksiya verilərsə, o qədər ağırsız olar proses. Digər tərəfdən, biznesin miqyası böyüdükçə çətinləşir iş. Şirkət nə qədər böyük olarsa, orda radikal dəyişikliklər etmək o qədər çətindir.

Problemin ağırlıq, dərinlik səviyyəsini anlamadan heç nə etmək mümkün deyil.

Biznesin müalicəsi insanın müalicəsindən fərqlənmir çox. Xəstəliyin “ötməsinə” imkan vermək lazımdır. Vaxtında reaksiya vermək lazımdır. Öks halda nə insani xilas etmək mümkün deyil, nə də biznesləri.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, turnarounda ehtiyac olmasın. Reaktiv (sonradan) tədbirlər daha baha başa gəlir həmişə. Proaktiv (əvvəldən) tədbirlərlə biznesi daim sağlam saxlamağa çalışmaq lazımdır.

Turnaround bir çox hallarda maliyyə vəziyyətinin çox pis vəziyyətə düşməsi ilə gündəmə gəlir. Əslində Turnaround'un əsas mahiyyəti şirkətin performansının şirkət sahiblərinin

gözləntilərinin çox altında olması anlamına gəlir. Başqa sözlə, gedışat biznes sahiblərini heç cür qane etmirsə, onların 2 seçimi olur əsasən: 1) Turnaround 2) biznesin fəaliyyətini dayandırmaq.

Yrixılmış biznesin ayağa qaldırılmasından söhbət gedir Turnaround'da. Amma “yixılmaq” özü də mübahisəli məsələdir. Nəyə deyirsən “yixılmaq”? Biznesdən-biznesə fərqli situasiyalar ola bilər. İki eyni turnaround keysi tapmaq mümkün deyil. Amma ümumiləşdirmək istəsək, şirkətin bataqlığa düşdüyü, bu gedişə (radikal dəyişiklik, turnaround olmasına) çıxa bilməməsi hali nəzərdə tutulur.

Yeganə problem zərərlə işləmək olmur ki.. Rəqabət qabiliyyəti, müştərilərin inamı, işçilərin demotivasiyası və s. Uğurlu turnaround bu problemləri həll edərək şirkəti normal «çırğıra» çıxartmaq ilə yekunlaşır. Yəni şirkət bazardakı mövqeyini bərpa edir, müştərilərin və digər steykholderlərin inamını qazanır, işçilərə yeni nəfəs gəlir. Başqa sözlə, şirkət normal həyata qaytarılmış olur.

Bu gün rəqabət səviyyəsinin kəskinləşdiyi, texnoloji yeniliklərin dominantlığı, yüksək maliyyə xərcləri şəraitində bizneslər üçün ayaqda durmaq xeyli çətinloşmışdır.

Doymuş, tələbin artmadığı bazarlarda rəqabət mühiti xüsusilə çətinləşib. Hər bir müştərinin uğrunda böyük “vuruşma” gedir. Yeni çağırışlar, mürəkkəbliklər, yeni müştəri tələbkarlığı şəraitində biznesin menecmentdən tələbkarlığı da artır. Müştəri loyallığı da yeni şəkil alır bu gün. Ənənəvi üsullar işləmir. Müştəri ilə daha sıx, iç-içə olmaq lazım olur.

Turnaround menecerindən birdəfəlik mənfiət istənilmir. Elə bir sistem qurulması istənilir ki, biznes davamlı olaraq ayaqda qala bilsin. Bunun üçün biznes proseslərinin, əməliyyatlar me-

necmentinin sağlamlığına diqqət yetirilməlidir. Əmin olmaq lazımdır ki, şirkətin biznes prosesləri səmərəli və effeklidir.

**Səmərəlilik** dedikdə, görülən işin daha az resursla (material, pul, işçi, vaxt və s.) görülməsi nəzərdə tutulur.

**Effektivlik** isə mövcud şəraitdə, mövcud resurslarla daha böyük nəticəyə nail olmaq nəzərdə tutulur.

Əməliyyatlar menecmentinin 5 əsas parametrinə baxaq: **Xərc, Keyfiyyət, Sürət, Vaxtindalıq, Elastiklik**.

Yəni biznesin sabit və dəyişkən xərcləri optimaldırımı? Müştərilərin gözlədiyi keyfiyyəti təqdim etmək olmur? İşlər minimum vaxtda görülə bilirmi? İşləri vaxtında bitirmək olmur? Dəyişikliklərə, fərqli istəklərə çəvik reaksiya verə bilirmi biznes?

Nəzəri olaraq bütün biznesləri həyata qaytarmaq olar. Amma bunun alternative dəyərini hesablaşmaq lazımdır həmişə. Dəyərmi buna? Bəlkə həmin söyləri, həmin vaxtı başqa istiqamətə yönəltmək daha effektli olar?

#### **Daxili və xarici mühit amillərinə baxmaq lazımdır.**

Daxili mühit amilləri birbaşa menecmentin “əlində” olan amillər olduğu üçün turnaround zamanı onlar daha çox əhəmiyyət kəsb edir. Təbii ki, xarici mühit amilləri ilə də hesablaşmaq lazımdır. Biznes o qədər güclü olmalıdır ki, xarici mühitdəki güclərə tab götirə bilsin. Məsələn, bazar trendlərində dəyişiklik, müştərilərin istəkləri, yeni texnologiyalar, qanunvericilikdəki dəyişikliklər və s.

#### **Şirkətin batmasına səbəb olan daxili əməliyyat problemləri:**

- Aktivlərin artıqlığı
- Yüksək xərclər

- Qeyri-effektiv təchizat zənciri sistemi
- İstehsal planlaşmasındaki problemlər

Məsələn, bir layihə gəlir. Onu qiymətləndirib demək lazımdır ki, neçə günlük işdir. Tutaq ki, hesablayıb nəticəyə gəldin ki, 22 günlük işdir. Vaxtı 20 gün etməyin yolu nədir? Nəyi dəyişmək lazımdır ki, işi 20 günə bitirə bilək?

Bunu bilmək üçün düzgün planlama sistemi olmalıdır. İstehsal müddətinə təsir edən amilləri anlamaq, hər birinin təsirini bilmək lazımdır. Məsələn, mebel istehsalı layihəsidir. İstehsal müddətinə təsir edən amillər aşağıdakılardır ola bilər:

- işçi sayı
- avadanlıq sayı
- avadanlıq gücü
- materialın anbarda olma tezliyi
- hər bir mərhələdə lazımolan vaxt
- iş vaxtı və s.

Hər bir amilin istehsala təsirini biləndən sonra cavab tapa biləcəksənki, normalda 22 günə görülə işi 20 günə gətirməyin yolları nədir. Yeni işçilər cəlb edilməlidirmi? İş vaxtını artırmaq lazımdır mı? Və ya hansı mərhələdə artırmaq lazımdır iş vaxtını? Bəlkə işin bir hissəsini outsors etməkdən ucuz başa gələcək?

Bu planlamani ən yaxşı şəkildə sənaye mühəndisləri edirlər.

#### **Digər daxili səbəblərə aiddir:**

- Kortəbii menecment
- Bazar trendlərin nəzərə alınmaması
- Maliyyə nəzarətinin zəif olması
- Əməliyyat nəzarətinin zəif olması
- Əsəssiz borcların olması
- Xərclərin nəzarətdən çıxmazı və s.

## Turnaround Planı

Əlbəttə, Turnaround planı müxtəlif olacaq fərqli bizi-neslər üçün, fərqli keşlər üçün. Amma sınaqdan keçmiş, bəzi prinsiplər var ki, altını çizməgə dəyər:

- Turnaround menecer kənardan cəlb olunmalıdır ki, həqiqi "radikal dayışıklık havası" yaradıla bilsin.
- Köhnədən qalan hər şeyə şübhə ilə baxmaq işin ziyanı nadir. Elə etmək lazımdır ki, "etimadsızlıq mühiti" dominant olmasın.
- Köhnə komandanın bəzi önməli, yüksək çinli oyunçularının prosesdə iştirakını təmin etmək lazımdır.
- Komandaya müsbət mesajlar vermək və dayışıklığı inandırmaq üçün bəzi qısamüddətdə bəhərə verən layihələr (quick wins) etmək.
- Steykholderlərə (maraqlı tərəflərə) mesaj vermək lazımdır ki, hər şey müsbət istiqamətdə dəyişilsə.
- Şirkətin kənarına müsbət mesajlar ötürmək üçün marketing və PR-1 gücləndirmək lazımdır.
- Prioritetləri düzgün müəyyən etmək lazımdır. Hardan başlamaq lazımdır? Fokus, prioritet düzgün seçil-məlidir. Pareto dili ilə desək, gəlirlərin 80%-ni verən (verəcək) sahələrə fokuslanmaq lazımdır.
- Müxtəlif funksional istiqamətlər üzrə menecment sisteminin inkişaf etdirilməsi üçün planlar işlənib hazırlanmalıdır – maliyyə nəzarəti sistemi, CRM sistemi, istehsal planlaması sistemi, PR sistemi, möhsul yara-dılması sistemi, layihə menecmenti sistemi və s.
- Doğru motivasiya sisteminin yaradılması. Menecerlərə yetərinçə səlahiyyət, sörbəstlik verilməsi əsas şərtidir. Nümunələr göstərilməlidir. Elə etmək lazımdır ki,

işçilər "sahiblənsinlər" şirkətə. O halda hamı yumruq kimi bir olacaq ümumi hədəflər uğrunda.

- İşlərin effektiv koordinasiyası üçün vaxtaşırı top-lantılar etmək, üzbaüz söhbətlər etmək komanda ilə. Amma elə etmək lazımdır ki, iclaslar optimal həddi keçməsin. Əks halda şirkətin işini iflic edir o iclaslar.
- Performansın yüksək səviyyədə idarə olunması üçün proqressiv sistemlər – performans menecment sistemi yaradılmalıdır. KPI-lar ədalətli və inkişa-fı dəstəkləyən, hədəf yönümlü olmalıdır. Doğru hədəflər qoymaq üçün şirkətdə mənfəət və xərc mərkəzləri yaradılır. Mənfəət mərkəzləri əsasən mənfəətdən məsuliyyət daşıyan biznes vahidləri olur. Xərc mərkəzləri isə onlara ayrılmış büdcənin effektiv və səmərəli xərclənməsi ilə performans ortaya qoymalı olurlar. Beşinci fəsil performans menecmenti haqqdadır. Nümunə olaraq KPI-ların necə qoyulduğu təsvir edilib.

Turnaround prosesi elə də rəvan atmosferdə olmur. Köhnədən qalan problemlərin ağrısı hər gün hiss olunur. Bunlardan biri də biznesdə nağd pulun olmamasıdır. Bir neçə hal müm-kündür bu mənada:

1. Biznes zyanla işləsə də, nağd pul tapılır. Bu hal əsasən amortizasiyadan əvvəlki mənfəəti müsbət olan bizneslərə aiddir.
2. Biznes nağd problemini həll etmək üçün uzunmüddəti borc tapa bilir. Bundan başqa, biznes sahibləri əlavə investisiya qoya bilərlər. Və ya ana şirkət maliyyə dəstəyi göstərə bilər.
3. Biznes daxili resurslar/imkanlar hesabına likvidlik problemini həll edir. Məsələn, köhnədən qalan mal-materialın ucuz

qiymətə satılaraq nağd pula çevriləməsi. Və ya tədarükçülərlə müqavilələr bağlanılır ki, bir neçə ay ödəniş edilmədən mal/material alınacaq.

## Turnaround Prosesi

Normalda Turnaround prosesinin tərkib hissəsi aşağıda göstərilmiş 7 əsas sahədən ibarət olur. Bu sahələrin hər biri olduqca əhəmiyyətlidir və uğurlu turnaround üçün hər biri lazımi qaydada hayata keçirilməlidir.

- **Sabitləşdirmə və sakitləşdirmə işləri**

Turnaround prosesinin başlangıcında bir yandan dərin təhlillər, planlara ehtiyac varsa, digər təxirə salınmadan həyata keçirilməli işlər sakitləşdirmə və sabitləşdirmə işləridir.

Məsələn, komandaya verilən ilkin pozitiv mesajlar, köhnə komandanadən qalan üzvlərin prosesə cəlb olunması və s.

- **Yeni rəhbərlik, liderlik sınağı, komandanın formallaşdırılması**

Əksər hallarda turnaround yeni rəhbərin (CEO) təyin olunması ilə başlayır. Turnaround menecer CEO rolunda olur. Komandanın prosesə hazırlanması, düzgün liderlik tələb olunduğu üçün bu, çox önemlidir. Konsultant rolunda bunu etmək demək olar ki mümkünüsüzdür. Turnaround prosesinin uğurla həyata keçirilməsi üçün rəhbərin – turnaround menecerinin səriştəsi əsas hərəkətverici qüvvələrdən biridir.

Yeni rəhbərlik şirkətə yeni nəfəs götirmək baxımından, steyholderlərə də pozitiv dəyişiklik mesajı (vədi) vermək baxımından da önemlidir.

Amma bu, o demək deyil ki, bütün hallarda rəhbər dəyişkiliyi ilə olmalıdır turnaround. Situasiyadan çox şey asılıdır.

Komandanı prosesə düzgün hazırlamaq üçün düzgün liderlik olduqca əhəmiyyətlidir. Komandanın motivasiyası, inandırılması, dəyişikliyə adekvat münasibət göstərməsində düzgün liderlik həllədici amildir. Dəyişikliklərə qarşı adətən mütqavimət olur işçilərdə. Yeni rəhbər çox da asan qəbul olunmur. "Liderlik sınağından" keçməli olursan. Çox həssas mərhələdir bu.

Komanda köklü dəyişiklik ziyanlı olsa da, əsas top fiqurlar dəyişilməlidir. İnsan resurslarının biznesə qatqısı heç kimdə şübhə doğurmur. Bu mənada əsas fərq yaranan qərarlardan biri kimi top menecmentə səriştəli, proqressiv və təcrübəli şəxslərin götirləməsi olmalıdır. O komanda turnaround'un əsas yükünü, çətinliyini öz üzərinə götürməlidir. Həmin menecerlər seçiləndə də ona diqqət yetirilməlidir ki, komfort axtaran insanlar olmasın. Çətinlikləri, böyük problemləri həll etməkdən həzz almalıdır. Onlar üçün motivasiya uğurlu turnaround'u başa vurmaq, bunun çətinliyinə qatlaşmaq olmalıdır. Bu əhval-ruhiyyəni və yanaşmanı bütün komandaya ötürməlidirlər. Turnaround komandasının daxili motivasiyasının yerində olmasından çox şey asılıdır.

Komandanın innovativlik, dözümlülük, bütövlük, nizam-intizam, tədbirlilik, fədakarlıq tələb olunur uğurlu Turnaround üçün.

- Steykholderlərlə münasibətlərin idarə olunması

Təkcə işçilərin deyil, bütün steykholderlərin inamını qazanmağa, münasibətləri yaxşılaşdırmağa ehtiyac var. Şirkət sahibləri, müştərilər, təchizatçılar, dövlət qurumları və s. ilə iş nə qədər yaxşı qurulsu, biznes böhrandan o qədər rahat çıxar və hər tərəfdən dəstək görür.

Şirkətin sahibinin və ya ana şirkətin dəstəyi bu mərhələdə böyük rol oynayır. Bu, həm işçiləri dəyişikliklərə inandırır, həm də digər steykholderlərin inamının qazanılmasında önəmlı amildir.

- Strateji fokus, prioritetləşdirmə

Turnaround həyata keçirilən şirkətdə eyni vaxtda bir çox problemlər olur adətən. Prioritetləri düzgün seçmək çox önəmlidir. Hər şeyi bir gündə etmək mümkün deyil. Bir neçə istiqamətə fokuslanmaq da doğru deyil. Strateji fokus düzgün tapılmalıdır ki, məhdud resurslarla daha effektli nticələrə çatıla bilinsin.

Strategiyaya az qala aq kağızdan yenidən yazılır bir çox hallarda. Köklü, radikal dəyişiklik bunu zəruri edir. Bəzən elə şirkəti bataqlığa salan da o olur ki, şirkət getmək gərəkmədiyi istiqamətdə gedir.

Şirkətin strateji istiqamətlərinə, yol xəritəsinə yenidən baxılır. Şirkəti bataqlığa salan səbəblər müəyyən edildikdən sonra şirkəti «bələdan» çıxarmaq üçün lazım olan strategiya hazırlanır. Bu strategiya yalnız turnaround müddətini deyil, şirkətin uzunmüddətli istiqamətini, yol xəritəsini müəyyən edir.

Turnaround prosesində şirkət üçün ən ağırlı məqamlardan biri o ola bilər ki, Turnaround menecerləri qısa müddətə fokuslaşın. Bu ordan qaynaqlanır ki, Turnaround meneceri, Turnaround komandası turnaround dövründə məsul olurlar əsasən. Turnaround dövrünün sonunda onların işi bitmiş olur cünki. Turnaroundun “sifarişçisi” (bu, şirkətin sahibi də ola bilər, yuxarı rəhbərlik də ola bilər, ana şirkət də ola bilər və s.) bu amili, bu təhlükəni xüsusişa diqqətlə saxlamalıdır.

Təkcə qısa müddətdə geri dönüşü olan dəyişikliklər deyil, uzunmüddətli perspektivi də nəzərə almaq lazımdır. Məsələn, texnologiyaya, avadanlıqlara investisiya. Təbiidir ki, texnoloji inkişaf böyük investisiya tələb edir. Amma bəzi hallarda baxırsan ki, şirkətin rəqiblərdən aralı düşməsinin, bazarda mövqelərini itirməsinin səbəbi texnologiyada axşamasıdır. Texnologiyaya investisiya qısa zamanda geri dönür, amma düzgün həyata keçirildikdə uzunmüddətli dövdə rəqiblərlə ayaqlaşmağa, investisiyanı da geri qaytarmağa imkan verir.

- Biznes modelin, əsas biznes proseslərin təkmilləşdirilməsi

Kortəbii idarəetmə ilə uzun müddət ayaqda durmaq mümkün deyil. Bunu anlayaraq biznes prosesləri təkmilləşdirmək, doğru sistemlər qurmaq lazımdır. Məsələn, sifarişlər necə qəbul edilir? Xərclərə necə nəzarət edilir? Mal-material necə idarə olunur? İşçilərin motivasiya sistemi varmı? CRM (müştərilərlə münasibətlərin idarə olunması) sistemi varmı?

Rəhbərliyə, komandaya yeni adamların gəlməsi ilə şirkətə yeni “nəfəs” göldiyini qeyd etdik. Əksər hallarda təkcə kadr dəyişikliyi kifayət etmir. Struktur dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Fərqli şöbələrdən, funksional bölmələrdən

işçilərin iştiraki ilə antiböhran komissiyası, turnarround komisiyası və s. yaradıla bilər.

Strateji, radikal dəyişikliklər başqa cür ola bilməz. İşçilərin iş formalarının dəyişməsi onların prosesə daha adekvat yanaşmasına kömək olur.

- Dəyişikliyin idarə olunması (change management), mümkün ixtisarlar**

Turnaround – radikal, köklü dəyişiklik tələb edir. Köklü dəyişiklikləri etmək o qədər də asan deyil. Elə etmək lazımdır ki, şirkəti daha da zədələməsin, mərkəzdənqəcma meylləri olmasın. Biznesin əvvəldən olan müsbət tərəflərini qorumaq lazımdır.

İşçilərin ixtisarı labüb deyil turnaround zamanı. Daha yaxşısı o olar ki, ehtiyac olmasın ixtisarlara. Amma praktikada belə olmur çox vaxt, təəssüf ki. Köklü problemi olan şirkətlərin əksəriyyətini təhlil edəndə görürsən ki, işləri daha az işçi ilə, daha az vaxtda, daha az materialla, avadanlığında az işləməsi ilə görmək mümkündür. Burdan çıxış edərək şirkəti doğru ölçüyə gətirmək lazımlı olur. Bu zaman həm bəzi aktivlər azaldılmalı olur, həm də işçilərin sayı azaldılır.

İşçilərin ixtisarının çox ağırlı proses olduğu məlumdur. Elə etmək lazımdır ki, bütün işçilər bu prosesin daha yaxşı şirkət qurmaq üçün zərurət olduğunu anlasınlar. Ona da inansımlar ki, əslində şirkət rəhbərliyi ixtisar etmək istəmirdi heç kimi. Şəffaflıq olmalıdır. Açıq ünsiyyət olmalıdır. Ədalətli olmaq lazımdır. Bu, həm də ixtisardan sonra qalan komandanın motivasiyası üçün lazımdır. Əmin olsunlar ki, ədalətli şirkətdə işləyirlər. İşçilərə dəyər verilən şirkətdə işləyirlər.

Bir daha vurğulamaq istəyirəm ki, mümkün qədər ixtisara getməmək lazımdır. Yeni rəhbərliyin işçilərə ilk mesajlarından biri də o olmalıdır ki, hər şey edəcəyik ki, ixtisar olmasın.

- Maliyyə restrukturizasiyası**

Maliyyənin idarə olunması, sağlam maliyyə sisteminin qurulması hər bir biznes üçün çox vacibdir. Şikətin sağlam maliyyələşmə mənbələri müəyyən olunmalı, Turnaround'dan əvvəl mövcud olan maliyyə problemləri həll olunmalıdır.

Bir çox hallarda kredit faizi xərcləri şirkətlərin daha da boğulmasına səbəb olur. Və ya “iş işdən keçəndən sonra” baxırsan ki, yığılmış və gələcək dövrün faiz xərcləri əməlli başlı mane olur Turnaroud prosesinə, ümidsizliyi artırır. Bu situasiya kreditlərin restrukturizasiyasını tələb edir. Restrukturizasiya müxtəlif formalarda ola bilər:

- Kreditin müddəti uzadılır ki, kredit üzrə aylıq ödənişlər az olsun.

- Kredit faizləri aşağı salınır

- Güzəşt dövrü verilir bank tərəfindən və s.

Banklar şirkətin vəziyyətinin həqiqətən də pis olduğunu gördükdə özləri maraqlı olurlar restrukturizasiyaya getməyə, çünki əksi arzuolunmazdır bank üçün də.

Yuxarıda Turnarround prosesini sahəvi, funksional olaraq hissələrə ayırdıq. Prosesi mərhələlərə bölmək istəsək, 4 əsas mərhələ ilə əhatə olunur.

#### Həmin 4 mərhələ aşağıdakılardır:

- Təhlil
- Emergency
- Strateji dəyişiklik
- Artım və inkişaf

Təhlil mərhələsi ən önəmli mərhələ hesab olunur. Təkcə ona görə yox ki, diaqnostika bu mərhələdə həyata keçirilir. Həm də ona görə ki, bu mərhələdə bir sırada radikal, önəmli qərarlar qəbul olunur. Bunlara yeni CEO (Turnaround menecer) təyin olunması, bəzi «yanğınsöndürmə» qərarlarının verilməsi və s. daxildir. Yanğınsöndürmə qərarları o mənada deyilir ki, elə şeylər var ki, təhlil mərhələsinin sonunu gözləməyk ziyanolıdır. Vaxtında o qərarlar verilməlidir. Məsələn, komandanın prosesə həzırlığı, yanlış istiqamətdə getdiyi görünən proseslərin dəyandırılması və s. daxildir. Başqa sözlə, boş yerə axan su kranını görən kimi bağlamaq lazımdır.

Turnaround menecer üçün vaxt çox məhdud olur təhlil etməyə. Qısa vaxtda böyük həcmde məlumat ehtiyacı olur – işçilərin səviyyəsi, biznes-proseslərin vəziyyəti, maliyyə vəziyyəti, işçilərlə münasibətlər, müştərilərlə münasibətlər, şirkətin üstün və zəif cəhətləri, imkanlar, təhlükələr, risklər, rəqiblər, rəqabət üstünlükleri, məhsul portfelinin vəziyyəti və s. haqda.

Bu mərhələdə böhranın yatırılması, komandanın qələbəyə köklənməsi Turnaround menecerinin əsas vəzifəsi olur.

Biznes planın hazırlanmasının əsası da bu mərhələdə qoyulur.

**Emergency mərhələsi** şirkətdə qısa müddətdə fokusunun müayəyen edilərək icraya başlanılmasıdır. Nağd pul probleminin həll olunması, xərclərin azaldılması və optimallaşdırılması, satışı artırmağa yönəlik prioritətlər üzrə işlərin başlanılması və s.

Bu mərhələdə əməliyyatların səmərəliliyi və effektivliyinə nail olunması istiqamətində də işlər aparılır.

Bu mərhələdə bütün resursların idarə olunmasına yenidən baxılır.

- İş analizi aparılaraq optimal komanda və iş sistemi müəyyən edilir,

- Lazımsız mal-materiallar dəyərinə-dəyməzinə satılır,

- Məshul portfelinə yenidən baxılır, hansı məhsullar boş yerə şirkətin vaxtını alırsa, istehsaldan (satışdan) çıxarılır.

- Avadanlıqların, şirkətin ərazisinin daha səmərəli istifadə olunması imkanlarına baxılır.

**Strateji dəyişiklik mərhələsinin** Emergency mərhələsindən əsas fərqi odur ki, bu mərhələdə fokus təkcə şirkətin “bataqlıdan çıxməsi” deyil, uzunmüddəti dayanıqlığının təmin edilməsi, strateji istiqamətlər üzrə işlərin görülməsi daxildir.

**Artım və inkişaf mərhələsində** şirkət artıq hücuma başlayır. Bazardakı mövqeyini möhkəmləndirir. Yeni məhsullar, yeni layihələr və s.

#### Daxili motivasiya

Məlumdur ki, Turnaround komandası çox çətin bir yükün altına girmiş olur. Vəziyyəti qəlizləşdirən 2 amil var:

1) Uğursuzluq olarsa, turnaround komandasını həm də böyük reputasiya riski gözləyir.

2) Turnaroununda başlayanda ümumi atmosfer çox da ürək-açan olmur şirkətdə. Çünkü şirkətdə köklü problemlər olduğu üçün turnaroununda ehtiyac yaranıb.

Bələ olan halda hansı motivasiya ilə işləyə bilər Turnaround komandası?

Öz təcrübəmdən irəli gələrək deyə bilərəm ki, hər şeydən əvvəl daxili motivasiya gələ bilər onların köməyinə. Təxminən bu şəkildə özlərini qələbəyə kökləyə bilərlər: «biz bunu edəcəyik», «biz bunu bacaracağıq», «biz bunu edib sübut edəcəyik ki, bacardıq», «bu çətin işin öhdəsindən gələcəyik», «bunu edəcəyik, sonra bu haqda kitab yazacağıq». Budur daxili motivasiya. Heç bir maddi qazanc daxili motivasiyadan daha böyük, daha güclü hərəkətverici qüvvə ola bilməz.

## VII fəsil

# Sistem, sistem, sistem!!!

### Nədən danışırıq?

- Sistem nədir? Sistemli biznes necə olur?
- Sistem niyə vacibdir?
- Böhranın bəzi müsbət dərsləri
- Biznes konsultant möcüza yarada bilirmi?
- Data menecment sistemi

## Sistem nədir? Sistemli biznes necə olur?

Biznesdə "sistem" dedikdə biznesin iş formasını – biznes modeli əmələ gətirən strukturlu proseduralar, proseslər və elementlər nəzərdə tutulur. Məsələn, "satış sistemi" dedikdə satış funksiyasının necə strukturlu və planlı şəkildə təşkil edilməsi nəzərdə tutulur.

Biznesin peşəkar səviyyədə idarə olunması biznesin sistemli olmasını, sistemli şəkildə idarə olunmasını tələb edir. Sistemin güclü olması sistemi dominant edir, fərdləri (insanları) deyil. Misal üçün, həmişə eşidirik ki, ABŞ-da prezident kim olur olsun, dövlətin dayaqları sarsılmaz. Çünkü ABŞ-da sistem dominantdır. Biznesdə də belədir.

Yaxşı, biznesi sistemli olması, sistemli işləməsi nə deməkdir? Sistemli işləyən biznes necə olur? Həmin biznesi təsvir edək:

- O biznesdə Strategiya olur. Aydın Yol xəritəsi olur.
- O biznesdə şirkətin korporativ mədəniyyəti olur. Şirkətin korporativ mədəniyyətini formalasdırın vazkeçilməz Dəyərləri olur.
- O biznesdə strategiyadan irəli gələn güclü marketinq sistemi olur. Marketinq sisteminə şirkətin marketinq planı, marketinq alətləri, marketinq büdcəsi, marketinq hesabatlığı və s. daxildir.
- O biznesdə güclü satış sistemi olur. Satış sistemi dedikdə buraya satış işçiləri, effektiv satış prosesi, satış proqnozlaşdırma və planlaşdırma sistemi, satış hesabatlığı, satış işçilərinin bonus sistemi, müştəri portfeli, satış alətləri və s. daxildir.
- O biznesdə CRM strategiyasına əsaslanan, müştərilərlə menasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan keyfiyyətli CRM sistemi olur. CRM sisteminə müştəri bazası, CRM proqramı, loyallıq programı, müştərilərlə iş qaydası, müştərilərlə iş prosedurları və s. daxildir.

- O biznesdə işçilərin şirkətin hədəflərinə doğru irəliləməsini təmin edən performans menecment sistemi var.
- O biznesdə effektiv və səmərəli biznes model, biznes proseslər var.
- O biznesdə ən effektiv və səmərəli şəkildə təşkil olunmuş iş strukturu var.
- O biznesdə işçilərin özlərini maksimum rahat hiss etməsinə, bununla da maksimum potensiallarını ortaya qoymasına səbəb olan motivasiya sistemi var.
- O biznesdə şəffaf və ədalətli seçim əsasında qurulmuş, ən yaxşları komandaya almağa çalışan işəgötürmə sistemi var.
- O biznesdə işçilərin davamlı inkişafına təkan verən təlim və öyrətmə sistemi var.
- O biznesdə məlumatların qəbul edilməsi, emalı və keyfiyyətli qararvermədə istifadəsinə nəzərdə tutan data menecment sistemi var. Data menecment haqda aşağıda ayrıca bölmə yer alır.
- O biznesdə effektiv planlama, hesabatlıq və nəzarət sistemi var.
- O biznesdə yüksək səviyyəli keyfiyyətə nəzarət ssitemi var.
- Və s.

## Sistem niyə vacibdir?

Artıq bir neçə ildir biznes məsləhətçilik (konsalting) fəaliyəti ilə də məşğulam. Kiçik və orta bizneslərə fəaliyyətlərinin yaxşılaşdırması üçün məsləhətlər veririk. Bu işlə məşğul olan dan sonra daha çox anladım ki, bizim bir çox bizneslərimizdə ciddi idarəciliğ problemləri var. Buraya həm ümumi idarəciliğ sistemi ilə bağlı problemlər, satışın idarəciliyindəki problemlər,

marketing problemləri, əməliyyat problemləri, motivasiya ilə bağlı boşluqlar və s. daxildir.

Ümumiləşdirək, problemlərin əsas kökü **sistemsizlikdir**. Bizneslərimin əksəriyyəti sistem üzərində deyil, fərdlərin üzərində yeriyir. Sistemin nə dərəcədə vacib olduğunu bizneslər nəhayət anlamalıdır. Sistemin olması..

- işlərin planlı olması deməkdir
- biznesin davamlı nəzarətdə olması deməkdir
- biznes modelin sağlam olması deməkdir
- biznes proseslərin effektiv və səmərəli olması deməkdir
- resursların effektiv və səmərəli istifadə olunması deməkdir
- görülən işlərin pərakəndə deyil, bir-birini tamamlaması deməkdir
- itkillərin minimum olması deməkdir
- qərarların sağlam, rəqəmlərlə əsaslandırılmış olması deməkdir
- stresin minimum olması deməkdir
- verilən qərarların ardıcıl olması deməkdir.
- və s.

Bu siyahını çox uzatmaq olar. Çox önəmli bir məsələ odur ki, biznesdə idarəetmə sistemi “immunitet” yaradır. Sistem güclü olanda kənar təsirlərə qarşı daha dözdümlü olursan. Məsələn, böhran vaxtı, iqtisadi təlatümlər vaxtı və s.

Böhrandan söz düşmüşkən, qeyd etməliyəm ki, 2015-ci ildə baş vermiş iki kəskin devalvasiyadan sonra bir çox kiçik və orta bizneslərimiz nəhayət məcburiyyətdən sistemin önemini anladılar. Növbəti bölmədə böhranın bu və başqa müsbət dərslərini qeyd edirik.

## Böhranın bəzi müsbət dərsləri

1) Şirkətlər müştərilərin qədrini daha çox bilməyə başladılar. Çünkü gördülər ki, kiçilən bazarda yeni müştəri qazanmaq xüsusilə çətinloşır, heç olmasa mövcud müştərilərindən bərk "yapışmağa" başladılar. Bu səbəbdən bir çox bizneslər CRM proqramlarına, CRM sistemlərinə investisiya etməyə başladılar.

2) Həm şirkət səviyyəsində, həm də fərdlər səviyyəsində səmərliliyi, xərclərin optimallaşmasına, effektivliyə daha çox fikir verməyə başladılar. Hər qəpiyin qədrini bilməyə başladılar bir çoxları.

3) Şirkətlər anladılar ki, böhran vaxtı "yapışa" biləcəkləri rəqabət üstünlükleri olmalıdır.

4) Şirkətlər anladılar ki, böhran əslində devalvasiya ilə başlamayıb. Şirkətlər böhrana hazır olmayanda başlayıb onlar üçün əsl böhran, xəbərləri olmayıb.

5) Hamida vəziyyət yaxşı olanda bazarda həqiqi fərq yaratmaq daha çətin olur. Bu mənənda həmin şirkətlər (ortaya real fərq qoyanlar) üçün bir imkandır böhran.

6) Böhran ilə sabit sindromunu qırmaq oldu bir çox şirkətlərdə. Çoxdan edə bilmədikləri, gərəkən radikal dəyişiklikləri etməyə fürsət oldu. Konservativ işçilər daha normal qəbul etdilər o dəyişiklikləri.

7) Böhran bir daha təsdiq etdi ki, müasir biznes mühitinin tələb etdiyi biznes modelləri tətbiq etmək lazımdır. Ənənəvi, köhnəlmış biznes modellər böhran vaxtı daha çox axsayırlar.

8) Şirkətlər anladılar ki, dayanıqlı sistem qurmaq üçün gecikməmək lazımdır. Böhran şəratında məhz sistemi dayanıqlı olan şirkətlər üzüağ çıxırlar. Burdan irəli çıxaraq şirkətlər biznes konsalting üçün müraciət etməyə başladılar. Niyvbəti bölmədə biznes konsalting işi, biznes konsulantlıq haqda bəzi fikirlərimi paylaşırıam.

## Biznes konsultant möcüzə yarada bilirmi?

Övvəlcə baxaq ki, kimlər konsulantlıqla məşğul olur? "Konsultant" profilini çəkməyə (çizməyə) çalışaq.

**Nəzəriyyə ağırlıqlı, real praktikanı "hiss etməyən" konsulantlar.**

Bu qrupa daxil olan konsulantlar bir çox hallarda dorin nəzəri biliklərə sahib olsalar da, real praktikadan uzaq olurlar. Parılılı, terminlərlə zöngin məsləhətləri olsa da, reallıqdan uzaq olur. Biznesi "ağlaya" bilmir. :)

### 2. Məcburiyyətdən konsulant olan "ulduzlar".

Bəzi "ulduzlaşmış" menecerlər olur ki, işdən çıxandan sonra hər yerdə işləməyi bəyənmirlər, aktiv iş arxamışığı da eqlarına yerləşdirməyəndən sonra məcburiyyətdən özlərini "konsulant" kimi təqdim edirlər. Təbii ki, bunların içində peşəkar, əsl həllər vermayı bacaran menecerlər də olur. Amma eqları işlərinə mane olur çox hallarda. Çünkü keyfiyyətli konsulantlıq təkcə "məsləhət vermək" demək deyil. İşləmək, biznesin içini girməyi tələb edir. "Ulduz konsulant" buna nə dərəcədə hazırlıdır, hər şey ondan asılı olacaq.

### 3. Real biznesi hiss edən peşəkar konsulantlar və konsalting şirkətləri.

Bunlar əsl konsulantlardır. Bu işə ciddi peşəkar karyerasının bir hissəsi kimi baxan konsulantlar və konsalting şirkətləri real biznes həlləri verə bilirlər. Bütün dünyada konsalting biznesi günü-gündən inkişaf edir. Şirkətlər bir çox ixtisaslaşmış biznes həllərini, qabaqcıl menecment alətlərini kənardan autors etməyə üstünlük verirlər. Məsələn,

- CRM sisteminin qurulması
- işçilərin effektiv mükafatlandırma sistemi
- performans menecment sistemi
- məhsul portfelinin optimallaşdırılması

- bazar araşdırması
- biznesdəki mürəkkəbliklərin (complexities) azaldılması
- təchizat zənciri sisteminin təkmilləşdirilməsi
- satış sisteminin təkmilləşdirilməsi
- keyfiyyət menecmenti standartlarının tətbiqi
- biznes proseslərin avtomatlaşdırılması və optimallaşdırılması və s.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da konsalting biznesi çiçəklənməkdədir. Xüsusilə, indi yaşadığımız böhran şəraitində şirkətlər bataqlıqda düşməməyin, bələdan qurtarmağın yollarını arayırlar. Şirkətlərimizə kiçilən bazarda sağ qalmağa köməklik edə biləcək konsultantlar və konsalting şirkətləri var.

Digər tərəfdən, peşəkar biznes konsultantları üçün ortaya real keyslər qoymağın vaxtı gəlib. Bazar özünün turn-around (biznesləri bataqlıqdan çıxaran) menecerlərini, krizis menecerlərini ortaya çıxarmalıdır.

Şirkətlərin konsulantdan gözləntilərinin də doğru qoyulması önməli amildir. Şirkət nə istədiyini bilirmi? Konsulantın ona nə verəcəyini anlayırımı?

Bəzən rast gəlinir ki, bizneslər konsulantdan möcüzə yaratmasını, satışların və mənfəətin radikal şəkildə artmasını gözləyirlər. :) Buna görə də işə başlamazdan qabaq hər iki tərəfin bir-birlərini tam doğru anlamaları lazımdır ki, sonra problem yaranmasın. Gözləntilər uzlaşdırılmalıdır.

## Data menecment sistemi

Data menecmenti – biznesdə məlumatların toplanması, emalı, qərarvermədə doğru istifadəsini nəzərdə tutur.

Data'nın, data menecmentinin biznesdəki əhəmiyyətini vurgulamaq istəyirəm.

Bizneslərimizin idarəetmədə dataya önmə verməmələri ən ağırlı problemlərdəndir.

Bəzi menecment alətləri var ki, seçimimizə buraxılıb. Öz biznesimizə, strategiyamıza uyğun olanı seçib tətbiq edə bilərik. Amma "Data menecment" o sırada deyil. Bugünkü biznes şəraitində bizi seçim imkanı tanınmır bu məsələdə. Rəqabətə düzümlü olmaq üçün data menecmentinə çox önmə verməlisən. Date-centric olmalıdır. Bütün işçilərin data-centric olmalıdır. Data ilə işləməyi sevməlisən. Şirkətdaxili mədəniyyətin ayrılmaz hissəsi olmalıdır bu. Data-centric mədəniyyət deyirler buna.

Şirkətlər ən müxtəlif məqsədlər üçün, ən müxtəlif mənbələrdən data toplayırlar:

- Müştəri məlumatları, müştəri ilə bütün münasibətləri əks etdirən data;
- Müştəri davranışları ilə bağlı statistikani əks etdirən data;
- Satışla bağlı data;
- Məhsulların performansını əks etdirən data;
- Şirkətin bazar vəziyyətini əks etdirən data – rəqiblərin bazar payı, artım dinamikası və s.;
- Bazarda qiymətlərin vəziyyətini və dəyişməsini əks etdirən data;
- Dövrü araşdırma nəticələrini əks etdirən data;
- Risk menecmenti ilə bağlı data və s.

Əsas məsələ data menecmentinin, big data sisteminin strategiyadan irəli gəlməsidir. Yəni mənim şirkətimə nə lazımdır? Hədəfləri nədir? O hədəflərə çatmaq üçün hansı dərəcədə big dataya ehtiyacım var? Bunun üçün hansı avadanlıqlar, proqramlar, mütəxəssislər, biznes proseslər lazımdır?

Data menecmenti strategiyadan irəli gəlməyəndə çox ağırlı nəticələri olur. Mənasız investisiyalar edirlər şirkətlər

bəzən. Onlara lazıim olan texnologiyaya, programlara investisiya qoymaq əvəzinə başqlarında gördüyü, kimdənsə eşitdiyi texnologiyalara pul xərcləyirlər, heç bir effekti də olmur.

Bu problemləri bir neçə qrupa bölsək:

1) Program alıb, data'nı emal edə bilmir.

Yəni baxıb ki, başqları alıb və ya hardansa eşidib ki, nəsə program almaq lazımdır. Amma məqsəddən, strategiyadan irəli gəlmədiyi üçün bir əlaqə yoxdur bizneslə texnologiya arasında.

2) Program da var, bir çox hesabatlar da dövrü şəkildə çıxarıılır. Amma biznes qərarlarının verilməsində istifadə olunmur o məlumatlar. Və ya menecment data'nın, data emalından alınan hesabatların onun nəyinə lazım olduğunu tam anlarım.

3) Bəzi hallarda isə doğru program, avadanlıq seçilmədiyi üçün biznes proseslər korlanır. Mürəkkəbləşir, qeyri – elastik və ləng olur. Sanki program biznesə deyil, biznes proqrama xidmət etməlidir.

4) Biri də var nə data toplanır, nə də menecment ona ehtiyac görmür. Bu, ən "xoşbəxt" haldır. :)

Strategiya o vaxt işlək strategiya olur ki, şirkətin bütün işçiləri onu qavramış və eyni dərəcədə qəbul etmiş olsun. Bu zaman biz həqiqi mənada data-centric mədəniyyətdən danışa bilərik.

Şirkətlərin quruluşu, menecment sistemi də effektli data menecmentini dəstəkləməlidir. Son illərdə bir çox şirkətlərin top menecmentində sirf data menecmentinə cavabdeh rəhbər şəxslər yer alır – Chief Data Officer (CDO), Enterprise Data Officer (EDO) və s.

Şirkətin strategiyası, quruluşu, işçiləri, biznes prosesləri effektli data menecmentini dəstəkləyirsə, belə şirkətlərə data-yönümlü (data-driven) şirkətlər deyirlər. Bu şirkətdə hamı anlayır ki, keyfiyyətli data menecmenti şirkətin işqli gələcəyi

üçün çox vacibdir. Qərarlar doğru dataya əsaslananda daha effektli olur. Data ilə işləyəndə daha məsuliyyətli yanaşır. Məsələn, müştəri haqda məlumatları düzgün şəkildə daxil edir ki, galəcəkdə bu məlumatların əsasında verilmiş qərarlar effektli olsun.

Təlimlə olmur bu şeylər. Nə qədər öyrətsən də, işçi mahiyətini və əhəmiyyətini anlamayınca data intizamına əməl etməyəcək. Yuxarıda dediyim kimi, mədəniyyət məsələsidir bu. Hamı eyni dərəcədə məsələnin ciddiliyini anlamalıdır. İşçilərin beynini dəyişməliyik.

Korporativ mədəniyyəti dəyişdirmək, işçilərin beynlərində, düşüncələrində dəyişikliyə nail olmaq asan deyil təbii ki. Bu, peşəkar dəyişiklik menecmenti (change management) tələb edir. Bütün işçiləri inandırmaq, motivasiya etmək, dəyişikliklərin nəticəsinə kökləmək lazım gəlir. İşçilərlə açıq danışmaq, onlara işqli vizyon göstərmək lazım gəlir. Data menecmentinin ikinci, üçüncü dərəcəli məsələ deyil, top prioritətlərdən olduğunu göstərmək lazımdır.

Data menecmenti, big data – texnoloji məsələ olmaqdan çıxıb bu gün. İT məsələsi deyil bu. Bu, korporativ mədəniyyət, liderlik məsələsidir ki, dataya şirkətdə hamı tərəfindən "qucaq açılmasına" nail olunsun.

Big data "inqilabı" biznes funksiyalarında da dəyişikliyə səbəb olub. Bugünkü marketing meneceri, CMO (chief marketing officer) bir neçə il əvvəlki kimi işləyə bilmir artıq. Verilən qərarlar, hazırlanmış məhsul, kampaniyalar, kampaniyaların effektivliyinin ölçüməsi nə dərəcədə dataya əsaslanır? Söhbət bundan gedir. Dataya nifrat edən marketing direktoru üçün meydan qalmayıb bugünkü rəqabət şəraitində. Müştəri məlumatına çıxış əvvəlki illərlə müqayisədə asanlaşdır. 21-ci əsr müştərisi daha həvəslə öz məlumatını şirkətlərlə bölüşür – çünki əvəzində şirkətlərdən bir şeylər gözləyir. Burda növbə

şirkətə gəlir ki, müştərilərin məlumatlarını, müştəri davranışlığını -ni əks etdirən datanı hansı məharətlə emal edib ortaya maraqlı məhsullar, layihələr, kampaniyalar çıxara biləcək.

Digər tərəfdən, müştərinin yaxşı tanımıq zərurətə çevrilib bu gün. Sən biznesinə müştərinin tanıldığı qədər hakimsən. Şirkətlər müştərinin keçmişdəki davranışlarını, qərarlarını təhlil edərək müştərinin gələcəkdəki davranışları haqda nəticələr çıxarırlar. Planlarını buna görə qurur. Şirkətlər təkər keçmiş dataya da əsaslanır. Müştərilərlə dost olmaq yolunu tuturlar. Müştərilərlə dost olanda müştərilərin gələcək planlarını daha yaxşı öyrənə bilirlər. Bunun nəticəsində müştəridən gözlənilən gəlir (CLV – Customer Lifetime Value) hesablanır. Göründüyü kimi, biznes nə qədər data ilə əhatələnmiş olsa, o qədər az qeyri-müəyyənlilikdə işləyir. Gələcəyi daha yaxşı görür, biznesinə daha çox hakim olur.

Data-data deyirik.. Burda gərəksiz datadan danışmırıq. Yalnız gərəkli, keyfiyyətli data bizə keyfiyyətli və effektli qərarlar verməyə kömək edə bilər.

Bir də bəziləri səhvən elə anlayır ki, data ölçmək üçündür. Qətiyyən! Data keyfiyyətli qərarlar vermək üçündür. Trendləri vaxtında görmək üçündür. Biznesi daha yaxşı hiss etmək üçündür. Riskləri, təhlükələri vaxtında görmək üçündür. Biznesə hakim olmaq üçündür. Performansı hərəkətə gətirmək üçündür...

Yaxşı, bütün qərarlar dataya əsaslanaraq verilməlidirmi? Yox! Düzdür, əksər qərarlar dataya əsaslanmalıdır. Amma bəzən intuisiyaya, keçmiş təcrübəyə və s. əsaslanıb qərar verməli olursan. Bəzi şəylər ölçүyə sığdır, dataya yerləşmir - hissiyat, hiss etmək daha önemli olur. Duyğusal, emosional, ölçüləbilməyən münasibətlər var.

Bütün hallarda dəyişməyən bir şey var ki, sənin şirkətinin nə dərəcədə data-centric olması onun müqəddərətini müəyyən edən açar amillərdən birinə çevrilib.

## VIII fəsil

### Azgranata'ya qayıdışım

#### Nədən danışırıq?

- Giriş
- İlkin vəziyyət
- Hardan başladığ?
- Şirkət dəyərlərinin mühafizəsi
- Nələr etdik və nələrə nail olduq?
- Həyəcanı qorumaq vacibdir!
- Yekun Nəticələr
- Çıxardığım bəzi dərslər

## Giriş

2013-2015-ci illərdə Azgranata Dağıtım şirkətinin rəhbəri olaraq çalışmışdım. Bu müddət ərzində komanda olaraq şirkətdə idarəcilik sisteminin təkmilləşdirilməsi istiqamətində bir çox işlər görmüşdük və önəmlı nəticələr əldə etmişdik. 2015-ci ilin aprel ayında müəyyən səbəblərdən şirkətdən çıxmış haqda qərar verdim.

2017-ci ilin aprel ayında şirkətin təsisçilərinin dəvəti ilə yenidən şirkətin rəhbərliyi mənə həvalə olundu. Dəvəti qəbul etməyimin bir neçə əsas səbəbi var idi: 1) 2015-ci ildə çox sevdiyim şirkətdən çıxmış qərarım ilə nəticələnən səbəb aradan qalxmışdı, 2) Mənə əvvəlkindən də daha böyük səlahiyyət verilirdi. 3) Mənə inanaraq ciyinə böyük məsuliyyət qoyulmuşdu, bu, mənə böyük stimul verirdi. Etimadı doğrultmağa tələsirdim.

Dəvəti qəbul edəndən sonra DəmirBank rəhbərliyi ilə daşıraq Bankdakı vəzifəni təhvil verərək 2017-ci ilin aprelin 17-də Azgranatada ikinci dönəmə başladım.

Qayıdışım komanda tərəfindən çox müsbət qarşılandı. Təvazökarlıqlıdan uzaq olsa da deməliyəm, "Legend is back" tortu ilə qarşılanmışdım. Komandanın eksər hissəsi 2 il öncə bir yerdə işlədiyimiz işçilər idi. Dostcasına ayrılmışdıq, dostluq münasibətlərimiz davam edirdi.

Daxili motivasiyam var idi. Çox çətin tapşırığı yerinə yetirib özümü sübut etmək istəyirdim. Arzulayırdım ki, nə vaxtsa fəxrlə kitab yazım bu haqda.

Tək özümün motivasiyam kifayət etməzdı, təbii ki. Bütün komandanı inandırmaq, həvəsləndirmək lazımdı. Bütün komandanı vahid hədəflərə doğru kökləmək lazımdı.

Hədəflərə çatmaq üçün çox çalışmaq, məqsədyönlü və planlı çalışmaq, prioritətləri düzgün seçmək vacib idi.

Qayıdışından sonra şirkətdə yaratdığımız dönüş bu fəslin mövzusudur.

## İlk vəziyyət

Qayıdış vaxtı şirkətdə vəziyyət necə idi? Həmin vəziyyəti təsvir etmək çox vacibdir ki, dönüşün miqyasını, görüləcək işlərin miqyasını təsəvvür edə bilək.

- Şirkətdə dərin ruh düşkünlüyü müşahidə olunurdu;
- İşçilərdə göləcək haqda aydın vizyon yox idi. Qeyri-müəyyənlik hakim idi;
- Maddi mənimmsomə, "yeyinti" halları adı normaya çevrilmişdi.
- Motivasiya, iş mühiti çox aşağı səviyyədə olduğu üçün işçilər potensiallarının çox altında performans göstərirdilər.

- Vahid yol xəritəsi olmadığı üçün prioritətlər düzgün seçilməmişdi, nəticədə şirkət yetərinə məhsuldar ola bilmirdi. Bazardakı potensialdan kifayət qədər yararlanı bilmirdi.

- İşçilərdə əmək haqqı sisteminən total narazılıq var idir. İşçilər düşünürdülər ki, "çox sat, çox qazan" prinsipi gözənlənilir.

- Satış sistemində ciddi boşluqlar var idi.
- Planlaşmadıki boşluqdan qaynaqlanan malsızlıq şirkəti həm satışlardan məhrum edir, həm də müştəri məmənnuniyyətinə mənfi təsir edirdi.

- Komanda ruhu aşağı olduğu üçün mərkəzdənqəçmə meylləri güclü idi. Hətta rəqib şirkətlərin mallarını satan satış təmsilçiləri var idi.

- Marketinq fəaliyyəti sistemsiz, dağınıq idi.
- Menecment qərarları daha çox maliyyə yönümlü idi. Müştəri-yönümlülük, satış-yönümlülük çox aşağı səviyyədə idi.

- Müştərilərə tətbiq olunan ticari şərtlər rəqabətli deyildi və s.

Bütün bunların mövcud olduğu şəraidi şirkətdə ciddi dönüş etmək lazım idi. Çox böyük məsuliyyət və "yük"ün altına girmişdik.

## Hardan başladığımız

Məlumdur ki, köklü dəyişikliklər etmək lazım idi. Dəyişikliyi, xüsusilə köklü dəyişikliyi idarə etmək hər zaman çətin olur. Doğru liderlik və prioritetləşdirmə olmasa, vəziyyət daha da korlana bilər.

Hardan başladığımız

### 1. Komanda ilə səhbət

İlk işim o oldu ki, komanda ilə səhbət edim, bütün qeyri-müəyyənlikləri aradan qaldıraq, işçilərlə bir-birimizi yaxşı anlayaqq. Bu proses aprelin sonuna kimi davam etdi.

İşçilərlə görüşmək 2 əsas məqsədə xidmət edirdi: 1) Vəziyyəti daha aydın anlamağa ehtiyacım var idi, 2) Komandaya gözlənilən müsbət, köklü dəyişikliklər haqda ümumi məlumat vermək, onları dəyişikliyə kökləmək lazım idi.

Açıq danışındıq ki, görəcəyimiz işlər bizdən böyük fədakarlıq tələb edir, amma mahiyətəcə çox böyük bir işin altına giririk. İşçiləri prosesə cəlb etmək lazım idi ki, onlar öz imzalarını hiss etsinlər dəyişikliklərdə, şirkətin çıxəklənməsində.

Dəyişikliklər o zaman daha uğurlu olur ki, həyəcanı təkcə rəhbərlik deyil, bütün komanda hiss etsin. Bütün komanda əllərinə daşın altına qoymalıdır.

İşçilərlə səhbət zamanı həm də onlara mesaj verilirdi ki, heç kimi işdən çıxarmaq deyil məqsəd. Həminin iştirakı ilə daha yaxşı şirkət yaratmaqdır məqsədimiz.

Qayıdışından sonra şirkətdə yaratdığımız dönüş bu fəslin mövzusudur.

## İlk vəziyyət

Qayıdış vaxtı şirkətdə vəziyyət necə idi? Həmin vəziyyəti təsvir etmək çox vacibdir ki, dönüşün miqyasını, görüləcək işlərin miqyasını təsəvvür edə bilək.

- Şirkətdə dərin ruh düşkünlüyü müşahidə olunurdu;
- İşçilərdə gələcək haqqda aydın vizyon yox idi. Qeyri-müəyyənlik hakim idi;
- Maddi mənimsəmə, "yeyinti" halları adı normaya çevrilmişdi.
- Motivasiya, iş mühiti çox aşağı səviyyədə olduğu üçün işçilər potensiallarının çox altında performans göstərildilər.
- Vahid yol xəritəsi olmadığı üçün prioritetlər düzgün seçilməmişdi, nəticədə şirkət yetərinə məhsuldar ola bilmirdi. Bazardakı potensialdan kifayət qədər yararlana bilmirdi.
- İşçilərdə əmək haqqı sistemindən total narazılıq var idir. İşçilər düşünürdülər ki, "çox sat, çox qazan" prinsipi gözənlənilər.
- Satış sistemində ciddi boşluqlar var idı.
- Planlamadakı boşluqdan qaynaqlanan malsızlıq şirkəti həm satışlardan məhrum edir, həm də müştəri məmənuniyyətinə mənfi təsir edirdi.
- Komanda ruhu aşağı olduğu üçün mərkəzdənqəçmə meylləri güclü idı. Hətta rəqib şirkətlərin mallarını satan satış təmsilçiləri var idı.
- Marketinq fəaliyyəti sistemsiz, dağınıq idı.
- Menecment qərarları daha çox maliyyə yönümlü idı. Müştəri-yönümlülük, satış-yönümlülük çox aşağı səviyyədə idi.

- Müştərilərə tətbiq olunan ticari şərtlər rəqabətli deyildi və s.

Bütün bunların mövcud olduğu şəraidiə şirkətdə ciddi döñüş etmək lazımdı. Çox böyük məsuliyyət və "yük"ün altına girmişdik.

## Hardan başladığ?

Məlumdur ki, köklü dəyişikliklər etmək lazım idı. Dəyişikliyi, xüsusilə köklü dəyişikliyi idarə etmək hər zaman çətin olur. Doğru liderlik və prioritetləşdirmə olmasa, vəziyyət daha da korlana bilər.

Hardan başladığ?

### 1. Komanda ilə səhbət

İlk işim o oldu ki, komanda ilə səhbət edim, bütün qeyri-müəyyənlikləri aradan qaldıraq, işçilərlə bir-birimizi yaxşı anlayaqq. Bu proses aprelin sonuna kimi davam etdi.

İşçilərlə görüşmək 2 əsas məqsədə xidmət edirdi: 1) Vəziyyəti daha aydın anlamağa ehtiyacım var idı, 2) Komandaya gözənlənilən müsbət, köklü dəyişikliklər haqqda təmumi məlumat vermək, onları dəyişikliyə kökləmək lazım idı.

Açıq danışındıq ki, görəcəyimiz işlər bizdən böyük fədakarlıq tələb edir, amma mahiyyətcə çox böyük bir işin altına giririk. İşçiləri prosesə cəlb etmək lazım idı ki, onlar öz imzalarını hiss etsinlər dəyişikliklərdə, şirkətin çıxəklənməsində.

Dəyişikliklər o zaman daha uğurlu olur ki, həyəcanı təkcə rəhbərlik deyil, bütün komanda hiss etsin. Bütün komanda əllərini daşın altına qoymalıdır.

İşçilərlə səhbət zamanı həm də onlara mesaj verildi ki, heç kimi işdən çıxarmaq deyil məqsəd. Hamının iştirakı ilə daha yaxşı şirkət yaratmaqdır məqsədimiz.

## **2. Dəyişiklik koalisiyasının yaradılması**

İşçilərlə söhbətlərin yekunu olaraq 20 nəfərdən (əsasən mənecərlər) ibarət geniş bir dəyişiklik koalisiyası yaratdıq. Dəyişiklik koalisiyası konkret iş bögüsü əsasında araştırma və təhlillər aparmalı, onun əsasında şirkətin yeni strategiyasını, strategiyadan irəli gələn taktiki planlar hazırlanmalıdır idi. Koalisiya həm iş planı ilə üzərinə düşən işləri görməli, həm də tabeliyində olan işçiləri motivasiya etməli, yeni döñəmə həzırlımlı idi.

Dəyişiklik koalisiyası may ayının 20-ə kimi həm təhlillər və araşdırmlar aparmalı, həm də diaqnostikanın nticəsi olaraq şirkətin yeni strategiyası ortaya çıxarılmalı, konkret taktiki planlar (ilin sonuna kimi), bündə müəyyənləşdirilməli idi. Vaxt çox az idi, amma başqa yolumuz yox idi. Mayın 20-ə kimi yol xəritəmizi dəqiq bilməliydik ki, həm təsisçilərlə razılışdırıq, həm də işçilərə kommunikasiyasını həyata keçirməyə vaxtimız olsun. Çünkü 1 iyundan yeni Yol Xəritəsinin icrasına başlamalıyıq.

## **3. İşçilərin motivasiyası**

İlk gündən işçilərin motivasiyası istiqamətində ciddi iş apardıq. İşçilərə işığı göstərmək lazımdır. Hər şeyin qat-qat yaxşı olacağını bildirmək, izah etmək lazımdır. Bütün bunlar yalnız deməklə olmur amma. Reallıqda hiss etməlidirlər, yaşamalıdırular bunu. Əks halda deyilənləri çox da ciddi qəbul etməzlər. Məsələn, gələr-gəlməz işçilərin ən müxtəlif səbəblərdən cərimələnməsini (işə gecikmə və başqa hallarda) ləğv etdim. Bütün narazılıqlarını dinləyib onlara qaneedici cavablar verdik, izahlar verdik. Şirkətin işqli sabahını göstərdik və bunun işçilər üçün faydasını izah etdik.

Qeyd etdiyim kimi, yeni Yol Xəritəsinin icrası iyunun 1-dən başlayacaqdı. O vaxta kimi əsas gördüyüümüz real iş

işçilərin həvəsləndirilməsi, dəyişikliklərə hazırlanması, hərtərəflə motivasiyası idi. Təkcə motivasiya sayəsində may ayında şirkətin satışı gözlənilməz dərəcədə artdı. Hələ ciddi sistemli işlər görməmişdiq. Gördüyüümüz iş işçiləri dinləmək, onları razı salmaq, həvəsləndirmək idi. Bu fakt motivasiyanın şirkətin həyatında nə boyda önəmli amil, drayver olduğunu sübut edir. Motivasiyanın müsbət təsirini, rolunu görməzdən gəlmək olmaz. İşçilər yalnız həvəslə işlədikləri halda maksimum potensiallarını ortaya qoyarlar, “özlərini öldürərlər” şirkət üçün.

İşçiləri motivasiya etməklər həm də onları aktiv şəkildə dəyişiklik prosesinə cəlb edirdik. Hər şeyin yaxşıya doğru getməsi onları həvəsləndirirdi. Dəyişikliklərə müqavimət göstərmək haqqda düşünmürdülər.

## **4. Qısamüddətli qələbələr (quick wins)**

Qeyd olunduğu kimi, işçilərə təkcə vəd vermək, nə vaxtsa işlərin yaxşı olacağını deməklə iş bitməməlidir. Həm də nələrisə qısa müddətə dəyişmək lazımdır idı ki, görsünlər ki, boş-boş danışmırıq, həqiqətən hər şey yaxşıya doğru olacaq. Buna “qısamüddətli qələbələr” deyilir. Qısamüddətli qələbələr dəyişiklik etmək istəyən rəhbərliyin, dəyişiklik komandasının sözünün çəkisini artırır. İşçiləri belə olanda daha asanlıqla dəyişiklik prosesinə cəlb etmək olur. İşçilər deyinmirlər ki, “gül kimi işləyirdik də...”. Qısamüddətli qələbələr işçinin potensial müqavimətini dəf etməyin ən yaxşı yollarından biridir.

Qısamüddətli qələbələr nələrdən ibarət idi? Misal olaraq bir neçəsini bildirmək istəyirəm.

- Hər növ cərimələri ləğv etdik. İşçilərə izah etdik ki, biz səngər yoldaşlarımızı, ailə üzvlərimizi cərimə etməyi doğru bir “tərbiyələndirmə” üsulu hesab etmirik.

- İşçilərin əmək haqqı sistemindən narazılığını dinləyərək müvafiq dəyişikliklər etdik. Söhbət ondan gedir ki, həmin vaxt mövcud olan əmək haqqı sistemi işçiləri çox satib çox qazanmağa stimullaşdırıldı.

- Sahə işçilərinin gün ərzində vaxtını alan “gündək rəportlama” sistemini ləğv edərək işçilərin prosesə deyil, nəticəyə köklənməsini təmin etdik. Həm də gün ərzində dəyər yaratmayan işlərdən xılas olmaq vacib idi.

- Yararsız hala düşmüs malların geri qaytarılmasından yaranan itkini bütünlükdə işçi (satış tömsilçisi) qarşılıyırı. Malların korlanmasının ən yaxşı nəzarət halında belə sıfır endirilməsinin mümkünüzlüyünü qəbul edərək korlanma məbləğinin müəyyən faizinin şirkət tərəfindən qarşılanmasına qərar verdik. İşçilərə mesaj verdik ki, şirkət heç bir haldə sizin “cibinizi girmək” istəmir və işçilərə münasibətdə ədalətlə yanaşma vacibdir.

- Və s.

Bunlar qısamüddətli qələbələrin yalnız bir hissəsidir. Əsas dəyişikliklər isə Yol Xəritəsinin icrası çərçivəsində reallaşcaqdı.

Qısamüddətli qələbələr dəyişiklik prosesində o qədər vacibdir ki, hətta sərf “qısamüddətli qələbə” yaratmaq xətrinə müəyyən dəyişikliklər etmək lazımdır.

## 5. Diaqnostika

Düzgün “müalicə” üçün düzgün “diaqnostika” lazımdır. Bunu anlayaraq keyfiyyətli Yol Xəritəsinin ortaya çıxarılması üçün planlı şəkildə aşağıdakı təhlil və araşdırmları həyata keçirdik.

- **Satış nəticələrinin ətraflı təhlili** (müxtəlif göstəricilər üzrə). Satışın müxtəlif dinamikalar üzrə təhlili bizə imkan ve-

rir ki, boşluqları görək, hansı sahədə axsamaların olduğunu anlayaqla.

- **Xərclərin detallı təhlili.** Şirkətin xərcləri optimal həddə olmasa, nə qədər çox satış etməyin çox mənasi olmayacağı. Razıyam ki, inkişafın yolu davamlı olaraq xərcləri “gedməkdən” keçmir, dövriyyəni artırmaqdan keçir. Amma xərclər də nəzarətdə olmalıdır. Bu mənada xərclərin təhlili çox vacibdir.

- **Məhsul portfelinin ətraflı təhlili.** Məhsul portfelində olan hər bir məhsulun portfəldə olma səbəbi əsaslıdır. Əks halda israf yaranmış olur. Vaxtimızı alır, resurslarımızı israf etmiş olur. Bunun üçün ABC, XYZ, BCG və s. təhlillərdən istifadə edilmişdir.

- **Ümumi biznes modelin**, biznes proseslərin, prosedurların təhlili. Şirkətin biznes modeli effektivlik və səmərəlilik baxımından qiymətləndirildi. Məsələn, mövcud regional distribütörlerin effektivliyi qiymətləndirildi, qərara alındı ki, regional distribütörler ləğv edilməli, həmin ərazilərdə şirkətin öz əməkdaşları tərəfindən satış həyata keçirilməlidir.

- **İşçilərin bilik səviyyəsinin təhlili.** Şirkətin inkişaf etmək istəyi varsa, ambisiyası varsa, işçiləri bu ambisiyaya uyğun olmalıdır. İşçilərin bilik və bacarıq səviyyəsi rəqabətlə olmalıdır. Əks halda əhəmiyyətli dönüş yaratmaq mümkün deyildir.

- **İşçilərin performansının təhlili.** İşçinin bilikli və bacarıqlı olması çox vacibdir, amma həllədici deyil. Onun biliyi, təcrübəsi işçinin performans nəticələrində nə dərəcədə özünü göstərir? Bu, olduqca vacib məsələdir. Bu mənada işçilərin performansının davamlı olaraq ölçülməsi, nəzarətdə saxlanılması vacibdir.

- **İşçilərin məmənunluq, motivasiya səviyyəsinin araşdırılması.** Motivasiya bizim üçün vacibdir, onu mütləq ölçməliyik ki, görək hansı səviyyədədir. Bu məqsədə dünya-

da en məşhur İşçi Bağlılığı Sorğusu (Employee engagement survey) metodologiyalarından olan Gallup12 metodologiyasından istifadə etməklə bütün işçilər arasında sorğu keçirildi. Ümumiyyətlə, hər bir şirkət çalışmalıdır ki, yaxşı "iş yeri" olsun. Bu mənada necə iş yeri olmağımızı öldük, nəticələrin əsasında xüsusi fəaliyyət planı hazırlanı.

- **Bazardakı əmək haqqı səviyyəsinin araşdırılması.** Hər bir şirkət rəqabətli olmaq istəyirsa, bazara uyğun, rəqabətli əmək haqqı təklif etmək məcburiyyətindədir. Digər tərəfdən, işçilər də əmin olmaq istəyirlər ki, onlara ödənilən əmək haqqı ədalətlidir, bazara uyğundur. Bu məqsədə bazardakı əmək haqqı səviyyəsini davamlı olaraq araşdırmaq ənəmlidir.

- **Məhsulların keyfiyyətinin araşdırılması** – Bu məqsədə həm müştərilər arasında sorğu keçirdik, həm də seçilmiş fokus qrup arasında "kor test" həyata keçirildi.

- **Bazar payının müəyyən edilməsi** – Bazar payını ümmümi olaraq müəyyən etmək olduqca çətindir. Amma əsas satış kanalı olan supermarketlərdən alınan data əsasında şirkətin bazardakı mövqeyi haqda müəyyən nəticə çıxarmaq olur. Bunu nəzərə alaraq bir neçə marketdən data alındı və təhlil olundu.

- **İçki bazarının bölgüsünün təhlili** – Azgrana əsasən içki (şirə, kompot, su, vodka, şərab və s.) şirkətidir. Buna görə də ümumi içki bazarının bölgüsünü bilmək çox vacibdir. Çünkü təməl ehtiyac – "maye qəbulu" – aşağı-yuxarı eyni olduğu üçün müxtəlif içki növləri arasında dəyişmələr olur. Məsələn, kompot bazarı şirə bazarından pay alır. Su bazarı digərlərindən pay alır və s. Digər tərəfdən, Strategiya hazırlananda mütləq bazarın dinamikasını anlamama lazımdır. Məsələn, şirə bazarı artır, yoxsa azalır? Yerli spirli içki bazarı necə dəyişir? Bu kimi dinamikalar təhlil olundu, gəlinən nəticələr Strategiya-da nəzərə alındı. İçki bazarının bölgüsü təkçə böyük kareqo-riyalarla (su, enerji içkisi, pivə, csd və s.) deyil, qablaşma

növlərinə (şüşə, plastik, karton qablaşma və s.), ölçülərə görə (1 litr, 0,75 litr, 200 ml və s.) də həyata keçirildi.

- **Marja və qiymət siyasətinin təhlili** – Müxtəlif məhsullar üzrə qiymət siyasətinin və məhsulların rentabelliyyətinin (marjanın) təhlili olmadan doğru biznes diaqnostikasından səhbət edə bilmərik.

- **Rəqib məhsulların qiymətlərinin təhlili** – Fəaliyyət göstərdiyimiz bazaarda atacağımız addımlar birmənalı şəkildə rəqibin addımlarından, strategiyasından aslidir. Bunu nəzərə alaraq rəqib şirkətlərin qiymət səviyyəsi, qiymət siyasəti araşdırılmalıdır.

- **Rəqib məhsulların ticari şərtlərinin təhlili** – Bazarda rəqabətli olmaq üçün mütləq müştərilərə rəqabətli ticari şərtlər təqdim etməliyik. Bunun üçün müxtəlif satış kanalları üzrə rəqiblərin təklif etdiyi şərtləri bilmək vacibdir.

- **Rəqiblərin marketing aktivliklərinin araşdırılması** – Rəqiblərin həm ticari marketing aktivliklərini, həm də brendlərin inkişafına yönəlik aktivliklərini araşdırıldı. Bu araştırma möhkəm marketing strategiyasının ortaya çıxması üçün çox vacibdir.

- **Distribusiya vəziyyətinin yoxlanılması** – Satış nöqtələrində mövcudiyət FMCG-də (gündəlik istehlak malları bazarında) ən vacib şərtlərdən biridir. Bunu nəzərə alaraq müxtəlif regionlarda seçmə üsulla satış nöqtələrinin monitorinqi keçirilmişdir.

- **Satış nöqtələrindəki vəziyyətin araşdırılması** – Rəf vəziyyətinin, rəf payının, merçendayzinq vəziyyətinin yaxşı olmasına FMCG-də rəqabətliliyin əsas göstəricilərindən hesab olunur. Bunu nəzərə alaraq seçmə marketlərdə rəf və merçendayzinq vəziyyəti təhlil edilmişdir. Belə ki, 100-dən çox marketdə kateqoriyanın ümumi şəkli çəkilərək rəqiblərlə müqayisədə şirkətin vəziyyəti təhlil edilmişdir.

**- Firma mağazaları biznes modelinin təhlili** – 2015-ci ildən başlayaraq Azgranata firma mağazaları açılmağa başlanmıştır. Hazırda sayı 100-ə yaxındır. Firma mağazaları həm şirkətin satışının, həm də marka dəyərinin artırılması baxımından çox uğurlu layihədir. Diaqnostika mərhələsində firma mağazalarının mövcud işləmə şərtləri, yerləşmə siyasəti, mağaza standartları və s. ətraflı təhlil edilmişdir.

**- Məhsulların rəfdən hərəkətinin təhlili** – Bəzi məhsullar var ki (xüsusilə yeni məhsullar), onların rəfdən hərəkət etməsini yoxlamaq zərurəti yaranmışdır. Çünkü şirkətdən marketə satış edilməsi hələ həmin məhsulun son istehlakçıya çatması demək deyil. Bu amil nəzərə alınmadıqda bəzən yanlış nəticələr çıxarılır. Bu məqsədlə həmin məhsulların satıldığı marketlərin arasından seçmə üsulla yoxlanılması həyata keçirilmişdir.

**- Müştəri məmənuniyyətinin təhlili** – Yeni müştəri məmənuniyyəti araşdırması keçirmək üçün kifayət qədər vaxt olmadığı üçün 1) Müştərilərin sosial şəbəkələrdəki fikirləri, 2) Keçmiş araştırma nəticələri, 3) Müştəri ilə işləyən işçilərin gəldiyi nəticələri (“insight”lar) əsas götürüldü.

**- SWOT təhlili** – bütün təhlil və araşdırmların yekunu olaraq şirkətin SWOT (üstünlükler, əsikliklər, imkanlar və təhlükələr) təhlili hazırlanmışdır. SWOT təhlili şirkətin ümumi vəziyyətini başa düşmək üçün vazkeçilməz təhlil metodudur.

Təsəvvür edin, bütün bu araştırma və təhlilləri təxminən 2 həftə ərzində həyata keçirdik. Necə mümkün oldu? Ona görə mümkün oldu ki, komandanı nəticəyə kökləyə bilməşdi. Gördüklori işin əhəmiyyətini anlamışdılar. Çox önəmli bir işə imza atdıqlarının fərqində idilər. “İş vaxtı” anlayışını qıraqa qoyub gecə-gündüz məqsədin daliyə qaçırdı hamı. Düzgün iş bölgüsü, komanda işi, iş mühiti, motivasiya, işin nəticəsinə

inanmaq kimi amillər də yerində olandan sonra bu işləri çatdırmaq mümkün olur.

## 6. Diaqnostikadan sonra Strategiya hazırlandı

Ətraflı diaqnostikadan sonra şirkətin **Ana Strategiyası – Yol Xəritəsi** hazırlandı. Ana Strategiyada şirkətin ümumi inkişaf istiqamətləri müəyyən edildi, yeni təkmilləşmiş biznes modeli ortaya çıxarıldı, marketing strategiyası, işçilərin kvalifikasiyası, motivasiyası, təlimi istiqamətində atılmalıdır olan addımlar, satış sisteminin təkmilləşdirilməsi üzrə planlar, biznes proseslərin təkmilləşdirilməsi üzrə planlar və s. təsbit olundu.

Şirkətin Ana Strategiyasından irəli gələrək illik konkret taktiki planlar (fəaliyyət planı), Satış proqnozu və tələb olunan büdcə müəyyən edildi.

Şirkətin strategiyası çərçivəsində Vizyon, Missiya, şirkət Dəyərləri müəyyən edildi. Dəyərlər, onların kommunikasiyası və mühafizəsi haqda ayrıca yazacam.

Bütün bunlar 20 maya kimi hazırlandı, növbəti 3-4 gündə təsisçilərlə razılışdırıldı, mayın sonuna kimi isə işçilərə kommunikasiya edildi. İşçilərin əksəriyyəti birbaşa və ya dolayı şəkildə Strategiyanın Hazırlanması prosesinə cəlb olunduqları üçün onlara çox doğma idi Strategiya.

Hazırladığımız Strategiyanın təsisçilər tərəfindən bəynilməsi, təsdiq olunması şirkətdə əsl bayram kimi qarşılındı. Yuxusuz gecələrin sonunda ortaya çıxmış Strategiyanın icrasına “xeyir-dua” verilmişdi. Hami artıq bir-birini təbrik edir, böyük entuziazm ilə icraya tələsirdi. Strategiyanın hazırlanma mərhələsində də xeyli təbliğat aparılmışdı ki, böyük dəyişikliklər edəcəyik, böyük gün gəlir, qeyd edəcəyik və s.

## **7. Strategiyanın işçilərə kommunikasiyası**

Strategiya o vaxt strategiyadır ki, o vaxt işlək hala gəlir ki, bütün işçilər tərəfindən qarvanılsın, qəbul edilsin, dəstəklənsin. Əks halda strategiya olmur o, kağız parçası olur.

Şirkətin Yol Xəritəsini anlamayan işçi necə o yolla gedə bilər? Buna görə də Strategiyanın bütün işçilər tərəfindən qarvanılması üçün hər şeyi etmək lazımdır.

Şirkətin rəhbərliyi olaraq bütün işçilərə strategiyanı çatdırmaq, edəcəyimiz dəyişikliklərin önemini vurgulamaq üçün işçilərlə xüsusi toplantılar keçirildi. Bütün menecerlərə strategiyanın işçilərinə davamlı olaraq kommunikasiyası tapşırıldı və nəzarət edildi. Bununla kifayətlənməyərək Strategiyanın kommunikasiyası üçün Hyatt Regency otelində böyük korporativ tədbir keçirildi, şirkətin yeni strategiyası asan dillə – həm çıxışlarla, həm də müxtəlif oyunlar vasitəsilə izah olundu.

Strategiyanın Kommunikasiyası ilə bərabər strategiya-nın ayrılmaz hissəsi olan şirkət dəyərləri də işçilərə aşılndı. Şirkətin dəyərləri şirkətin korporativ mədəniyyətini formallaşdırmaqla bərabər, işçilərdən gözlənilən davranışları, ya-naşmaları müəyyən edir. Şirkət dəyərləri vazkeçilməz olmalıdır. Şirkətin rəhbərliyi dəyərlərin təminatçısı olmalıdır. İşçi o dəyərlərin hakim olmadığını görə, həmin dəyərlər işçilərin gözündə hörmətsiz olar, dəyərini itirir. Bunu nəzərə alaraq nə olursa olsun şirkətin dəyərləri vazkeçilməz olmalıdır.

## **Şirkət dəyərlərinin mühafizəsi**

Şirkətin dəyərləri davamlı olaraq işçilərə çatdırılır, məhiyyəti izah edilir. Dəyərlər həm də çap olunaraq bütün işçilərə verilmişdir. İşçilərlə ünsiyyət zamanı tez-tez şirkət dəyərləri

gündəmə gətirilir, dəyərlərin müqəddəsliyi və vazkeçilməzliyi vurgulanır.

Bizim şirkətdə də bir çox başqa şirkətlərdə olduğu kimi şirkət dəyərlərinin mühafizəsi bəzən qurbanlar tələb edir. Yəni çox yaxşı iş nəticələri olan işçiləri işdən çıxarmaq möcburiyyətində qalırıq. Başqa cüd olmur. Dəyərlərin müqəddəsliyi, vazkeçilməzliyi əməldə də sübut olunmalıdır, təkcə sözdə yox.

Adətən keçid dövründə – dəyərlərin yeni bərqrər olunduğu ərzədə qurbanlar daha çox olur. Çünkü işçilər dəyərlərin ciddiyətini tam anlamaya bilirlər. Ortaya nümunələr qoyulduqca, dəyərlərin mühafizəsi üçün rəhbərliyin iradəsi qoyulduqca şirkət dəyərləri daha da hörmətli olur, hökmran olur.

Bəzən mənə deyirlər ki, sən işçiləri qorxutmadan, sərbəstlik verməklə necə idarə edə bilirsən. Necə mümkün olur ki, işçilər sui-istifadə etmirlər. Cavab çox sadədir. Şirkətin dəyərləri hökmran olsa, heç bir problem olmaz. Bu halda sui-istifadəyə də yer qalmaz. İşçilər görərlər ki, sui-istifadə etmək sərf eləmir.

İş nəticəsi yaxşı olan işçilər də sui-istifadə etmirlər bu halda. Çünkü görülür ki, onların performans hədəflərinin (KPI) yüksək olması şirkət dəyərlərinə tərs davranış etmələrinə “icazə vermir”. Yaxşı işçi o işcidir ki, həm şirkətin hədəflərinə uyğun nəticə göstərir, həm də şirkətin dəyərlərinə uyğun davranış sərgiləyir.

Konkret Azgranata halında dəyərlərlə bağlı bəzi nümunələr vermək istəyirəm.

1. Dəyərlərimizə əsasən, işə gecikənlər cərimələnmir. Ümumiyyətlə, işçilərin cərimələnməsi söhbət mövzusu deyil şirkətdə. Qeyd edim ki, işə gecikənləri cərimələmək ləğv olunduqdan sonra işə gecikmə halları azalmışdır. İşçini cərimələyəndə işçi iş vaxtına alver predmeti kimi baxır. Düşünür

ki, pulu ilə deyil, qoy bir saat da yatım, sonra gedərəm. Bizim halımızda isə elə deyil. Biz inanırıq ki, heç kim əsəssiz yərə işə gec gəlmir və bu halda birbaşa rəhbərinə məlumat verir. Hesab etsək ki, hansısa işçi məsuliyyətsizdir, o işçi qalmır komandada. Məsuliyyətsizlik, şirkətin qaydalarına hörmətsizlik də dəyərlərimizə tərsdir çünki. Digər tərəfdən, işçinin şirkətə səmimi bağlılığı təmin olunur. İşçi görür ki, onunla qanun dili ilə danışılır, işçi eşidilir, başa düşürlür. Bu halda işçi də çalışır ki, maksimum can yandırsın, məsuliyyətsizlik etməsin.

2. Dəyərlərimizə əsasən, 1 qəpiklə 1 milyon oğurluğu eynidir. Buna görə də işçilər hər qəpiyə münasibətdə məsuliyyətli olmağa çalışırlar.

3. Dəyərlərimizə əsasən inanırıq ki, öz üzərində işləməyən işçi, özünü inkişaf etdirməyən işçi şirkəti geri salır. Bu inancdan irəli gələrək bütün işçilərdən inkişaf etmələri gözlənilir, yeni işçi götürəndə də bunlar nəzərə alınır.

4. Dəyərlərimizə əsasən, iş vaxtının 09:00 – 18:00 olmasına tamamilə şərtidir. İşçi 24 saat, həftənin 7 günü şirkətin mənafeyini müdafiə etməlidir bacardığı qədər. Lazım gələrsə (çalışırıq ki, ehtiyac olmasın), gecə saatlarına qədər ofisdə qalıb işləmək lazımlıq gələ bilir. İşçi bunu çox normal qəbul edir. Çünkü o, 09:00-18:00 arası da təzyiq altında olmur, istədiyi vaxt şəxsi problemini həll edə bilir, işə gecikən kimi cərimələnmir və s. İşə gecikən işçini cərimələsək, saat 18:00-dan sonra 1 dəqiqə dayanarmı işdə? Əlbəttə ki qalmaz, qalmamalıdır. Məsələnin digər tərəfi də odur ki, mənim də “füzüm var” deməyə ki, “bu gün çox işləməliyik”, “bazar günü işə çıxaq” və s.

5. Dəyərlərimizə əsasən, bütün menecerlər işçiləri ilə xoş rəftar edir, daim həvəsləndirir, işçiləri eşidir, onlara hörmət edir. Demokratik mühit hakimdir. Bunun əksi heç bir menecərə bağışlanılmır. Onun performansı nə dərəcədə yüksək olur olsun..

6. Dəyərlərimizə əsasən, işin görülməsi üçün müəyyən olunmuş son müddətlər (deadline) “müqəddəs”dir. İşçilər başa düşürlər ki, gecə yatmamaq tələb olunursa da, işi vətnda bitirmək lazımdır. Əgər gedıştda işin qeyd olunan vaxtda çatmayacağı bilinsə, həmin vaxt ləngimədən rəhbərliyə məlumat verilməlidir ki, ya vaxt dəyişilsin, ya da başqa tədbir görülsün (kömək üçün işçilər verilə bilər məsələn).

## 7. Və s.

Bu siyahını çox uzatmaq olar.. Çalışdım real nümunələrlə vurğulayıbm ki, dəyərlərin mühafizəsi şirkət üçün həyatı vacibdir.

## Nələr etdik və nələrə nail olduq?

May ayının sonuna kimi yeni strategiya və müvafiq taktiki planlar bütün işçilərə izah olunmuşdu. Hər kəs işinin adını biliirdi. 1 iyundan hamı “qolunu çırmalayıb” işə çıxdı.

1. **Sistemin inkişafı.** İyun ayında əsas diqqət sistemdəki boşluqların, əskikliklərin aradan qaldırılması oldu. Satış sistemi, idarəcilik sistemi, biznes proseslərin təkmilləşdirilməsinə başlanıldı. İşçilər yeni sistemin üstünlüklerini gördükcə daha həvəsə işləyirdilər, yorulmadan hədəflərin dəliyə yürüyürdülər.

2. **Təlimlər.** İyun-iyul aylarında əksər işçilərin təlimləndirilməsinə nail olduq. İdarəcilik, satış, vaxtin idarə olunması kimi təlimlər keçirildi. Təlimlərin yeganə faydası bilik və bacarıqların artırılması deyildi. İşçilərin motivasiyasının artırılmasına ciddi tökan verirdi. Hamı başa düşürdü ki, şirkətin həyatında yeni era başlayır və əvvəlki kimi işləmək olmaz.

3. **Marketinq strategiyasının icrası.** Yeni marketinq strategiyamız əsasında kompleks tədbirlərin həyata keçiril-

məsinə başlanıldı. Vurğulamaq istədiyim məqam odur ki, Azərbaycan praktikasında nadir hallarda rast gəlinən bir təcrübəni hayata keçirdik və uğurlu olduğunu gördük. Söhbət brendin ıllik marketing bütçəsinin tərəfdəş marketinq agentliyinə bildirilməsi və birlikdə ən optimal şəkildə işlərin planlaşdırılması və icrasından gedir. Bir çox şirkətlərimiz "ürük eləmirlər" bütçələrinin agentliyə bildirilməsinə. Düşünürəm ki, ən yaxşısı nəzərdə tutulan bütçənin agentliyə bildirilməsi ilə keyfiyyətə fokuslanmaq, agentlikdən keyfiyyət tələb etməkdir. Burada səlahiyyət də vacibdir. Rəhbərlik kifayət qədər səlahiyyətli olmalıdır ki, bu cür rahat yanaşa bilsin proseslərə. Bizim halımızda xoşbəxtlikdən yetərinə səlahiyyət verilmişdi bizi.

Vita1000 brendi üçün hazırlanmış reklam çarxı bir çox izlayıcılar tərəfindən bu vaxta qədər Azərbaycanda hazırlanmış ən yaxşı reklamlardan biri kimi qəbul edilmişdir.

4. **Komandanın "təmizlənməsi".** Əvvəlcə deyim ki, qətiyyən kimisə işdən çıxarmaq kimi bir məqsədimiz yox idi. Amma bəyan etdiyimiz hədəflərə və dəyərlərə sadiq qalmaq üçün sərt addimlar atmaq məcburiyyətində qalırdıq bəzən. Nəticədə komandada ciddi dəyişiklik baş verdi və eyni zamanda müsbət nümunələr ortaya qoyuldu ki, şirkətin dəyərləri vazkeçilməzdirdi. Əməlimizlə, qərarlarımıza sübut edik ki, bizim üçün yaxşı işçi təkcə performans hədəflərinə çatan işçilər yox, eyni zamanda şirkətin dəyərlərinə sadiq işçilərdir. Hər ikisi olmazsa olmazdır.

5. **Şirkəti yaxşı İş Yerinə çevirmək.** Əgər istəyiriksə ki, Strategiyamız uğurla icra olunsun, mütləq şəkildə bunun üçün yaxşı iş mühiti yaratmalıdır. Hər şey etməliyidik ki, işçilər özlərini xoşbəxt hiss etsinlər şirkətdə. Bunun üçün sistemli iş apardıq və aparırıq. Hələ Diaqnostika mərhələsində şirkəti iş yeri kimi qiymətləndirmişdik, ümumi vəziyyəti və

problemləri öyrənmişdik. Belə ki, işçilərlə Gallup12 metodologiyası əsasında sorğu keçirmişdik. Sorğudan və işçilərlə səhbətlərdən, müşahidələrdən çıxan nəticələr əsasında şirkəti daha yaxşı iş yerinə çevirmək üçün sistemli addimlar atılmışdır. Ən yaxşı İşsəgötürən olmaq üçün hər şey edirik. Tam məsuliyyətə demək istəyirəm ki, bizdə olan səmimi iş mühiti rəqib FMCG şirkətlərinin heç birində yoxdur. Bunu başqa şirkətlərdən bizə gələn bütün işçilər vurgulayırlar. Qeyd edim ki, ilin sonunda şirkətdə motivasiya səviyyəsi yenidən qiymətləndirilmiş, rəqəmlər də əsasən müsbət dəyişikliyi təsdiqləmişdir. Qeyd olunan müsbət nəticələrin əldə olunmasında iş mühitinin, işçilərin motivasiyasının çox böyük qatqısı var:

- İşçilər mənəsiz yera təzyiq altında saxlanılmışdır
- İşçilərin fikri eşidilir, nəzərə alınır
- İşçilər qarşı ədalətli münasibət var
- İşçilərin şirkətə sevgisi, bağlılığı yüksəkdir
- İşçilər önlərini görə bilirlər. Şirkətin vizyonu, strategiyası ilə tanışdırırlar. Özlərinin şirkətin ana hədəflərindəki rolunu bilirlər.
- İşçilər şirkətin dəyərləri ilə tanışdır və o dəyərlərin vazkeçilməz olduğunu şahididirlər.
- İşçilərin vəzifə və öhdəlikləri xeyli dərəcədə ayındır. Bu istiqamətdə işlər davam edir
- Ofis şəraiti pis olsa da, işçilər yeni ofisə köçəcəyimiz bildirilib, bu barədə təqdimat edilib ki, qeyri-müəyyənlik qalmasın.
- Yersiz bürokratik prosedurların çoxu ləğv edilib.
- Qərarvermədə işçilərin iştirak dərəcəsi xeyli artırılıb.
- Komanda ruhunu yüksəldən tədbirləri keçirmək üçün ayrıca planımız var, ona əsasən işlər görülür.

- İşçiler özlərinin və şirkətin ümumi nəticələrindən faydalıdır.

**6. “Dəli” satış hədəflərinin icrası.** İyul ayından başlayaraq satış hədəfləri o qədər kəskin qalxmışdı ki, bəziləri bizə “dəli kimi” baxırdılar. Biz inanırdıq amma. Hər günün nəticəsini bayram edirdik az qala. İyul ayının satış hədəfinin yerinə yetirilməsi həm də ona görə özəl idi ki, komanda tam olaraq gücünə inanacaqdı. Sonrakı ayların daha ağır hədəflərinin yerinə yetirilməsi üçün çox vacib idi bu. Və nəticə: “dəli” satış hədəfi artıqlaması ilə yerinə yetirilir. Avqust ayında daha böyük satış hədəfi var idi, onu da yerinə yetirdik və sübut etdik ki, iyul ayının nəticəsi təsadüf deyil. Bununla sonrakı 4 ayın (ilin sonuna kimi) hədəflərinin yerinə yetirilməsinə komanda 100% inanmış oldu və nəticə gözləniləndən də yaxşı oldu.

## Həyəcanı qorumaq vacibdir!

Fikir verirsinizsə, Qayıdış keysində komandanın həyəcanının qorunması bütün proses boyu qorunur. Bu, çox vacibdir. Heç vaxt imkan verməyin ki, işçilərin həyəcanı yoxa çıxın. Həyəcanı, entuziazmı hər zaman qorumaq lazımdır. İşçilər “gedək işə, gələk evə” məntiqi ilə yaşasalar, böyük nəticələr səhbət mövzusu olmaz. Elə etmək lazımdır ki, işçilər şirkətin missiyası ilə, hədəfləri ilə yatırıb-dursunlar.

Bunun üçün yüksək səviyyəli performans mədəniyyəti olmalıdır. Hər kəs işinin adını, hədəflərini bilməlidir. Hər kəs ondan nə gözlənildiyini aydın bilməlidir. Hər kəs şirkətin ümumi hədəflərinə çatması üçün dəridən-qabıqdan çıxmalıdır.

Bizim şirkətdə performans mədəniyyəti arzuolunan səviyyədə idi. Uğurumuzun əsas amillərindən biri bu idi. Hamida

həyəcan var idi ki, şirkət hədəflərinə çatınsın. Hamida həyəcan var idi ki, söz verdiyimiz çətin hədəflərə, “dəli” hədəflərə çataq və bunu bayram edək. İşçiler təkcə öz performans nəticələri üçün çalışır, şirkətin ümumi top hədəfləri üçün çalışır, şirkətin ana hədəflərinin təəssübünü çəkir. İşçilerin aylıq mükafatlandırma sistemi də bunu təşviq edir – şirkətin ümumi hədəflərinə çatması bütün işçilərin rifahına müsbət təsir gösərir.

## Yekun nəticələr

Şirkətin yeni strategiyasının əsasında hazırlanmış, 1 iyun – 31 dekabr aralığında icra olunması nəzərdə tutulan Fəaliyyət planının, görülan işlərin nəticəsini ümumiləşdirmək istərdim.

- Şirkətin yeni hazırlanmış Strategiyasının –Yol Xəritəsinin uğurlu olması sübut olundu.
- Şirkət ciddi geri dönüş etdi, dövr ərzində şirkətin qarşısına qoyulmuş hədəflərə artıqlaması ilə çatıldı, nə qədər inanılmaz görünəcə də.
- Şirkət idarəcilik sistemini təkmilləşdirdi – bu, gələcəkdə şirkətin dayanıqlı inkişafı üçün önemlidir.
- Şirkət iş mühitinə, yaxşı iş yeri olmasına görə bazarda ən yaxşı şirkətlərdən birinə çevrildi.
- Komandanın keyfiyyəti xeyli dərəcədə yüksəldi. Şirkətin hədəflərinə və dəyərlərinə uyğun işçilərlə yola davam etməyə qərar verildi.
- Qısa müddət ərzində şirkətin Korporativ mədəniyyəti – Dəyərlər sistemi hökmranlıq etdi, öz yerini tamamilə tutmuş oldu. Bu, şirkətin işqli gələcəyi üçün çox vacibdir.

Bu nailiyyətlərimiz komanda işinin nəticəsi olaraq ortaya çıxmışdır. Heç kimi ayırmaq istəmirəm, bütün komanda

üzvlərimizi ayaq üstdə alqışlayıram bu nəticələrə görə. Sözün əsl mənasında möhtəşəmdirler!

### **Çıxardığım bəzi dərslər**

1. Motivasiyanın, yaxşı iş mühitinin alternativinin olma-dığına əmin oldum.
2. Demokratik idarəciliyin ən effektiv idarəcilik üslubu olduğuna bir daha əmin oldum.
3. Şirkətin mənafeyi tələb edirəq, gərəkon ən sort qərar-ları belə vaxtında vermək lazımdır. Əks halda şirkət geri dü-şür, vaxt itirir.
4. Bir daha əmin oldum ki, şirkətdaxili “siyasətçilərə” qarşı açıq oynamaq lazımdır.
5. İnanmaq çox vacibdir. Gütünə inandığın halda əksər maneələri asanlıqla keçmək mümkündür.
6. İşçilərin həyacanını, entuziazmini qorumaq lazımdır şirkəti formada saxlamaq üçün. Əks halda şirkətin performan-sı axşamaga başlayacaq, korporativ depressiyaya səbəb ola bilər hətta.
7. Ciddi uğurlu dəyişiklik yalnız tam səlahiyyətin, geniş “meydanın” verildiyi halda mümkündür.

## **IX fəsil**

### **İdarəcilik alətləri**

#### **Nədən danışırıq?**

- Dünyada qəbul olunmuş əsas idarəcilik alətləri
- İdarəcilik trendləri
- İdarəcilik alətlərinin izahı

## Dünyada qəbul olunmuş əsas idarəcilik alətləri

Hər bir biznes idarəcisinin düşündür ki, dünyada on çok istifadə olunan, effektiv hesab olunan menecment alətləri hansılardır? Təbii ki, biznes praktikası, texnologiya inkişaf etdikcə yeni-yeni menecment alətləri istifadə olunur. Bu mənada rəqabətli olmaq üçün yeni alətləri öyrənmək, onları tətbiq etmək lazımlı gəlir.

Dünyanın on məşhur Menecment Konsalting şirkətlərindən olan BAİN şirkəti bir neçə ildən bir minlərlə qabaqcıl şirkətlərdə araştırma apararaq 25 on populyar menecment alətinin sıralamasını təqdim edir.

2015-ci ildə çap etdiyim “Biznes nə istəyir?” kitabında həmin vaxt üçün BAİN’in son siyahısını və həmin 25 menecment alətinin açıqlamasını qeyd etmişdim. Bu fəsildə isə bu yaxında açıqlanmış 2017-ci ilin araştırma nəticələrini, həmin alətlərin açıqlamasını təqdim edirəm.

Menecment alətlərinin adlarını orijinal olduğu kimi ingiliscə də qeyd edirəm ki, termində yanlış anlaşılmama olmasın. Qısa izahlarını aşağıda göstərirəm. Bu menecment alətləri 70 ölkədə 14,700-dən çox respondent arasında keçirilmiş sorğunun nəticəsində meydana gəlmişdir. Bu menecment alətləri müasir menecment trendlərini öks etdirir.

Bu, o deməkdir ki, bütün şirkətlər, bütün menecerlər bu alətlərin əhəmiyyətini nəzərə almalıdır. Təbii ki, bir şirkətə bunların hər biri lazımlı olmaya bilər. Şirkətin ölçüsü, inkişaf mərhələsi, məqsədləri və problemləri nəzərə alınmalıdır.

- Advanced Analytics (Yüksək Analitika)
- Agile Management (Çevik Menecment)

- Balanced Scorecard (Balanslı Skorkard)
- Benchmarking (Benchmarkinq)
- Business Process Reengineering (Biznes proseslərin reinqinerinqi)
- Change Management Programs (Dəyişikliklərin idarə edilməsi proqramları)
- Complexity Reduction (Mürəkkəbliklərin azaldılması)
- Core Competencies (Əsas rəqabət üstünlükleri)
- Customer Journey Analysis (Müştəri Səyahəti Təhlili)
- Customer Relationship Management (Müştərilərlə Münasibətlərin idarə olunması)
- Customer Satisfaction Systems (Müştəri Məmənuniyyəti Sistemləri)
- Customer Segmentation (Müştəri Seqmentasiyası)
- Digital Transformation (Rəqəmsal Transformasiya)
- Employee Engagement Surveys (İşçilərin şirkətə bağlılığı araşdırmaları)
- Internet of Things (Əşyaların İnterneti)
- Mergers and Acquisitions (Şirkətlərin birləşməsi və başqası tərəfindən alınması)
- Mission and Vision Statements (Missiya və Vizyon Bəyanatları)
- Organizational Time Management (Şirkətin vaxt menecmenti)
- Price Optimization Models (Qiymət optimallaşdırılması modelləri)
- Scenario and Contingency Planning (Ssenario və Alternativ Planlama)
- Strategic Alliances (Strateji Müttəfiqlik)
- Strategic Planning (Strateji Planlama)

- Supply Chain Management (Təchizat Zəncirinin idarə olunması)
- Total Quality Management (Total Keyfiyyət Menecmenti)
- Zero-Based Budgeting (Sıfır-Əsaslı Büdcələmə)

2015-ci ilin siyahısı ilə müqayisə etsək, ciddi bir dəyişiklik görmürük. Adlara baxanda cəmi 5-ində dəyişiklik var. Amma mahiyyətinə baxsaq, 5 dəyişiklikdən 3-ü aşağı-yuxarı eyni qalıb, sadəcə başqa cür ifadə olunub və ya genişləndirilib. “Big Data Analitikası” əvəzində “Yüksək Analitika” qeyd olunub – sadəcə ad dəyişimi kimi baxmaq olar buna. Və ya “Decision Rights Tools (Qərarvermə səlahiyyəti)” aləti daha da genişləndirilmiş formada təqdim olunub – “Agile Management (Çevik Menecment)”, “Satisfaction and Loyalty Management (Müştəri Məmənuniyyəti və Loyallığının Menecmenti)” aləti isə “Customer Satisfaction Systems (Müştəri Məmənuniyyəti Sistemləri)” kimi ifadə olunub.

2015-ci ilin 25-lük siyahısındaki yerini itirən iki menecment aləti bunlardır: “Disruptive Innovation Labs (Əsaslı innovasiya laboratoriyaları)” və “Outsourcing (Autsorsinq)”.

Siyahıya tamamilə yeni gəlmış iki menecment aləti isə bunlardır: “Internet of Things (Əşyaların İnterneti)” və “Customer Journey Analysis (Müştəri Səyahəti Təhlili)”.

Bizim siyahıda menecment alətləri əlifba sırasına görə düzüllüb. Sorğu nəticəsində ən əhəmiyyətli və populyar hesab olunan menecment aləti isə “Strateji Planlaşdırma” olmuşdur. 2-ci yerdə “CRM”, 3-cü yerdə “Benchmarkinq”, 4-də “Yüksək Analitika” və s.

## **İdarəcilik trendləri**

BAİN sorğusuna əsasən hazırda dünyada 5 önəmli menecment trendləri aşağıdakılardır:

### **1. Bürokratiya və mürəkkəbliklə mübarizə**

Demək olar ki, əksər böyük şirkətlər bürokratiya və mürəkkəbliklə mübarizə aparırlar. Şirkətlər hesab edirlər ki, həm bürokratiya, həm də mürəkkəblik şirkətlərin inkişafına, əvvəcliyinə ciddi şəkildə mane olur. Bundan başqa, şirkətin xərclərini artırın faktorlardır.

25-ən populyar menecment alətlərindən bir qismi bu trendi dəstəkləyir. O alətlərə “Mürəkkəbliyin azaldılması”, “Çevik menecment”, “Biznes proseslərin reinjinerinqi”, “Şirkətin vaxt menecmenti” və s. daxildir.

### **2. Rəqəmsal texnologiyadan geniş tətbiqi**

Şirkətlər anlayırlar ki, rəqabətli olmaq üçün digitallaşma, rəqəmsal texnologiyaların effektiv tətbiqi qəbul olunmuş şərtidir. Təsadüfi deyil ki, bu gün “Əşyaların Interneti”, “Yüksək Analitika”, “Rəqəmsal Transformasiya” ən önəmli menecment alətləri sırasındadırlar.

### **3. Güclü korporativ mədəniyyətin formalasdırılması**

Bu kitabda ən böyük vurğu olan mövzulardan biri şirkətin korporativ mədəniyyətinin, şirkət dəyərlərinin vacibliyidir. Dünyada əsas idarəcilik trendlərindən biridir bu. Sorğuda azı

75 % respondent bildirmişdir ki, korporativ mədəniyyət azı şirkətin strategiyası qədər vacibdir şirkətin uğuru üçün.

### **4. Müştərilərə fokuslaşdırma**

Müştərilərin biznesdəki rolü, həllədici əhəmiyyəti hər kəsə tərəfindən qəbul olunmuş həqiqətdir. İrili-xirdalı əksər şirkətlərin son illərdə CRM sistemləri, CRM texnologiyaları haqda düşüncələri əbəs yerə deyil. Fikir versək, 25 menecment alətinin içində birbaşa müştəri ilə bağlı olan 4 aləti görmək olur:

- Customer Journey Analysis (Müştəri Səyahəti Təhlili)
- Customer Relationship Management (Müştərilərə Münasibətlərin idarə olunması)
- Customer Satisfaction Systems (Müştəri Məmənuniyyəti Sistemləri)
- Customer Segmentation (Müştəri Seqmentasiyası)

### **5. Artım dövründə xərclərə fikir vermək**

Əvvəller xərclərin azaldılması əsasən iqtisadi çətinlik dövrünün çağırışının olduğu halda hazırda iqtisadi artımda olan şirkətlər də xərclərin nəzarətdən çıxmاسından şikayət edirlər. Hesab edirlər ki, aşırı strukturlaşma, mürəkkəblik, bürokratiya şirkətə əlavə xərclər gətirir və inkişafi ləngidir.

25-liyə daxil olan Zero-Based Budgeting (Sifir-Əsaslı Büdcələmə), Business Process Reengineering (Biznes proseslərin reinjinerinqi) kimi idarəcilik alətləri xərclərin optimallaşdırılması və nəzarətdə saxlanılması baxımından çox önemlidir.

## **İdarəcilik alətlərini izahı**

Yuxarıda qeyd olunmuş idarəcilik alətlərinin hər birinin qısa izahına baxaq.

### **Advanced Analytics (Yüksək Analitika)**

Burada söhbət biznesin malik olduğu məlumatların (data) yüksək səviyyədə email edilərkən biznes üçün önəmli nəticələrin, qararların əldə olunmasından gedir.

Data – məlumat deməkdir. Xam, emal olunmamış məlumat. Emal olunduqdan sonra data informasiyaya çevirilir. Müasir biznesdə dinamikalar artır, rəqabət artır. Menecment daha keyfiyyətli informasiyaya ehtiyac duyur qərar vermək üçün. Məlumatların axtarışı, toplanması, emalı, təhlili və s. üçün yeni texnologiyalar, alətlər meydana gəlir.

Müasir Yüksək Analitika sistemləri ilə milyonlarla fərqli məlumatları qısa zamanda emal etmək olur. Şirkətlər böyük məlumat bazalarına malik olurlar.

Yüksək Analitikadan şirkətlər bir çox məqsədlər üçün istifadə edirlər:

- Keyfiyyətli CRM sisteminin qurulması və inkişaf etdiriləməsi üçün
- Şirkətin məlumatlarının integrasiyası, ERP sistemlərinin tətbiqi üçün
  - Təchizat zəncirinin daha yüksək səviyyədə işləməsi üçün
  - Risklərin daha yaxşı idarə olunması üçün
  - Şirkətin mövcud məhsul və xidmətlərinin təhlili, təkmilləşdirilməsi məqsədilə
    - Bazar araşdırması nəticəsində toplanılmış məlumatların təhlili üçün
    - Biznes modelin təkmilləşdirilməsi üçün

- Şirkətin məlumat bazasını daha sistemli hala gətirmək üçün

- Internet kontentinin optimallaşdırılması üçün və s.

Azərbaycanda bəzi böyük şirkətlər Yüksək Analitika imkanlarından yararlanırlar.

### **Agile Management (Çevik Menecment)**

Yuxarıda vurgulandığı kimi, bu gün əsas menecment trendlərindən biri mürəkkəbliklə, bürokratiya ilə, ləngliklə mübarizədir. Şirkətlər başa düşürlər ki, çeviklik onlara ciddi rəqabət üstünlüyü qazandırıb bilər.

Şirkətlər bu istiqamətdə müəyyən addımlar atırlar. Məsələn, bürokratiyaya, ləng qərarverməyə şərait yaranan çoxpilləli təşkilati strukturdan imtina edərək daha yasti (flat) struktur-lara üstünlük verirlər. Açıq ofis konseptinə keçid, mənasız və formal iclaslardan imtina və s. addımlar da məhz şirkətin çevikliyinin artırılmasına yönəlmüşdür.

Digər tərəfdən, şirkətin daha yaxşı, çevik işləməsi üçün yetərinə səlahiyyət verilməlidir hər kəsə. Bu, qararların qəbulunu xeyli sürətləndirir. Bəzi şirkətlərdə qararların verilməsi böyük bürokratiyalara, çətin proseslərə dirənir. “Qərarvermə darboğazı” deyirlər buna.

Qararların gec verildiyini görən işçilər təşəbbüskarlıqda da maraqlı olmurlar. “Onsuz da gec reaksiya verirlər”, “onsuz da olmayacaq” fikri hakim olur.

### **Balanced Scorecard (Balanslı Skorkard)**

Balanslı Skorkard – Strateji menecment alətidir. Şirkətin strategiyasının icrasının təminini, şirkətin performans menecmenti və performans dəyərləndirilməsi məqsədilə istifadə olunur.

Balanslı Skorkard vəsitəsilə müəyyən edilir ki, şirkətin bölmələrinin və mencerlərinin strategiyadan doğan, ölçüləbilən hədəfləri nəzlədir.

Adından göründüyü kimi, balans olmalıdır. Performansı təkcə maliyyə göstəriciləri müəyyən etməməlidir.

Balanslı Skorkard'ın 4 əsas istiqaməti var:

- Maliyyə göstəriciləri (mənfəət, satış, xərclər, ROE və s.)
- Müştərilərlə işin səviyyəsi (müştəri portfeli, müştəri məmənuniyyəti, loyallıq, müştəri dəyəri və s.)
- Kadr potensialı (işçi dövriyyəsi, bilik, qabaqcıl praktikanın tətbiqi səviyyəsi və s.)
- Biznes proseslərin vəziyyəti (keyfiyyət, işin daha tez vaxtda görüləməsi, resurslardan daha səmərəli istifadə olunması və s.)

Bu istiqamətlər şirkətlərin strategiyasına görə fərqli ola bilər. Məsələn, bəzi şirkətlər innovasiyanı da bura daxil edirlər: yeni məhsulların məhsuldarlığı, yeniliklərin performansı təsiri və s.

5-ci fəsildə Balanced Scorecard geniş şəkildə izah edilmişdir.

### **Benchmarking (Benchmarkinq)**

Benchmarkinq – şirkətin ən yaxşı praktikanı/praktikaları öyrənərkən yararlanmağı nəzərdə tutur. Uzun illərdir ən populyar menecment alətlərindən biridir.

Məsələn, Bazar Store supermarket şəbəkəsi Walmart, Tesco və başqa nəhəngləri öyrənir, müqayisə edərək öz boşluqlarını görür. Uyğun olaraq prioritet hesab etdiyi istiqamətlərdə təkmilləşmələr edir. Təbii ki, bu zaman öz strategiyani, inkişaf səviyyəni, mühiti, rəqiblərini, imkanlarını nəzərə almalıdır. Walmart'ın 50 ildən sonra etdiyini, Coca-Cola'nın 100 ildən

sonra etdiyini olduğu kimi kopyalasan, "yana" bilərsən. Çünkü Walmart hansısa dəyişikliyi 50 il ərzində möhkəmləmiş iş sisteminin üzərində, marketçilik üzrə ən yaxşı kadrlarla edə bilir. Bunları nəzərə almaq lazımdır.

Benchmarkinq Strateji Planlama və CRM-dən sonra 3-cü ən populyar menecment alətidir hazırda dünyada.

### **Business Process Reengineering (Biznes Proseslərin Reinjinerinqi)**

Bu, effektivliyə və səmərəliliyə nail olmaq üçün şirkətin mövcud biznes proseslərində radikal dəyişiklik etmək fəaliyyətidir. Məsələn, avadanlıqların yerləşməsini dəyişməklə istehsal prosesini xeyli sürətləndirmək olur. Və ya səfarişlərin qəbul olunması sistemində dəyişiklik etməklə iş sürətini artırmaq olur. Biznes proseslərin təkmilləşməsi ilə aşağıdakı əsas parametrlər üzrə dəyişikliyə nail olunur:

- Xərclərin azaldılması
- Vaxta qənaət
- Elastikliyin artırılması
- Keyfiyyətin yüksəlməsi və s.

Biznes Proseslərin Reinjinerinqi ilə şirkətin fəaliyyətinə "ağ kağız" kimi baxılır, hədəflərə çatmaq üçün hansı biznes proseslərin lazım olması müəyyən edilir. Bununla həm lazımsız işlərdən xilas olmaq olur, həm də daha effektli işlər görülmüş olur.

### **Change Management Programs (Dəyişikliklərin idarə edilməsi proqramları)**

Dəyişikliklərin idarə edilməsi proqramları ilə şirkətdə həyata keçirilən radikal dəyişikliklərin daha itkisiz və faydalı şəkildə həyata keçirilməsinə nail olunur.

Biznesdə hər kəsin öyrəşdiyi şeyləri dəyişmək çox çətindir. Həm komandanı hazırlamak lazımdır, həm də digər resursları. Komandanı proses hazırlamaq yüksək liderlik keyfiyyətləri, inandırmaq qabiliyyəti tələb edir.

6-cı fəsil bütövlükdə dəyişikliklərin idarə olunmasına həsr olunub.

Radikal dəyişikliklərə aşağıdakılardan aid ola bilər:

- Şirkətdə Turnaround həyata keçirilməsi
- Rəhbər (CEO-nun) dəyişilməsi.
- Biznes proseslərin radikal dəyişilməsi. İşçilər əvvəlkim işləməyə meylli olurlar çox hallarda.
- Bazarın kəskin dəyişilməsinin nəticəsi olaraq şirkətin yeni situasiyaya uyğun hazırlanması – kütləvi ixtisar, struktur dəyişikliklər və s.
- Şirkətin başqa şirkətlə birləşməsi və ya başqa şirkətin alınması halında.
- və s.

### **Complexity Reduction**

#### **(Mürəkkəbliklərin azaldılması)**

Bu alət biznesdə mürəkkəbliklərin azaldılması məqsədilə tətbiq olunur. Mürəkkəbliklər şirkətin strategiyasında, təşkilati strukturda, biznes proseslərdə, prosedurlarda, məhsul və xidmətlərdə, ticari şərtlərdə, sənədləşmədə və s. ola bilər.

Müasir biznes mürəkkəbliyi sevmir. Bura bürokratiya da daxildir. Sadəlik və çeviklik biznesə əlavə rəqabət üstünlüyü götərir.

Bunları nəzərə alan şirkətlər biznesin mürəkkəblik dərəcəsini təhlil edərək onların azaldılması və aradan qaldırılması üçün çalışırlar.

### **Core Competencies**

#### **(Əsas rəqabət üstünlükleri)**

Şirkət rəqabət üstünlüklerinə güvənməlidir bazarda. Mənecemət aləti olaraq biznesin, biznes mühitinin, rəqiblərin dərindən öyrənilərək şirkət üçün güclü rəqabət üstünlüklerinin ortaya qoyulmasından söhbət gedir. Bunlar elə üstünlük olmalıdır ki, rəqiblər asanlıqla kopyalaya və ya təkrarlaya biləsinlər.

Müasir marketinqin fərqlilik üzərində olması faktdır. Bu mənada fərqlilik yaradılma olduqca böyük əhəmiyyət kəsb edir.

### **Customer Journey Analysis**

#### **(Müştəri Səyahətləri Təhlili)**

Güclü marketinq müştərini nəzərə alan, müştəriyə "oynayan" marketinqdir. Müştərinin davranışları, istəkləri, qərarvermə təcrübəsi çox yaxşı öyrənilməli, onların hamısı marketinq qərarlarında, şirkətin strategiyasında nəzərə alınmalıdır.

Bu səbəbdən "Müştəri səyahətləri təhlili" 25-ən populyar idarəcilik alətindən biri ola bilmişdir. "Müştəri səyahətləri təhlili" bizə imkan verir ki, məsələlərə (məhsullarımız, biznesimiz, brendimiz və s.) müştərinin gözü ilə baxa bilək. Müştəri səyahəti – müştərinin bizneslə, brendlə, məhsulla olan bütün təcrübələrinin cəmididir.

Müasir biznes analitikası dərin müştəri davranışını təhlilərinin edilməsinə imkan verir.

Fəaliyyətində "Müştəri səyahətləri təhlili"ni nəzərə alan şirkətlər aşağıdakı faydaları əldə edirlər:

- Müştərinin razı salan və narazı salan bir çox məqamları öyrənmək olur;

- Şirkətin müştəriyə vermiş hesab etdiyi dəyərlə müştərinin əldə etdiyi real dəyər arasındakı fərqli müəyyən edilməsi;
- Müştəri ilə münasibətlərin yaxşılaşdırılması, məmənnun müştəri portfelinin artırılması;
- Müştəri şikayətlərinin azaldılması;
- Müştəri itkisinin azaldılması;
- Yeni müştəri qazanmağın asanlaşması və s.

### **Customer Relationship Management**

#### **(Müştərilər Münasibətlərin idarə olunması) – CRM**

CRM haqda "Biznes nə istəyir?" kitabından ətraflı bəhs etmişik. CRM – ən populyar iki idarəciliyik alətindən biridir.

Müştərilər şirkət üçün həyatı əhəmiyyət kəsb etdiyindən müştərilərin idarə olunması (CRM) da əhəmiyyəti olmalıdır. Buna baxmayaraq, bizim şirkətlərimizin eksəriyyətində hələ də arzuolunan CRM sistemi, CRM strategiyası, müştəri-mərkəzi mədəniyyət yoxdur. Bu problem haqda 6-cı fəsildə də danışırıq.

CRM-in effektiv şəkildə tətbiqi ilə şirkətlər çox şey əldə edir:

- Müştəriləri qoruyub saxlama faizi (retention rate) artır;
- Müştərilər haqda məlumatların effektiv istifadəsi imkanı yaranır;
- Daha etibarlı satış proqnozları vermək olur;
- Müştərilərlə bağlı ən müxtəlif kriteriyalar üzrə filter imkanları;
- Müştərilərlə bütün əlaqələrin vahid platformadan həyata keçirilmə imkanı;
- Effektiv müştəri xidməti, loyallıq proqramlarının qurulması imkanı;
- Və s.

### **Customer Satisfaction Systems**

#### **(Müştəri Məmənniyyəti Sistemləri)**

Bu, əslində CRM-in tərkib hissəsi olsa da, xüsusi əhəmiyyət kəsb edir. Müştəri məmənniyyətinin artırılması üçün, loyallığı (sədəqətə) nail olmaq üçün xüsusi loyallıq proqramları işlənilər hazırlanır. Məqsəd müştərilərin qorunub saxlanılması, münasibətlərin inkişaf etdirilməsidir.

Son illərdə şirkətlər müştəri məmənniyyəti ilə bağlı, müştəri portfelinin artırılması ilə bağlı KPI-lara xüsusi əhəmiyyət verirlər. Qəbul olunur ki, uzun müddət bazarда qala bilmək üçün, rəqabətliliyi qorumaq üçün mütləq məmənnun müştərilər çox olmalıdır, məmənnun müştəri portfeli böyük olmalıdır. Bu sahədə ən çox istifa edən KPI-lar CSİ (Customer satisfaction index), NPS (Net Promoter Score), CLV (Customer Lifetime Value), Customer Retention Rate və başqalarıdır.

### **Customer Segmentation**

#### **(Müştəri Seqmentasiyası)**

Fərqli müştərilər fərqli yanaşma tələb edir. Fərqli məhsullar istəyir. Məhsuldən gözləntiləri fərqlidir. Onları alışa vadar edən səbəblər fərqlidir. Bu səbəbdən müştərilər fərqli seqmentlər üzrə bölünməli, öyrənilməli, ona uyğun biznes model qurulmalı, marketing strategiyası həyata keçirilməlidir.

### **Digital Transformation**

#### **(Rəqəmsal Transformasiya)**

İnternet, rəqəmsal texnologiyalar bu günün əsas trendidir. Bu trend şirkətləri məcbur edir ki, strategiyalarına, biznes modellərinə yenidən baxsınlar. Yeni trendə adaptasiya olsunlar. Biznesdə bu texnologiyaların tətbiqi ilə fərq yaratsınlar və ya rəqabətə tab gətirsinlər. Buna Rəqəmsal Transformasi-

ya deyilir. Buraya SMM, mobil və web tətbiqlər, SEO texnologiyaları, ERP və CRM sistemləri, Cloud texnologiyaların tətbiqi, onlayn ticarət, internet bankçılıq və s. daxildir.

Bunun əhəmiyyətini anlayan şirkətlər biznes proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması, internetləşdirilməsi üzrə hədəflər qoyurlar özlərinə.

### **Employee Engagement Surveys**

#### **(İşçilərin şirkətə bağlılığı araşdırılmaları)**

8-ci fəsildə Azgrana şirkətinin timsalında Employee Engagement Surveys'in tətbiqindən danışdıq. Şirkətin «yaxşı işəgötürən», «isləməli şirkət» olmaq uğrunda söylərinə diqqəti çəkdik. İşçilərin effektivliyi, müştərilərlə münasibətləri yaxşılaşdırmaq, sevilən şirkət olmaq üçün bu çox önemlidir. Buna görə də şirkətlər vaxtaşırı olaraq işçilərin şirkətə nə dərəcədə bağlı olması, şirkətin işçilərdə nə dərəcədə bağlılıq yarada bildiyini ölçmək üçün sorğular, araşdırılmalar keçirirlər. Burdan çıxan nəticələr əsas götürülərək problemlər müəyyən edilir, o sahədə işlənilir.

Çalışmaq lazımdır ki, işçilər şirkəti sevsinlər. Maksimum rahat olsunlar şirkətdə. Əks halda kifayət qədər həvəslə işləməzələr. Şirkəti sevməyən işçi şirkəti başqalarına sevdirdə bilməz. Müştəri məmənnuniyyəti daxildən, daxili müştəriləri (işçi-ləri) məmənnun etməkdən başlamalıdır.

İşçilərin məmənnunluq səviyyəsini ölçmək üçün bir neçə metodologiya mövcuddur. Ən geniş yayılmışlarından biri Gallup12-dir.

### **Internet of Things (Əşyaların Interneti)**

Əşyaların Interneti dedikdə müxtəlif cihazlar tərəfindən Internet vasitəsilə datanın toplanması və ötürülməsi nəzərdə

tutulur. Dünyada ən önəmli texnologiya trendlərindən biridir ki, biznesdə də tətbiq olunur. Sadə misal olaraq bank ATM-lərinin işini göstərə bilərik. ATM ilə əməliyyat aparılonda (məsələn, kredit götüründə) Bankın serveri ilə internet əlaqəsi yaranır, bankın ERP sistemi avtomatik kredit faizi hesablayır.

### **Mergers and Acquisitions**

#### **(Şirkətlərin birləşməsi və başqası tərəfindən alınması)**

Bu, dünyada geniş yayılmış strateji menecment alətlərindəndir. Şirkət gücünü artırmaq üçün ya başqa şirkətlə birləşir, ya da daha kiçik şirkəti alır. Bu, olduqca çətin prosesdir. Birləşmədən sonra şirkətlərin biznes proseslərinin, bütün menecment və hesabatlılıq sistemlərinin uyğunlaşdırılması tələb olunur. İş təkcə bununla da bitmir. Fərqli şirkət mədəniyyətləri, korporativ prinsiplər ola bilər ki, uyğunlaşdırılması olduqca çətin olur. Prosesi maksimum nəzarətdə saxlamaq lazımdır ki, əvvəldən mövcud olan sistem korlanmasın, əksinə güc qatilsin. Şirkətlər çalışırlar ki, nəticədə sinerji alınsın.

Sinerji o deməkdir ki, 2 şirkətin birlikdə gücü onların ayrılıqdakı güclərinin cəmindən çox olsun. Başqa sözlə, 1+1 burda 2-dən çox olmalıdır.

### **Mission and Vision Statements**

#### **(Missiya və Vizyon Bəyanatları)**

Vizyon haqqında 1-ci fəsildə danışmışdıq. Vizyon şirkətin korporativ arzusudur. Yəni şirkət hara doğru istiqamət götürüb?

Missiya bəyanatı isə şirkətin mövcudluq səbəbini ifadə edir. Vizyon və Missiya işçilərin vahid məqsədlərə, vahid istiqamətə doğru irəliləməsini təmin etmək üçün olduqca dəyərli bir vasitədir.

SAT Group şirkətinin timsalında vizyon və missiyanın izahına baxaq.

SAT Group şirkətinin vizyonu: **Satışın, marketinqin, idarəciliyin ünvani və öyrənildiyi yer kimi qəbul olunmaqla böyük bir universitet səviyyəsinə gəlmək**. Ola bilər şirkət heç vaxt universitet olmasın, amma bu istiqamətdə çalışmaq böyük ehtimalla şirkəti yaxşı yerlərə aparacaqdır. Bu baxımdan vizyon çox önəmlidir.

Şirkətin missiyası: **Bizneslərimizin satış, marketinq, idarəciliklə bağlı qayğılarına sahiblənib onların inkişafına təkan vermək, bununla da ümumilikdə cəmiyyətin, ölkənin inkişafına töhfə vermək**. Göründüyü kimi, bu missiyada birincisi müştərilərə yönəlik gözəl bir mesaj var: satış, marketinq, idarəciliklə bağlı qayğılarınızı sahiblənirik. İctimaiyyətə də mesaj var: "...bununla da ümumilikdə cəmiyyətin, ölkənin inkişafına töhfə vermək". İşçilərə yönəlik mesaj isə odur ki, sizin hər gün gördüğünüz iş şirkətlərin, ölkənin, cəmiyyətin inkişafına xidmət edir. Bununla işçilər həqiqətən önemli iş gördüklorunu anlayır, nəticədə şirkət maraqları ilə işçi maraqlarının uzlaşmasını görürük.

## Organizational Time Management

### (Şirkətin vaxt menecmenti)

Burda vaxtin şirkətin əsas resurslarından biri kimi qəbul edilməsindən səhbət gedir. Vaxt resursu da maliyyə resursu kimi məhduddur və vaxtin idarə olunmasına eyni dərəcə ciddi yanaşmaq lazımdır. Vaxta qənaət etməyin yollarını axtarır şirkətlər. Burda klassik biznes adəbiyyatlarındakı kimi işçilərin fördi zaman menecmenti deyil səhbətin mövzusu. Şirkətin 1 gündə daha effektiv işləməyindən səhbət gedir. 1 gündə daha çox istehsal, daha çox satış, daha çox yenilik və s.

Şirkətin effektiv vaxt menecmenti işçilərin də vaxtının yaxşı idarə olunması ilə nəticələnir.

## Price Optimization Models

### (Qiymət optimallaşdırılması modelləri)

Qiymət optimallaşdırılması modelləri riyazi programlaşdırma modelləridir ki, qiymət dəyişikliyinin məhsula olan tələbə təsirini hesablamaya imkan verir. Başqa sözə desək, bazarın qiymət dəyişikliyinə olan həssaslığını hesablamaya imkan verir. Məsələn, Vita1000 meyvə şirəsinin qiymətini 1.50 AZN-dən 1.60 AZN-ə qaldıranda tələb necə dəyişəcək? Burda təkcə müştərilərin reaksiyası deyil, həm də rəqiblərin reaksiyasından səhbət gedir. Həmin halda rəqib də qiyməti artıracaqmı? Rəqibin də qaldırıldığı halda tələb necə dəyişər? Rəqib dəyişməsə tələb necə dəyişər?

Bunlar başqa, fərqli müştəri seqmentlərinə uyğun qiymət mexanizmlərinin hazırlanmasında istifadə olunur Qiymət optimallaşdırma modelləri.

Qiymət optimallaşdırılmasında məqsəd modelin adından da göründüyü kimi, optimal qiymət həddini müəyyən etməkdir. Bu proses balanslı yanaşma tələb edir. Təkcə mənfiətin maksimumlaşdırılması məqsəd kimi qoyularsa, uzunmüddəli dövrde şirkətin itkiləri ola bilər. Bu səbəbdən balans olmalıdır:

- Mənfiətin artırılması
- Satışın artırılması
- Müştəri məmənəniyyəti
- Müştəri sayının artırılması
- Yeni müştəri seqmentlərinin cəlbİ və s.

## **Scenario and Contingency Planning (Ssenario və Alternativ Planlama)**

Gələcək həmişə qeyri-müəyyəndir. Buna görə də bəzən şirkətin strateji planı hazırlanarkən alternativ (B planı, C planı və s.) planlar hazırlanır ki, şirkət situasiya dəyişikliklərinə hazır olsun. Bəzən bu da kifayət etmir heç. Bir yox, bir neçə dəyişikliyin olacaq halları nəzərdə tutan ssenario planları hazırlanır. Məsələn, 1-ci ssenari bu olur ki:

- devalvasiya 20% olur,
- əsas investor investisiyani geri çəkir,
- xammalın qiyməti 30% artır

Bu hal üçün şirkət alternativ ssenario planını hazırlanır.

2-ci ssenari kimi devalvasiyanın olmayacağı, digər iki dəyişikliyin olacaq hal üçün başqa bir ssenario hazırlanır və s.

## **Strategic Alliances (Strateji Müttəfiqlik)**

Strateji Müttəfiqlik müqavilələri əsasında tərəflər (şirkətlər) müəyyən məqsədlərə çatmaq üçün birgə səylərini ortaya qoynırlar. Adından da göründüyü kimi, bu müttəfiqliyin tərəflər üçün strateji əhəmiyyəti olur, eyni zamanda baş verə biləcək uğursuzluğun da təsiri ağırlı ola bilir.

Strateji Müttəfiqlik zamanı şirkətlər birləşmədən sinerji əldə etməyi gözləyirlər.

Misal üçün Lipton brendinin inkişafını göstərə bilərik. Unilever və PepsiCo şirkətləri səylərini birləşdirərək Lipton brendini dünyada 1 nömrəli çay brendi etdilər.

## **Strategic Planning (Strateji Planlama)**

Strateji planlama BAIN sorğusuna görə **ən populyar management alətidir**. 4-cü fəsil bütövlükdə şirkətin strategiyasına, strateji planlamaya həsr olunmuşdur.

## **Supply Chain Management (Təchizat Zəncirinin idarə olunması)**

Təchizat zənciri dedikdə, məhsulun xammaldan istehlakçıya qədər getdiyi yol başa düşülür. Təchizat zəncirində bir çox tərəflərin (xammal satan, xammalı daşıyan, istehsalçı, distributor və s.) iştirakı olduğu üçün bu prosesin son dərəcə düzgün planlanmasına, düzgün idarə olunmasına zərurət yaranır. Tərəflər arasında ünsiyyət, inam, peşəkar münasibətlər yerində olmalıdır. Əks halda davamlı problemlər olacaq, işlərin vaxtında və keyfiyyətlə görülməsi çətinləşəcək. Təchizat zənciri sistemində bir sıra metodlar, texnologiyalardan istifadə olunur. Bunlara misal olaraq:

- WMS (Warehouse Management System) – Anbarın idarə olunması sistemi
- TMS (Transport Management System) – Nəqliyyatın idarə olunması sistemi
- JIT (Just-In-time) inventory system – malların və materialların vaxtında (tez və ya gec olmadan) çatdırılmasını təmin edən sistem
- EDI (electronic data interchange) – məlumatların elektron ötürülməsinin avtomatlaşdırılması. Məsələn, Walmart supermarketlərində mallar satıldıqca müvafiq tədarükçülərə məlumat gedir ki, sənin malından filan qədər satıldı. Onlar da buna uyğun planlaşdırır, zamanında mali çatdırıcı bilirlər supermarketə.

## **Total Quality Management (Total Keyfiyyət Menecmenti) – TQM**

TQM keyfiyyatın idarə olunmasına sistemli yanaşmanı nəzərdə tutur. Şirkətdə müştərinin tələblərinə uyğun keyfiyyət standartları müəyyən edilərək hər kəs tərəfindən qəbul edilir. Bütün biznes proseslərdə keyfiyyatın gözlənilməsi təkcə tələb olaraq yox, mədəniyyət kimi qəbul edilir. TQM-in məqsədi istehsalatda, biznes proseslərdə sıfır defektə nail olmaqdır.

## **Zero-Based Budgeting (Sıfır-Əsaslı Büdcələmə)**

Sıfır-Əsaslı Büdcələmə o deməkdir ki, büdcə hazırlananda başlanğıc nöqtə “ağ kağız” olur. Əvvəlki illərin büdcəsinə və faktiki nəticələrinə əsaslanır. Bunun məqsədi əvvəlki illərin “qəlib”indən çıxaraq şirkətin gələcək məqsədlərinə müvafiq daha obyektiv, tələbdən doğan büdcənin formalasdırılmasıdır. Yəni keçmişə görə yox, gələcəyə görə yazılır büdcə – əsl büdcə fəlsəfəsinə uyğun olaraq.

Satış planları hazırlanarkən də Sıfır-əsaslı planlamadan müsbət təsirləri çox olur. Bir neçə məqsədi ola bilər bunun. Birincisi, satış işçilərinin öyrəşdikləri satışa deyil, real mümkün satışa fokuslanması təmin etmək üçün. İkincisi, bəzən keçmiş dövrün nəticələri şübhəli olduğu üçün (məsolən, yeni rəhbərlik gələndə) etibarlı baza kimi qəbul edilmir menecment tərəfindən. Üçüncüsü, situasiya elə kəskin şəkildə dəyişə bilər ki, keçmişə baxmaq tamamilə mənasını itirə bilər. Məsələn, 2015-ci ildə Azərbaycanda baş vermiş kəskin devalvasiyadan sonra bəzi şirkətlər devalvasiyadan öncəki nəticələri tamamilə unutdular, işlərini yeni reallığa uyğun olaraq planlamağa başladılar.



An 2018  
871

# BİZNES İDARƏCİLİYİ

## ANAR BAYRAMOV İLƏ

Anar Bayramov 1985-ci ildə İsmayıllıda anadan olmuşdur. İqtisad Universitetini (XİQ) bakalavr və magistr üzrə bitirmiştir. 10 ildən çox top menecment təcrübəsi var. Müller İnteryer, Idea, ORO Mebel, Azgranata şirkətlərinin rəhbərliyində çalışmışdır. 2008-2013-cü illərdə Müller İnteryer və ORO Mebel şirkətlərinin rəhbəri olmuşdur. 2013-cü ilin sonlarından 2015-ci ilin may ayına kimi Azgranata şirkətinin vitse-prezidenti İsləmişdir. 2015-ci ilin iyul ayından 2017-ci ilin aprel ayına kimi DəmirBank ASC-nin Marketing Departamentinin Direktoru kimi çalışmışdır. 2017-ci ilin aprel ayından Azgranata Dağıtım şirkətinin baş direktorudur.

Müəllif eyni zamanda SAT Group şirkətinin həmtəsisçisidir. SAT Group satış, marketing, idarəcilik üzrə ixtisaslaşmış təlim və konsalting şirkətidir. Anar Bayramov biznes idarəcisi olmaqla bərabər biznes təlimçi, biznes konsultant və biznes bloqçudur. 5 ilə yaxın müddət ərzində İqtisad Universitetinin MBA programında menecment tədrisi ilə məşğul olmuşdur. Bu vaxta qədər "Biznes və Menecmentin Əsasları" (2011) və "Biznes nə istəyir?" (2015) kitablarını çap etmişdir.

Praktiki marketing təlimləri olan "Marketing AİR"-in, Azərbaycanda hər il keçirilən Milli Marketing Forumunun, SAT Forumun təsisçilərindən biridir.

Twitter: @abayramov

Facebook: @anarbayramovpage

ISBN 978-9952-36-537-5



9 789952 365375

[www.qanun.az](http://www.qanun.az)

12<sup>+</sup>

DANUN  
NƏŞRİYYATI



QANUN NƏŞRİYYATI

kitab sifarişi (012) 431-16-62  
ve [www.qanun.az](http://www.qanun.az) saytında



[www.fb.com/qanunpublishing](http://www.fb.com/qanunpublishing)